

АРХИВ

Элиев, Э.

Клиник Анализ  
лэр.


Бакы, 1933

016  
0-51

## МУЛАХӘЗӘ.

Doqtor Әziz Әlijevin „Qlinik analizlər“ adlı əsəri, ən çox iş-lənilən laborator mədəniyətlərin (morfolozi və kimicəvi) qəza təsvirini həvədir; kimicəvi analizlərdən başlıca olaraq təsvifi analizlər təsvir olunur. Kitəvəsən təjini tələvə və gənç təsisi laboratoriya ilk addımlarında jardım olmaqdır. Həcmi o qədər və yek olmamaqla vəi ə, jazılmasa tam və ajdındır. Kitəvəsən tyrk dilində nəşri olduqça nəf'li sajmalıbdır.

Professor Q. A. Jegorov.



EMBEDDED

Xəstəni myajənə etmək ucun tətbiq edilən ysulların umum sistemində laborator tədqiqat ysullarının rolu getdikcə artmadadır. Bunların sajəsində həkim, xəstəni doğrudan-doqruya myajənə və xəstalıjin çərajaşının müşahədə, etdiķda, qarşılaşında duran bir coq sualları çəvab tara bilir. Xəstəni doğrudan-doqruya myajənə ysullar (anamnesis, palpation, percussio və auscultatio) laborator ysullarla ilə səhəq bir rəvətədə bulunduqlarından xəstəni myajənə etdikdə bu ysullar bir-birindən ajyrməq hec də doğru deejildir. Tətbiq hər bir təbib, xəstəliklə deejil, xəstə ilə işi olduğunu hec väqfi unutmağalıbdır və buna görə də diaqnozu, bytyn myajənə ysulların vasitəsilə əldənmiş neticələri bir-birlərlə dütüşdürüdүordan sonra qoymalıbdır.

Əldə türk dilində qlinik miqroskopijaya və laborator teddiq yusullarına ajid hec bir əsər olmadsıq şənərdə dutaraq, tədrisə jarçım məqsədilə, qəsa bir şəkildə da olsa qlinik miqroskopiyaların və myhym laborator teddiqat yusullarının nəşrinə təşəvvüs etdim. Myxtəsər formada nəşr edilmiş bu kitabda bir təqdim poçsənlarla olmasa təbidiir, cunku kitabın heçmisi beşiytnak istəmədijimdan və əsər, ehtiyaç gera tə'cili bir surətdə nəşr edildiyindən, jaňıbz praktiqadə, qliniqada həm də xəstəxana şərajittində və tibbi mintaqələrdə an coq lazımlı olan yusullar gestərməklə kifajət etdim. Baqtériolozik və serolozik tədqiqat haqqında hec bir sej şəhəmədə. Zənn edirəm ki, əsər, belə bir qısa formada da tələbələrə tədrisdə, gəng təbəslərlə işə eż gyndəlik praktiqaların fajda gestərə bilər.

Əziz Əliyev.

15/IX-33 il

Вакъ

I FƏSİL

QAN.

## 1. Ymumi mə'lumat.

Xəstəliklərin coqu hansı bir vəsiyyət ilə olursa-olsun qanda miqdardır və tevşifi dəjisişkiliklər əmələ gətirdikləri kimi, məsələn olaraq qanda əmələ gəlmış ejni dəjisişkiliklər də orqanizmin bir coq patolozi hallarına səbəb ola bilirlər. Bundan başqa qan, icarısına dyşşmiş yzvi və qejri yzvi zə-hərləri və vəzi xəstəliklərdə isə, bu xəstəlikləri terədən miqroroqanizmləri vycudun har bir tərəfinə jağıb. Bunuñucun bir coq daxili orqanlar xəstəliklərinin doğru diaqnozunda və həmcinin qan xəstəliklərinin mahiyyət və etiolozisini myeşəj etmək işində qanın tədqiq edilməsinin coq beşyik əhəmiyyəti vardır. Qanın yc çihətdən tədqiq etmək olar; 1) baqtériolozi tədqiq, 2) fiziki-kim-iəvi tədqiq və 3) qan morfolozi elementlərinin tədqiqi.

Bu kicik və myxtəsər kitabçada qanın hər yc çihət-dən tədqiq olunmasından vəhs etmək mymkyn olmadıq-ı ucyn, biz jaňıñz qanın morfolozi elementləri tədqiqindən vəhs edəcəgiz. Bu ən coq jaýlmış və qəbul edilmiş bir ysuldur. Qanın morfolozi elementləri tədqiqinin nə qədər əhəmiyyətli olduqu ondan bəllidir ki, vəzi xəstalıkların, məsələn, lejkemija, pernişioz anemija və sajirələrinin təşxisi, jaňıñz qanın morfolozi çihət-dən tədqiqi yzra qurulur. Qan morfolozisi haqqındaki mə'lumatın təşxisi əhəmiyyətindən başqa proqnoz ucyn də əhəmiyyəti vardır. Məsəla: զրոյա pnevmaniya, difteriya və sajir bu kibit işluqma xəstəliklərdə lejqositozun mevcud olub olmaması, symyk iligi tərafından bir reaqsiya, bir əksil-əməl olduğunu göstərib, symyk iliginin funqsiasıny tə'jin edir, başqa tə'birlə symyk ilijinin vəzifəsini kafi və ja oqeji kafi dərəcə ifa etdigini bildirir ki, xəstəligin sonradan nə surlə davam edəcəgi əksərijətlə bundan asılı olur.

## 2. Qan almaq (getyrmek) texniqası.

Həzm kefijətilə əlaqədar olan dejişikliklər, tədqiqatın nəticəsinə tə'sir etməmələri üçün myajənə ediləcək qan xəstədən səhər aç qarşına alınmalıbdır. Qanda parazitləri aqtarmaq lazımlı gəldikdə (*plasmodium malariae*, *filaria sanguinis hominis* və digərləri) qanın gypun hər bir saatında almaq olar. Hər dəfə ejni bir nəticə əldə etmək üçün qan da ejni bir jerdən alınmalıbdır. Qanın barmaqın uçundan və ja qulaqın sıraqalıq jerindən almaq məsləhətdir. Bəzi avtorlar qanın barmaqdan, vəziləri də qulaqın sıraqalıqından almaq tevsiyə edirlər. Qanın getyrmədən əvvəl qan getyryləçək jeri və qan getyran aləti spirit və eter ilə jaxşlı təmizləməli. Hamxan jaxşlaşın qanın *Franq* ijnəsi vasitəsilə getyrməli (şəkil №1).

Bu ijnə olmadıqda *Cenner* ijnəsi (şəkil №2) və ja da iti bir lansetdən istifadə etmək olar, bunlar da olmasa onda sprits (şəhərinqa) ijnəsilə qanın getyrmək olar.

**Şəkil 1.** *Franq* ijnəsi. Vatıqları jerdən rahatlıqla kafi miqdarda qan cıxan qədər vatırmalı. Ijnəni həddən artıq dərin vatırdıqda, qan artıq syr'ətlə sıqar və jaxşlı preparat hazırlamaq mümkin olmaz. Qanın qət'iyyən vəsibə cıqarmamalı, cynky qanın vəsibə cıqardıqda limfa jollarından limfa sıqıb qana qarışır və bununla da qanın tərkibi dəyişilir. Ijnəni vatırdıqdan sonra sıqıtbı qanın birinci damçısı silib atıqlar; sonradan vəsibələr sıqıtbı qanın tevsiyəsindən qanın tədqiqat üçün getyrylir.



Şəkil 2  
Cenner  
ijnəsi.


## 3. Hemoqlobin (Hb) miqdaryını tə'jini.

Hemoqlobinin miqdaryını tə'jin etmək üçün bir soq metodları mevcuddur. Bunlardan qliniqə təcəribəsində ən soq qyalorimetr metodları, vəsqa tə'birlə, qanın bojamaq qızılı vətini tə'jin etmək yzrə əsaslanmış metodlar tətbiq edilir. Bunlardan asan, vəsít və kafi dərəcə doqru olduquna gərə qlinik məqsəd üçün Sali (Sahli) hemometrini tevsiyə etmək olar (şəkil №3).



Sahli hemometri lehimlənmiş və içi hematit xlorid məhlulu ilə dolu bir və ja iki borudan və bir dana da 140 a qədər dərəcələrə uyğunmuş mixvər borudan ibarətdir, bunlar hamısı bir qara taxta futlijar icərisinə yerləşdirilmişdir. Futljaların da divarlarında syd rəngində şüşə vardır. Qanın sormaq üçün isə 20 mm<sup>3</sup> dutan qapılıjar pipetdən istifadə edilir.

**a) Myajənə usulu.** Çizgili mixvər borusuna 10 vəlməjə qədər desinormal duz turşusu məhlulu tekəməli. Qapılıjar pipet vasitəsilə 20 mm<sup>3</sup> qan sorulur. Pipetin xarici divarlarından qanın sildikdən sonra pipeti ehtiyatla desinormal duz turşusu məhlulu olan mixvər borusuna yfləjirlər. Pipetin üçunu majein tam icinə salmalı və qanın yflədigdən sonra bir necə dəfə ejni turşu məhlulu ilə jaqlamalı. Qanın turşuda əriməsi üçün məxlutx calxalamalı. Ərinmə nəticəsində qanın hemoqlobin duz-turşulu hematine cevrilir. Qan məxlutu tədriçən darsınbı rəng alır. Bir dəqiqədən sonra, bir qədər vəyik pipet ilə, mixvər boruya, məhlul standart şüşə icərisində olan duz turşulu hematinin rənginə uyuqlaşana qədər, destilənmiş su ilavə etməli. Su ilava etdikdə məhlulu şüşə cubuq ilə qarşılaşdırılmalıdır. Qan məhlulunun rəngi standart borudakı qontrol məhlulun rəngilə dzy gəldikdə mixvərdəki majein səvijəsi şəqalanın hansı vəlməsində olduğu joqlanıb. Bu vəlmə tədqiq olunan qandası hemoqlobinin miqdarını fajiz surətində gestərir. Qontrolların rəngi zamanla olduqca dəyişə bilər (rəngi gedir) bunun üçün aia bir qontrolların joqlamalı və lazımlı olduqda təshihlər etməli.



Şəkil 3.  
Sahli (salt) hemometri.

## 4. Rəng göstəricisinin (Farse Index'in-F. I.) tə'jini.

Rəng göstəricisi vasitəsilə hemoqlobinin hər bir eritrositdəki miqdarını tə'jin edirlər. 100% hemoqlobinli və 1 mm<sup>3</sup>-da 5.000.000 eritrositi havi qanın hər bir eritrositindəki hemoqlobin miqdari vahid hesab olunur, ja'nı norma yzrə rəng göstəricisi birə mysavidir. Rəng göstəri-

çisi bələ hesablanır. Tapdəqçımız hemoglobin miqdarnın normal hemoglobin miqdarnı olan nisbəti, tapdəqçımız eritrosit miqdarnının normal eritrosit miqdarnı olan nisbəti kibidir. Məsələn, xəstənin qanında myajənə etdikdə, dotalırm,  $1 \text{ mm}^3$ -qanda 2,000,000 eritrosit və 80% hemoglobin-Hb—olarsa *Farbe Index'i* (F.I.) tə'jin etmək üçün aşağıdakı proporsiyən qurmalsınız:

$$\frac{80}{100} : \frac{2.000.000}{5.000.000}, \quad \text{buradan} \quad F.I. = \frac{80 \cdot 5.000.000}{100 \cdot 2.000.000} = \frac{400}{200} = 2.$$

Buradan geyin ki, F.I. 2-ə mysavidi, ja'nı vahiddən coqdur, bələ vəzijət pis xasijətli anemijada olur ki, onda eritrositlər normal eritrositlərdən həcmən böyük və artıq hemoglobinli olurlar. Bir coq başqa xəstiliklərdə o sıradən xloroz və ikinçi anemijalarda isə rəng göstəriçisi—F.I. vahiddən az olur. Məsələn, dotalırm ikinçi anemijədə jaqlanmış xəstəni myajənə etdikdə qanında 30% hemoglobin (Hb) tərəfimdən, eritrositlərin miqdari isə ejni xəstədə  $1 \text{ mm}^3$ -da 3.000.000 dbr. *Farbe Index'i* tə'jin etmək üçün jenə aşağıdakı proporsiyən qurmalsınız:

$$\frac{30}{100} : \frac{3.000.000}{5.000.000}, \quad \text{buradan} \quad F.I. = \frac{30 \cdot 5.000.000}{100 \cdot 3.000.000} = \frac{15}{30} = 0.5$$

ja'nı F.I. burada vahiddən azdır.

Artıq hemoglosini havi eritrositlər, ja'nı F.I. vahiddən coq olanlar, hiperoxrom adlanırlar, hemoglosini az olan eritrositlər, ja'nı F.I. vahiddən az olanlar isə hipoxrom adınp daşışırlar.

Asanlıq üçün təcərividə *Farbe Index'i* (F.I.) tə'jin etmək məqsədilə tərəfən hemoglobinin miqdarnı  $1 \text{ mm}^3$  qannda eritrositlər ədədinin 2-ə zərər edilmiş iki birinci rəqəmənə bəyirlər.


##### 5. Qanın formalı elementlərinin (kyrəçiklərinin) sajılıması.

Qan kyrəçiklərini (eritrositlər və lejqositləri) sajmaqdan etri saj qamerası, qarışdırıcıya maje'lər və qan qarışdırıcıya iki pipet lazımdır (şəkil №4). Kyrəçikləri sajmaq üçün qanı qarışdırmaq lazımlı gəlir, cynky onları (eritrositlərin və lejqositlərin) miqdardı olduqça jiksəkdir və bu səvəbdən də qarışdırılmamış qanda onları sajmaq qejri, myum-kündür. Pipetlərin birisi eritrositləri, o birisi isə, lejqositoları sajmaq ycyndır. Bunlar, bəlmələri və soran üçündə deñil, o biri üçündə bir genişliyi havi qapılıjar pipetdən ibarətdirlər. Soran üçdəki bəlmələr bu qajda ilə gəlir:


əvvəlcə 0,5; sonra gəniş jerdən dərhal juqarışa eritrositlərə məxsus pipetdə (qarışdırıcıya) 101 rəqəmi, lejqositlərə məxsus olanında isə, 11 rəqəmi durur. Qarışdırıcıya tərəfən yst, nisbətən qısa və myştyk ilə nihaçlılanan üçü isə, sormaqda məxsus olub rəzin boru ilə əlaqələndirilmişdir.

Son zamanlarda qan kyrəçiklərini sajmaq üçün bir neçə saj qameraları vardır, amma ən gəniş qollanılanı, ən sadəsi və ejni zamanda ən rahat *Thoma-Zeiss* qamerası sajılır. *Bürker* qamerası da bundan az rahat olmayıb, hal-hazırda nisbətən gəniş qollanılyar.

a) *Thoma-Zeiss* qamerası (şəkil №4). Bu qamera, qalın şüşədən və bunun üzərinə nisbətən kicik və bir qədər nazik, ortasında girdə cuqurluq olan dərtbuçaqlı şişə jarpışdırılmış alətdən ibarətdir. Bu cuqurluğun ortasında bir girdə sahəçik vardır; bu sahəçığın kənarları cuqurluğun kənarlarına catmaçıdır, bunun üçün bunlar ilə divar arasında ortaçıq səfhəni ihatə edən calavarı cuqurluq qalmış olur. Ortalıq səfhənin yst səthi, juqarışda göstərdigimiz dərtbuçaqlı şışə səthində  $\frac{1}{10} \text{ mm}$  cat-



Şəkil 4. *Thoma-Zeiss* qamerası.



Şəkil 5. *Thoma-Zeiss* setqası.

maçı. Demək, dərtbuçaqlı şışənin ystynə o biri şışə qojulduqda, girdə şışənin ystynə  $\frac{1}{10} \text{ mm}$  hyndyrlykda jańq əmələ gələçəkdir ki, bu da saj qamerasının hyndyrlygyny göstərir. Girdə səfhədə mikroskopik dərəcədə xırda tor vardır ki, bu da cizgilərlə mikroskopik kvadratlara bəlynmışdır. Bytyn tor, ikişər cizgilər ilə bəlynmiş 16 dənə böyük kvadratdan ibarətdir. Hər böyük kvadratda cizgilərlə 16 dənə kicik kvadratçılara bəlynır. (şəkil №5) Hər kicik kvadratçığın qavşığı  $\frac{1}{20} \text{ mm}$ -dir. (şəkil №5) Qanın formalı elementləri (eritrositlər və lejqositlər) bu torun üzərində sajılırlar. Hər kicik kvadratçığın qavşığı  $\frac{1}{20} \text{ mm}$  və 1/20 mm və 1/20 mm 2 barabar olundan, səthi  $\frac{1}{20} \times \frac{1}{20} \text{ mm}^2$ ; ja'nı  $\frac{1}{400} \text{ mm}^2$  barabar olaçaq-

dər, hündürlygy isə juqarında gəstərdigimiz kibi  $\frac{1}{10} \text{ mm}$ . dir; demək hər bir kiçik kvadratçığın həcmi  $\frac{1}{400} \times \frac{1}{10} = \frac{1}{4000} \text{ mm}^3$  varabardır. (Şəkil №5). Qan kyrəçiklərini sajanda həmin ədədi jəddə saqlamalsı.

Qan kyraçıklarını—eritrosit və lejqositoları—sajmaqa baş-  
lağında qarşıdırılmış qandan bir damçısının torun ystynə  
qojurlar, sonra təmiz silinmiş qalın ertyk şışəni pinset  
ilə getryryb javaş-javaş dərt buçaqlı şışə yzarinə qojurlar.  
Diqqət etməq lazımdır ki, damçə soy veivk olmasın.




*Səkil 6. Bürker qamerası.*

alt səthi ilə orta bəzək səthinin arasındakı məsafənin doğrudan da  $\frac{1}{10}$  mm-a varavar olduğunu qəstərir.

8) *Bürker qamerası* (şəkil №6). Qalın əşja şüşəsi yezinə yc şişə safhəcigi jarpəşdərəlməşdir. Bunların ikisi dyzbuçaqlı olub qameranın ərtən ərtiyk şişəsi ucun dajaq vəzifəsini daşbırılar, ucunçy safhəcik uzun, nisbətən nazik, uçları girdələnmiş, eninə qanal ilə iki hissəjə ajrylmış və iki birincişərin arasında jerləşmişdir. Mərkəzi safhəcığının hər iki jarpəşsində torular vardır. (şəkil №7)

Bürker qamerasının əsas xüsusiyyəti bundan ibarətdir ki, bu qamera Thoma-Zeiss'in 9 qamerasına məsəlidir və bu qamera hər iki tərəfdən açıq olduqdan əvvəlcə ərtiyk şüşəsinə qojuv dajaq səfəhəçiklərə vərək basaraq Njuton halqaları alınpər, bundan sonra qame-



### Səkil 7. Bürker setqasъ.

raja qan doldurulur. *Bürker* qarnerasъ ycər cizgilər ilə doqquz bəjyq qvadrata bəlynmışdır. Hər bəjyq qvadrat da əz nevbəsində 16 kicik qvadrata bəlynır.

c) **Qarışdýrýçç mählular.** Qaný qarışdýrmaqa maxsus maje'lär eritrosit və lejqositlär ucyn ajry-ajrydýr. Eritrosit-léri sajmäq ucyn onlary bytynlykda saqlajan maje' getyrylyr. Bunun ucyn jemek duzunun fizioluzi mählulu getyrylyr, væzen dæ buna bir neçä damçy metil violet ilave edilir. *Hayem* maieini işlätmak daha jaxşy ырг, cynky eritrositléri daha gezal myhafiza edir və ezy dæ xarab olmaýyr. *Hayem* majeinin tärkibi belədir:

Rp:	Hydrarg. bichlorat . . . . .	0,5
	Natri Sulf . . . . .	5,0
	Natri Chlorat . . . . .	1,0
	Aq. destill. ad . . . . .	200,0

Lejqositləri sajmaq ycyn eritrositləri pozan lejqositləri isə myhafizə edən maje' getyrməg lazımdır. Bunun ycyn  $\frac{1}{3}\%$ -li sirkə turşusu məhlulu getyrylyr. Bu məhlulagensian violet ilavə olunarsa lejqositlərin nyveləri ajdaş bojanmış olar.

*d) Қыртызь вә ақ қан күрәсіктілеринін сајылма техникасы.*

Barmaq vә ja qulaq üçuna ijnə batыгыры (qan təzqisiz съёмальдыр). Sonra qansı eritrositlere maxsus qарыс-дұрысъя 0,5 велмәjе qедәr sorurlar. Dәrhal qарыс-дұрысъя-нын üçunu qарыс-дұрысъя мәjәe salыb eñtijat ilе 101 велмәjе qедәr sorurlar. Sonra 2-3 dәqiqә icәrisindә mәxлutu qарыс-дұрысъяның icindәki şisә kүrәcik vasitәsilә mәhkәm calxałajыrlar. Ilik damçyлары, jałырьз qарыс-дұрысъя мәjә'dәn ibarәt oldıuqlaryndan yflәiib съодарылар, sonrakъ damçylardan isә eritrositlere sajnaq ycsyn istifadә etmek olar. *Thoma-zeiss*-in saj qamerasyнын gөtyrykde qарыс-дұрысъя-дан bir damçы mәxлut qamerasyныn disiñe dojub өrtүк si-şәcigi ilе өrtarәk, *Njutor* halqalarы әmәle galenәdәk вә-съялар Sonra saj qamerasyнын miqroskop altыna kecirәk sajmaqa baslajыrlar.

Eritrositləri hec olmazsa beş vəjyek qvadratlarda, jə'ni 80 kicik qvadratlarda sajmalaş. Sajı çəsdərməməq ucun və ejni eritrositi iki dəfə sajmamaq məqsədilə, hər qvadratın juqarışında, solunda və ortasında olan eritrositləri sajmak məsləhət gərylyr. 5 vəjyek, jə'ni 80 kicik qvadratlardakı eritrositlər sajıldıqdan sonra, belə haq hesab edirlər: dutalıbm 5 vəjyek qvadratda 400 eritrosit sajılı-

төшсө, оңда һәр өңүк квадратда еритроцитләrin miqdari  $\frac{400}{400}$ , һәр bir кичик квадратda isə 16 dəfə az, jə'ni  $\frac{5 \cdot 16}{400}$  va-  
ravar olaçaqdır. Һәr kicik kвadratın qавыгынса juqarda  
gəstardığımız kibi,  $\frac{1}{20} \text{ mm}$  olduqundan sahəsi  $\frac{1}{20} \times \frac{1}{20} = \frac{1}{400} \text{ mm}^2$  olaçaqdır, hündürlüyü isə  $\frac{1}{10} \text{ mm}$  olduqundan həcmi  
 $\frac{1}{400} \times \frac{1}{10} = \frac{1}{4000} \text{ mm}^3$  olmalıdır. Juqarda gəstərildi ki, һәr bir  
kicik kвadratda, jə'ni  $\frac{1}{4000} \text{ mm}^3$ -da  $\frac{400}{5 \cdot 16}$  eritroosit sajıltı-  
dur, onda 1  $\text{mm}^3$ -da 4000 dəfə coq, jə'ni  $\frac{400 \cdot 4000}{5 \cdot 16}$  olma-  
dır. Eritroositlərə məxsus qarışdırıcıda qanın 200 dəfə qar-  
ışdırıcıda qarışdırıcıda nəzərdə dutaraq, tam xalis qanda eritro-  
sitlər 200 dəfə coq olmalıdır, jə'ni  $\frac{400 \cdot 4000 \cdot 200}{5 \cdot 16} = \frac{400 \cdot 4000 \cdot 200}{80} =$   
 $= 4000000$ . Demək, һәr bir qub milimetr qanda ( $1 \text{ mm}^3$ )  
 $= 4.000.000$  eritroosit vardır. Texniki olaraq haq-hesabın belə  
aparıqlar: һәr bir өңүк kвadrata düşən eritroositlərin miqd-  
arıńı 50.000-ə zərər edirlər.

Lejpositləri sajımaq üçün də qan eritroositlər yecyn getyr-  
dygy kibi getirilir. Lejpositlərə məxsus qarışdırıcıda ilə 0.5  
belməjə qədər qan getyrdikdən sonra 11-ə kibi qarışdırıcı-  
çı maje ilə qarışdırıcılar. Eritroositləri sajımaq yecyn sejlədi-  
çək qanın qajdaları nəzərdə dutaraq Thoma-Zeiss qan-  
merasında bir damcə aqşadırlar; lejpositləri yutun өңүk  
qvadratlarda və ara cizgilər yzərində sajılar. Dutalıb ki,  
yutun өңүk kвadratlarda 50 lejposit sajıltısdur. Thoma  
-Zeiss qanmerasında ara cizgilərlə birlikdə 400 kicik qvad-  
ratçıq olduqundan, һәr bir kicik kвadratçıqa  $\frac{50}{400}$  lejposit

dişəçəkdir;  $1 \text{ mm}^3$ -da isə,  $\frac{50 \cdot 4000}{400}$  olaçaqdır. Qan, qar-  
ışdırıcıda 20 dəfə qarışdırıcıda qarışdırıcıdan, demək, tam xalis  
qanda lejpositlərin miqdari  $\frac{50 \cdot 4000 \cdot 20}{400} =$   
 $= 10.000$  olaçaqdır. Nəticədə  $1 \text{ mm}^3$  qanda 10.000 lejposit  
tərtib olacaq. Praktiki olaraq yutun өңүk kвadratlarda  
olan lejpositlərin miqdarıńı 200-ə zərər etməli.

e) Qırmızı və aq qan kırçıkları miqdarıńı artıv  
əksilməsi.  $1 \text{ mm}^3$  qanda eritroositlərin miqdari norma yz-  
ra orta olaraq  $4.000.000 - 5.000.000$  dir. Eritroositlərin miqd-  
arındəki təməjyl həm onlarıńı artıv (polycythaemia)

həm də azlıq (oligocythaemia) tərəfə ola bilər. *Polycy-  
thaemia*'ja nisbətən az təsadif olunur; bu coq vaqt əsas  
qan tərədiyi yzdə anatomik dəjişiklər və symyk iligi  
funksiyasınpın şiddətlənməsi nəticəsi olaraq mejdana çı-  
qar. Bundan başqa eritroositlər miqdarinin coqlaması nis-  
bi bir hadisə olaraq ishallar və qanın qəlizlənməsi  
nəticəsində və yrək qsurularında istisqa (odem) tərəməsin-  
dən əmələ gelir.

Həyatda eritroositlərin azalması hadisələrinə olduqca  
tez-tez təsadif olunur. Jaralanmaq, vəvasil, uşaqlıqdan  
qan aqma və eritroositlərin yzvi və qejri yzvi hemolitik zə-  
hərlər ilə, qan parazitləri (malaria, leşmanija), vəqterialar  
toqsınları ilə pozulması nəticəsində eritroositlərin miqd-  
arı azalır. Etiolozi momentin zərərliliğindən və eritrois-  
titlərin azalmasından asıb olaraq symyk iliginin fun-  
ksiyası şiddətlənə bildigi kibi toqumassınlıda artıv bitməsi  
və symykler diafizləri sarı iliginin qırmızı ilijə çevrilme-  
si myşahədə oluna bilər. Eritroositlər miqdarinin çiddi azal-  
ması xysusijatlı pis xasijətli azqanlılıqda və symyk ili-  
ginin valadi hipoplazijsunda myşahədə olunur. Bu kibi  
xəstəliklərdə eritroositlərin miqdari  $1 \text{ mm}^3$ -da bir neçə jyz  
minə qədər jenə bilər.

Lejpositlərin miqdari  $1 \text{ mm}^3$ -da 5000-8000 olur. Lej-  
positlərin miqdari ən az aç qapılına olur. Əldə qəbulun-  
dan asıb olmajaranq lejpositlərin miqdari fiziolozi səvəv-  
lərdən də bir coq dəjişikliklərə ugrayıb. Lejpositlərin bir  
qədər azalması hipolejpositoz (*hypoleucocytosis*), bir coq  
azalması isə lejopeniya (*leucopenia*) adınp alımsıdır. Hipolej-  
positoz və lejopeniya patolozi ittifaqlarda qarın jatala-  
qında, malarijada, pis xasijətli və aplastik azqanlılıqda,  
miliar tuberquljozda, Banti xəstəligində və qejrədə myşah-  
ədə olunur. Lejpositlərin coqlaması lejpositoz (*leucocytosis*)  
adlanır. Lejpositoz patolozi bir hadisə olaraq symyk iliginin  
qıçırqılmaması nəticəsində bir coq joluqma xəstəlik-  
lərdə (grupoz pnejmomija, qızıl jel, məxmərək, cicək,  
difteria, qajıtmə jatalaq) və irinli proseslərdə myşah-  
ədə olunur.

Bələ ittifaqlarda lejpositlərin miqdari  $1 \text{ mm}^3$  qanda  
20-30 minə qədər çatır. Lejkomijada isə lejpositlərin  
miqdari on minlərdən jyz minlərə qədər artıv (çədvəl № 1  
şəkil № 4-ə vəq).

## 6. Təzə qan preparatının hazırlanması və myajənəsi.

a) **Hazırlama texniqası.** Aşağı zamanlarda təzə qan preparatından az-az istifadə olunur, amma buna əmək-jaraq gəstərmək lazımdır ki, vəzi vaqt qanın təzə hazırlanmış preparatının myajənəsi olduqca qırmızılı diaqnostik nəticələr verir.

Təzə qan preparatını hazırlamaq üçün təmiz, piyden sərvəst ərtik və əşja şışələri olmalıdır. İnja vətəbələn jerdən cıqan qan damçəsənə ərtik şışənin alt səthi ilə, ehtiyatla, doqunaraq şüşə qan damçəsə ilə barabar əşja şışəsi yəzərinə kecirilir. Damçə əşja və ərtik şışələri arasında myətaçanı jaşılmalıdır. Qan damçəsə nə coq vəyik, nə də coq kicik olmalıdır. Myajənə uzun zaman syrəcəksə, preparat qurumamaq üçün, ərtik şışəsinin kənarlarında vazelin syrtyrlər. Təzə damçədə eritrositlərin manat sıtunçunu hysulunu, bunları vəzi morfolozi xysusijətlərini, rənglərinin ciddiliğini myşahədə etməklə, lejqositlər miqdarına də təxminən qırmızı vermək olar.

b) **Təzə preparatda qanın mikroskopik şəkli.** Juqarlıda gəstərildiği kibə normada eritrositlər ərtik şışəsilə əşja şışə arasında manat sıtunçularına toplaşırlar və jaňıbzəvəziləri ajyv-ajyv dururlar. Patolozi hallarda isə belə olmayıx.

Bejyk adamlıq normal qanında eritrositlər nyəsiz, giridə, sarı rəngli, disqvari, diametri 7,0—7,5 mikronundan ibarət hycərələdir (Çədvəl №1 şəkil №1-ə vəqf).

Qejeri normal olaraq, eritrositlərin həm elçyləri, həm də şəkilləri nisbətən dəyişilə bilər. Patolozi ittifaqlarda qanda olduqça kicik, diametrleri 3, 4, 5, 6, mikrona qədər eritrositlərə (mikrositlər) təsadüf olunduğu kibə, olduqça bejyklərinə də (diametrleri 12—15 mikrona varan) makrosit, meqalositlər də myşahədə olunur. Qanda, normal elçylər eritrositlər—normositlər—ilə birlikdə olduqça bejyk meqalositlər və olduqça kicik mikrositlər də olduq təqdirdə qanın belə halı *anisocytosis* (*anisositoz*) adınp alıñş olur. (Çədvəl №1 şəkil №2-ə vəqf).

Patolozi hallarda eritrositlərin şəkilləri də olduqça myxtalif olur bilər. Girdə şəkilli eritrositlər ilə birlikdə, qolbaşvarlı, armıbdavarlı və qejeri şəkillər də olunur. Belə eritrositlər pojkilosit adlanırlar; qanın bu patalozi halı isə

*poikilocytosis* (*pojqilositoz*) adınp alıñşdır. (Çədvəl №1 şəkil №2-ə vəqf). Belə hallar myxtalif dərəçəli və myxtalif səsəblərdən tərənnümis azqanlılıqlarda myşahədə olunur. Eritrositlərin rəngləri də dərişə bilər. Bir coq patolozi hallar da qanda hemoqlobinləri az ja coq azalıñş, solmuş eritrositlərə də təsadüf olunur. (Çədvəl №1 şəkil №2-ə vəqf).

Nyvalı eritrositlər-eritroblastlar—normada symyk iligində olurlar. Patolozi hallarda isə qan tərəmasının aqyr pozulmalarında bunlar yəmumi qan devrənəna də keçə bilərlər. Eritroblastların elçyləri adı eritrositlər elçysyndən vəjyk olmaz isə, normoblast adlanırlar. (Çədvəl №2 şəkil №1-ə vəqf) Belə nyvalı eritrositlər ilə birlikdə kicik elçyly eritroblastlar (rniqroblastlar) və vəjyk elçyly eritroblastlar (meqaloblastlar) da ola bilər. (Çədvəl №2 şəkil №2-ə vəqf).

Meqaloblastlar, aplastik azqanlılıqlardan ajrlaraq, rəficeri qanda sıddətli dərəçəli az qanlılıqlarda meydana çıxarlar (eritrositlərin hemolitik zəhərlərlə pozulması) o zaman symyk iligi meqaloblastik deqenerasiya halında olur. Belə hal pis xasijətli anemiadan doğur.

Təzə qan preparatlarının myajənə etdikdə eritrositlər lejqositlərin biri-birinə olan nisbətini də nəzərdə tutmalıdır. Normal qanda mikroskop altında hər gərgy sahəsində 2-4 və 2-2 vəndan da az aq qan kyraçıkları-lejqositlər gərynyr. (Çədvəl №1 şəkil №1-ə vəqf). Lejqositlərin miqdari coqaldıqda—lejqositlarda-aq qan kyraçıklarının miqdari hər gərgy sahəsində 5—10-a cata bilər; lejgomijada isə demək olar ki, bytyn gərgy sahəsi lejqositlər ilə dolmuş olur. (Çədvəl №1 şəkil №4-ə vəqf). Mikroskop altında təzə preparatda lejqositlər, rəngsiz, şəffaf, eritrositdən vəjyk çisməklər kibə gərynyv, danışıklığı və bir ja bir neçə nyvəjə malik olur. (Çədvəl №1 şəkil №1-ə vəqf).


## 7. Quru, vojanlış qan preparatlarının hazırlanma və myajənəsi.

Qan şəkilini qə'l i tə'jin etmək üçün quru və vojanlış preparatları myajənə etmək lazımdır.

a) **Qan jaxmalarının hazırlanması.** Qan jaxmalarının hazırlamaq üçün bir neçə təmiz və piyi eflirlə alıñş və ərtik şışələri lazımdır. Daha inçə myajənələr üçün jaxmaların ancaq ərtik şışələri yəzərndə hazırlanıqları (şə-

kil № 8). Ijnəni batırdaqdan sonra съёмтъ qanъn birinci damçсыны syrtыb getyryrlар, sonrakъ damçын өрткүшишин yzarinе alaraq ehtijat ilе o biri өрткүши ystynе qojurlar. Өрткүшилериñ el ilе dejil xysusi plnsetlär vasi-tasila getyryrlар. Qan hər iki өрткүшилери arasında nazik qatılە mytaçanis ja-juylar; sonra ehtijat ilе, təzqiq etmədən, hər-ikisina hərəkət verərek syrtýrlar. Biribirindən syrtlyb ajrylmış өрткүшилeri tez qurujurlar. Өрткүшилeri yzərində jaxmalar hazırlamaq ucun myajjən adət lazımdır. Coq vejyk damçы coq qalınlıq qan qatı verə ki, bu da miqroskopik


Qan jaxmasaňňa hazýr- jaňlarylaň nazarbeniň ýerlere yazaşır. Coq veýjik damçy coq qalınp, lazýmdyr. Coq veýjik damçy coq qalınp, İsgýnda ertýk şışaların vezijjeti qan qatę verər ki, bu da miqroskopik myajenə ycyn olduça əlverişli dejildir. Jaxmalarlaň əşja şışaları yzärdeň hazırlamaq asandır. Bunun ycyn taraş əşja şışesi və ja ertýk şışasının kənarilə ijňe jerindən sъقтыш qan damçysyňa doqunaraq, təxminen  $40^{\circ}$ — $50^{\circ}$  buçaq altında diğar əşja şışesi yzärine qojurlar. Ançaq qan damçysy, həm iki şışanın taşkil etdiyi iti buçaq tərəfində olmalıdsız (şekil № 9). Damçy dərhal şışanın kənarilə jaýylar. Ehtijat ilə,



### Səkil 8.

## Qan jəxmasınyн hазыр- лыгында өрткүшлөрдөн yazijjati

Baatırdaqdan sonra съզмьш qanın birinci  
a getyryrlar, sonrakı damçısı ertyk şि-  
şasının yzərinə alaraq ehtijat ilə o biri  
ertyk şisəsi ystynə qojurular. ertyk şisə-  
lərini al ilə dejil xysusi plinsetlər vasi-  
təsilə getyryrlar. Qan hər iki ertyk şisə-  
ləri arasında nazik qatılə mytaçanis ja-  
yıylar; sonra ehtijat ilə, təzqiq etmədən,  
hər-ikisinə hərəkət verərək syrtılrlar. Biri-  
birindən syrtılıb ajrylmış ertyk şisələri  
tez qurujurlar. ertyk şisələri yzərində  
jaxmalar hazırlamaq ucun myəjjən adət  
lazımdır. Coq vejyk damç coq qalınlıq  
qan qatı verər ki, bu da miqroskopik  
uqça əlverişli dejildir. Jaxmalarla əşja şisələri  
maq asandır. Bunun ucun taras əşja şisəsi  
mın kənarılı ijanə jerindən съզмьш qan dam-  
çısını, təxminən  $40^{\circ}$ — $50^{\circ}$  buçaq altında di-  
zərinə qojurular. Ancaq qan damçısı, hər-  
etdigi iti buçaq tərəfində olmalıdır (şəkil).  
Orhal şisənin kənarılə jaşıylar. Ehtijat ilə,



### Sakil 9.

**Qan jaxmasınyň hazırlıqında əşja və ertyk şışelerin yazılıllı.**

təzqiqsiz, jonulmuş əşja və ja ertyk şışəsini o biri şışənin biri ucu istiqamətliyə jeridirlər. Məğənn adət təqdirində myəçanis nازik qan jaxmasъ альпъш olur. Bu surətlə hazırlanmış qan jaxmalarънъ havada qurudub, sonra təsbit edirlər

8) **Qan jaxmasınyň təsbiti.** Preparatın təsbiti qan jaxmasınyň şışə yzərində məhkəmlətməg ycynidir. Təsbit isti ja məhkəmləndirici maje'lərlə edilir. Qanıň formalı elementlerinin morfolozisini ejrənmək ycyn qan jaxmaşırınyň məhkəmlədiçi maje'lərlə vərkitmək daha jaxşırıbgır. Bə'zən qan preparatınyň həm təsbitini həm də bojanmaşırıny ejni zamanda edirlər. Blr coq kimjəvi təsbit ysulları varydıcı ki, bunlardan aşaqyda kılardalar qəstərəçejik.

**Metil alqohol ile təsbit.** Mykəmməl qurumus qan jaxmasınp metil-alqohol ilə bir qavən icinə 3 dəqiqələigə qojurlar. Qavən aqzınp ertyrlər. Qan jaxmasınp Petri finçanına qoymaq olar. Uzərinə yc dəqiqələigə metil alqohol tekyub, qapaqılı ertyrlər.

**Nikiforov ysulu.** Qan jaxmasынъ 20—30 дәқиқәје мүтләq alqohol ilə efir məxlutuna qojurlar. (Alqohol əlavətə mytləq olmalыдь).

**96°-li spirit ile təsbit.** Qan jaxmasıńы 20—30 dəqiqə-ligə 96°-li spirit ilə dolu bır qava qojurlar.

**Aseton ile təsbit.** Jaxmanı, icində aseton olan bir qava 5 dəqiqəlilikdə qoymaq olar.

c) **Qan preparatlarының војантасы.** Qan preparatlarының војамаң үсүн бір соқ үсүларvardыр кi, онлардан аса-  
қыдакылары өстәріrik:

**Gimza** (*Giemsa*) yzrə vojama. Qurudulmuş və təsvit edilmiş qan jaxmasınyň uýzərinə qarşıdýryltış Gimza vojasınyň tekyrlər (hər 1 —  $\frac{1}{2}$  damçə Gimza vojasına 1 sm<sup>3</sup> nejtral destillat su getryrylir) və jártım saat myddatında vojaşırılar, sonra vojaşqə aqşyrdıv, preparat destillat su ilə jujuv havada qurudurlar. Eritrositlər qırmızı rəngə vojaşırı, nejtrofillərin nyveləri — bənəfşə rənginə, bazofillərin danaçıkları — avb rəngə vojası, bənəfşə rənginə salır; eozinofillərin danaçıkları — tynd qırmızı rəngə, nejtrofillərin danaçıkları — bənəfşə rənginə, limfositlərin protoplazması gəj rəngə, azurofil danaçıklılık — qırmızı rəngə, monositlərin də protoplazması — tysty rənginə vojası. (Çədvəl № 1, şəkil № 3-ə vad).

**Pappenejm** yzra vojama. Qurudulmuş və təsvit edilmiş, qan jaxmasına 3 dəqiqə zərfində *May Grünwald* vojası təkyrlər. 3 dəqiqədən sonra *May-Grünwald* vojası - əqətmajaraq 1 dəqiqələgə bir o qədər destillat sujundan təkyrlər, şişəni jyngyl-jyngyl tərpədərək qarşışdırırlar, sonra bunların hamısına əqədəvə və su ilə jaqalajaraq jaxtınanın yzərinə qarşışdırılmış Gimza vojasından (1- $1\frac{1}{2}$  damçə Gimza vojasına 1 sm<sup>3</sup> destillat suju) 15-20 dəqiqələgə təkyrlər. Sonra vojanın əqədəvə, preparat destillat suju ilə jaqalaşdır, havada qurudurlar.

**Manson yzrə vojama.** Bu vojama coq vaqt malarija plazmodisi myajənəsində qan preparatı hazırlajanda işlənilir. Qavaçça təsbit edilmiş qan jaqməsənən yzərinə 1 dəqiqələigə aşaqlıdakı resept yzrə hazırlanmış *Borax-methylenblau* tekyrlər.

Rp. Methylenblau. .2,0  
Borax . . . . . 0,5  
Aq. destillat. 100,0

Preparat mat jaşlı rəng alana kisi su ilə jujurlar. Eritrositlər jaşlı rəngə vojanlı, lejqositolerin nyəvələri—av, malarija plazmodiləri—av, plazmodilərin pigmenti isə sarş ja darcıny rəngə vojanlı.

### 8. Qalın damçının hazırlanma və vojanması.

Periferik qanda malarija plazmodilərindən az olduq təqdirdə və vojanlış qan jaxmalarında arajıv tərəfən cətin olduqda, qalın damç hazırlanıb myajənə etmək daha əlverişlidir. Qalın damç hazırlanmasının texniqası və vojanması asandur. Təmiz və pjdən sərvət əşja şüşəsi yzərinə bir damç qan getryrlər (şisəni ijanənin batırıb, jere doqundurmaqla da olar). Lanset və ijanənin ucu ilə damçını bir qədər vəjydirlər (10 qəpikligə qədər), bir neçə saat, daha jaxşış vər gyn zərfində jaxş qurudurlar. Sonra təsbit edilməmiş preparat ystynə 10 damç Gimza məhlulundan tekyrlər (1 damla Gimza vojası  $1\text{mm}^3$  destil. sujuna) 2–3 dəqiqədən sonra hemoliz hysulə gəlir ki, bu da jaşllaşmış sarş hemoglobin tystysyn qalın damçından ajrılıb voja ilə qarışmasındandır; bundan sonra vojan aqbdəv bir dəfə də 30–45 dəqiqələjə, juqarıda göstərdigimiz kisi hazırlanmış təzə Gimza vojasından 10 damç tekyrlər. Sonra vojan aqbdəv, preparat, ehtiyatlı horizontal vəzijjətdə destillat su ilə jujaraq, vertical vəzijjətdə də havada qurudurlar.

### 9. Qan levhəciklərinin—trombositolerin—saçılmazı.

Trombositolər qalın ləxtalanmasında olduqca vəyik rol oynayırlar. Bunlar, girdə oval, iğvarlı şəkilində olub, elçiyərli 2–3 miqrona qədərdir. (Çədvəl № 1 şəkil № 3-ə vəq).

Normada trombositolərin miqdari  $1\text{mm}^3$  qanda 250,000–300,000,-dir. Patolozi hallarda trombositolərin miqdari ja arta bilər (*trombositoz-trombocytosis*) xloroz, ikinci anemjalar, xərcənk, mijeloid lejkemija və qejirilərində və

ja azala bilər (*trombopeniya-trombopenia*) pernisioz anemijada, malarijada, *Morbus maculosus Werlhofii* və qejirində. Hal-hazırda trombositoləri sajmaq ucun ən qəzel yusul *Fonio*-yun yusuludur. Qanlı barmaqda 1 getryrlər. İjnəni bətərməqdan qavaq ijnə jerini lazımyençə spirt və efirlə təmizləjib, sonra oraja 14% maqnezium sulfatdan (trombositolərin bir·birinə jarpəşməsənə man'e olur) 1 damçə aqbdərlər və maqnezium sulfat məhlulu yzərində ijnəni bətərgərlər. Cəqməş qan damçısına reaktiv ilə qarışır. Sonra bu məxlutdan əşja şişəsi yzərində jaxma qajrılıb, bir neçə saat zərfində quruduqdan sonra, 3 dəqiqə icində metil alqohol ilə təsbit edərək, adı Gimza yusulə vojujurlar. Miqroskop altında 1000 dənə eritrosit və bunlara parallel burada təsadif olunan trombositolərin miqdardı şəxslər; sonra  $1\text{mm}^3$  qandan nə qədər trombosit olduğunu hesablaşırlar. Dotalıbm ki, xəstənin  $1\text{mm}^3$  qalınnda 4.000.000 eritrosit taprılmışdır, trombositoləri sajanda isə hər 1000 eritrosita 5 trombosit dysmyşdır, onda trombositolərin miqdardı  $X$  ilə göstərərsək, belə proporsiya diziəltmək olar:

$$\frac{x}{5} = \frac{4.000.000}{1000}, \text{buradan}$$


$$x = \frac{4.000.000 \cdot 5}{1000} = 200.000; \text{jənl}$$

bu xəstənin  $1\text{mm}^3$  qalınnda da trombositolərin miqdardı 200.000 dyr.

Miqroskop altında eritrosit və trombositoləri sajmaq asan olmaq ucun Erlix oquljarı işlətmək jaxşdır ki, bunda bytyn gergy sahəsi horizontal və vertikal xəttlə 4 kvadrata bəlynır. Erlix oquljarı olmamanda gergy sahəsi ni vəşqə bir şejlə azaltmals (şəkil № 10).

### 10. Retikulositolərin saçılmazı.

Normal qanda hər 1000 eritrositə, demək olar ki, həmişə bir-iki elə eritrositolər təsadif olunur ki, bunlarda miqroskop altında (*Birillant-Gresyl blau* ilə bojandırıqdan sonra,) danəçikli saplardan ibarət avb tor gərynyr. Bunlar suəstansıja qranulofilamentoza və ja retikulo filamentoza adıb almışlar. (Çədvəl № 2, şək. № 6-ə vəq). *Retikulositolər* symyk ilijinin regenerasiyasından asıb olub, eritrositolərin gəncilik, tamamilə jetişməmək əlamətlərin-



Şəkil 10.  
Erlix oquljarı.

dəndiyiər. Anemijalarda və ejni surətlə də Rentgen şya-lar və qvars lampası tə'sirindən retikulositlərin miqdary coq vaqt olduqça jiksək olur.

Retikulositləri tapmaq və sajmaq ucun ən sada və asan ysul aşaqdadakıbdır. Jaxşır təmizlənmis və pijdən sərvəst əşya şüşəsi yzərinə bir damçə *Brillant Cresyl-blau*-n 1%-li alqəhol məhlulundan təkarək, şüşə yzərində bundan jaxma hərəkləşmələrlər. Boia dərhal qurujur. Sonra bu şüşədə qan jaxması hazırlajaraq, şüşəni dərhal (nə qədər tez olsa bir o qədər jaxşurdur ki, boja quruması) 10 dəqiqələgə nəm bir qameranın icinə salırlar (nəm qamera *Petri* finçanından da ola bilər—onda finçanın dibinə işlanmış syzgəc kaqəbzə qojuqlar), 10 dəqiqədən sonra preparat *Petri* finçanından cıxarılv, qurudurlar və mikroskop altına qojuv, baqçalar. Mikroskop altında retikulositləri trombositlər sajıldıqda kibit sajırlar: 1000 eritrosit sajıv, bunlarla necəsi retikulosit olduğunu cəjd edilir.  $1\text{ mm}^3$  qanda eritrositlərin miqdaryń bildikdə  $1\text{ mm}^3$  da retikulositlərin də miqdaryń tə'jin etmek olar.

## 11 Eritrositlərin (qırmızı qan kyrəciklərinin) normal və patolozi morfolozisi.

Təzə qan preparatıny myzakərə etdikdə gəstəridigi kibit normal qanın qırmızı qan kyrəcikləri (eritrositlər) normasitlər, nyvəsiz, girdə, diametrləri 7,0—9,5 mikron, disqvarət hycəfrələrdür. Bunlar ancaq turş vojalar ilə qırmızı rəngə vojanırlar. Eritrositdə vojanan jaňıbz hemoglobinbindır, stroması isə voja almajır. (Çədvəl № 1, şəkil № 3-ə vəq).

Normadan təməjyl eritrositlərin həm elcyləri, şəkilləri dəjidiyi kibit nyvəli eritrositlər də mejdana cıxır.

Bir coq patolozi hallarda qırmızı qan kyrəciklərinin elcysi nihayət dərəcə dəjışə bilər. Qanda mikrositlər maqrə meqəlositlər mejdana cıxar. Belə hal anizositlər adıny almışdır. (Çədvəl № 1, şəkil № 2-jə vəq). Doqrudur. Bir qədər anizositlər (həm kiciklik, həm vəjyiklik tərəfə myxtəlif elcy) hər bir normal qanda vardır. Anizositlər dedikdə isə eritrositlərin elcysi ciddi kicik, ja vəjyk oldugu nəzərə alınp Qırmızı qan kyrəcikləri—eritrositlər normal eritrositlərin dyzgyn girdə şəkilləri əvəzini, başqa myxtəlif şəkillərdə—armad, cəki daş və qejri şəkilləri ala bilərlər. Belə eritrositlərə juqarlıda dedigimiz kibit poj-

kilositlər dejilir. (Çədvəl № 2, şəkil № 10 vəq). Bu hələn ezy isə pojkilositoz adlanır. Burasıyla nəzərdə dutmalı ki, eritrositlərin belə dəjışmiş şəkilləri—pojkilositlər, normal qanda da preparat xarab hazırlandıqda da emələ gələ bilər. Anemija hallarında eritrositlərin hemoglobinini azalıb—hipoxromiya emələ gelir, belə olanda mikroskop altında eritrositlər, bilaxassə mərkəzi hissələri avazlıylar. (Çədvəl № 2, şəkil № 11-ə vəq). Bundan başqa qanda, turş boja ilə vojanan normal eritrositlərdən başqa qırmızı boja ilə barabar qələvi boja də qəbul edən eritrositlərə təsaduf olunur. Bunlar *polixromatofil* adlanırlar. (Çədvəl № 2, şəkil № 5-ə vəq). Belə hal aqyr anemija, xysusi olaraq, *anaemia perniciosa* da myşahadə olunur. Qanın regenerasiyası hədисələrlə keçən xəstəliklərdə, qanda avş danəcikləri havi eritrositlər-bazofil neqtali eritrositlər də gərsənə bilər. (Çədvəl № 2, şəkil № 7-jə vəq). Bu danəcikligi, diilikdə *Brillant-Cresyl-blau* ilə vojadıqda tapa bildigimiz danəcikli substansiya ilə qarşılaşdırıbmamalı. Bazofil danəciklik *Manson* yzre da vojadıqda jaxşır vojanıb.

Qanın siddətli regenerasiyasına əlamət olaraq, periferik qanda Zoli (*Howell-Jolly*) çisimləri tərəvəz. Zoli çisimləri, girdə çisimlər olub coq vaqt tək-tək və az vaqt ikişər eritrositlərin mərkəzində ja mərkəzin jaqınlıqlarında jerleşərək intensiv nyvə vojasına vojanırlar. (Çədvəl № 2, şəkil № 3-ə vəq). Anemijalarda və zən eritrositlərdə *Gashot* (Qashot) halqlarınya da təsaduf olunur, bunlar ja halqa və ja (8) şəklində olurlar. (Çədvəl № 2, şəkil № 4-ə vəq). Eritrositlər normada periferik qanda nyvəsizdir, nyvoli eritrositlər ancaq symyk iligində olur. Patolozi hallarda isə qanın regenerasiya prosesi surətlənəndə, eritrositlər nyvərini itirməgə vaqt təməjyb, embrional hallada periferik qanda mejdana cıxırlar. Belə hal symyk iligi qəçəqlənmasının qejri adı surətlənəsində, lejəmija və sarqoma da symyk iliginin ezymyn xəstələnməsi səbəbindən də mejdana cıxa bilər. Bu gəstərdigimiz hallarda coq vaqt periferik qanda elcy e'tibarılı normal eritrositlə—normasitlə barabar normoblast tapmaq olur; meqəlobastlar (12 və bundan juqarlı mikron) az-az təsaduf olunur. Mikroskop altında normoblastların geniş ciddi qırmızı rəngə vojanlış protoplazmalar və nissətən kicik tynd vənəfşə rənginə vojanlış nyvələri olur. (Çədvəl № 2, şəkil № 1-ə vəq). Meqəloblastların nyvələri

Bir qədər acıq və struqturaların nazik olur. (Çədvəl № 2, səkil № 2-ə vəqf).

#### 12. Ağ qan kyrəçiklərinin normal və patolozi morfolozisi.

Jeni vojama ysullarlańı istinadən 5 qəzəm tuxşlif aq  
gan kyrəcikləri ajırmaq olar.

### **Qanda normada:**

1) Bazofilller (Bas.)	0,5-1%	təşkil edirlər.
2) Eozinofillər (Eos.)	2-4%	" "
3) Nejtrofillər (N)	65-75%	" "
4) Lımfositił (L)	20-25%	" "
5) Monositler (Mon.)	4-6%	" "

**1. Bazofillər** Bazofillər 8-10 miq on elcydə, polimorf nyə hycejrlərdən isarətdirilərlər. Protoplazmalarında coqlu iri əsas bojalar ilə tynd bənəfşə rənginə boyanan dənəliliklər vardır. (Çadval № 3, şəkil № 7-ə vəq). Bazofillərin artması - bazofilija-lejkemik mijelozda və vəzi Başqa xəstiliklərdə müşahədə olunur. Bazofillərin azalması isə cətin təqib edilə bilindigindən əhəmiyyəti hajiz deyildir.

**2. Eozinofillər** Eozinofil lejqositlər nejtrofillərdən bir qədər böyükdir, protoplazmalarında isə tünd qərməz rəngə bojanan iri eozinofil dənəcikligi havıdır. Nyəsi coq vaxt biri-birilə kəprycyçk ilə bağılmış iki segmentdən ibarətdır. (Çədvəl № 3, şəkil № 8-ə باq). Qanda eozinofillərin coqlaması—eozinofilija-bronxial astmada, qurt xəstiliklərində (*helmithiasis*) lejkemiq mijelozda, bəzi dəri xəstiliklərində və joluqma xəstiliklərinin saqalma devrində müşahadə olunur. Eozinofillərin azalması isə—eozinopeniya kəsgin joluqma xəstiliklərin birinci devrində və pernisioz anemiyada təsadüf olunur.

**3. Nejtrofillər.** Nejtrofillərin vəsylyklığı 9-12 minqondur. Protoplazmaları açıq-cəhraçı rəngdə olub, nejtral bojalar ilə bənəfşə rənginə bojanan xırda danaçıklığı havidir. Nejtrophil lejqositləri Silling: a) S-seqmentli (dəjmış), b) st-  
cinsindən riyəli və c) Jun-gənç nejtrophil lejqositlərə bəlyr.

Segmentli néjtrophil lejqositlärden normada qanda 61-62% olur, cubuq nyvälilärdən 3-5%; gənç néjtrophil lejcositlər isə normada qanda ja hec olmaýır, olsa da 1%-dən judaçlı səytməjir.

a) *Seqmentli nejtrofillər*. Seqmentli nejtrofillərin nəvəsi, biri birilə kəpriciklərlə bağlanmış bir necə (2-ə)

segmentdən ibarətdir. Nyvəsində nyvaçıklar olmayıq. (Çədvəl № 3, şəkil № 6-ja vəq). Bunlar aməvvərə hərəkətlərə və fagositoz iqtidarıxna malikdirlər.

8) *Cubeq nyvali nejtrofillər*. Cubeq nyvali nejtrofillərin nyəsənin segmentləri olmazdır, əjliləşən lənt və ja nəşəklində olur. (Çədvəl № 3, şəkil № 5-ə باq). Cubeq nyvali nejtrofillərin regenerativ və degenerativ şəkilləri olur.

c) *Gənəç nejtrofillər*. Gənəç nejtrofillər suçuqvarş və ja loşvargarş, nisbətən az-coq vojanan nyşa ilə xarakterizə edilir. Bunların dənəcəkligi o qədər ajdən olmağı. (Çədvəl № 3, şəkil № 4-ə vəq). Qanda bunların artmasısy-myk ilinin şiddətli fəaliyyətini qəstərir.

**4. Limfositlər.** Limfositlərin ölçüsü 6—12 *migrona* qədərdər; iri və xırda limfositlər şəklində bulunurlar. Xırda limfositlər iri limfositlərdən coq olur. Limfositlərin bir dənə vəjyik, girdə, əsas bojalar ilə çiddi bojanmış nyveləri olur. Nyvə ilə protoplazma arasından perinuqlear zona vardır. Protoplazmaları bazofil olub gəj rəngə bojanır, coq-vaqt protoplazmalarında azurofil danəçiklik olur. (Çədvəl № 3, şəkil № 10-a vəq). Qanda limfositlərin coqlaması (limfositoz) lejkemik və alejkemik limfaadenozlarda,—malaria-jada, və'zi joluqma xəstəliklərdən sonra saqalma devrində, Bozedov xəstəligində, qarın jatalaqlında, diabetdə və qejridə müşahadə olunur. Limfositlərin azalması isə—limfopeniya-limfatik toquşmamın pozulmasında (limfogranulomatoz, limfosarkomatoz), xlorozda, joluqma xəstəliklərin əvvəllerində və qejridə müşahadə olunur.

**5. Monositlər.** Monositlər normal qanda ən iri lejqositlərdir. Bunlarıñ əlcysy 12–20 miqrondur. Monositlərin protoplazmaları geniş və tısty-gej rəngə vojanlış olur. Gimza yzə vojadlıqda protoplazmada azurofil danaçıklılık gərmək olar. Nyvələri girdə və ja qejri dyzgyn kənarlarıny olur. Monositin perinuqlear zonası olmaýır. Monositlərin coqlarınyň protoplazmassında xırda, azurofil qırmızımtıraq, vənəvşəvi danaçıklılık olur. (Çədvəl № 3, şəkil № 9-a vəq). Monositlərin coqalması – monositoz malarijada, *endocarditis lenta* da, lejkemik monositozda, lejşmaniozda, limfogranulomatozda, limfosarqomatozda və qejridə myşahədə olunur. Monositlərin azalması isə pernisioz anemijada, lejkemik limfoadenozda, joluqma xəstəliklərin ilk devrində və qejridə myşahədə olunur.

Aq qan kyräçiklärinin patolozi däjışıklığı təkcə biri-birinə olan nisbətlərinə görə dejildir. Bəzi patolozi halarda periferik qana lejqositlərin gənc, jetişməmiş formaları-mieloblastlar, promielositlər, mielositlər daxil olur.

**Mieloblastlar.** Mieloblastlar qranulositlərin və ja əsil lejqositlərin ulu vasabasdır. Bojlardır 12–20 mikrondur, nyvələrinin strukturasiyası tor ilgəli nazik olur. Mieloblastların nyvələri girdə ja oval şəkildə olub, 2 dən 5-ə qədər nyvəçiki havidir. Protoplazmaların bazofil olub, nyvəni myaçanış ihatə edər. Protoplazmanın azurofil danəcikliliyi joqdur. (Çədvəl № 3, şəkil № 1-ə bax). Perinuclear zona da joqdur. Normada qanda mieloblast olmaçıdır. Bunnular periferik qanda kəsgin və xronik mielozlarda və sajjira də mejdana çıxırlar.

*Promielositlər*. Promielositlər, mieloblastların mielositlərə kecid formalardır. Protoplazmalarındajetişməmiş xırda azurofil danaçıklığı vardır. (Çədvəl №3, şəkil №2-je vəq).

*Mielositlər-Mi.* Mielositlərin böyükligi 15—20 mikrondur. Mielositlərin nyvəsi girdə ja lobuyaş şəkildə olub, nyvəçikləri joqdur. Protopiazmalarında nejtrofil, bazofil və eozinofil dənəçiklik olur. Protoplazma turş bojalar ilə bojanır. (Çədvəl № 3, şəkil № 3-ə vəqf). Qanda, aqyr lejqsitozlarda və mieloid lejkemijada müşahədə olunur.

### 13. Plazmotik hyçejrələr—*Türk'in* qəçəqlanma hyçejrələri.

Plazmotik hyçejrələr *Türk'in* qəçəqlənmə hyçejrələri, patolozi və ançaq periferik qanda coq vaqt təsadüf olunan hyçejrələrdən ibarətdirlər ki, bunların protoplazma-larər çiddi bazofil, danaçiksız olub, eqssentrik durmuş və tynd vənəfşə rənginə vojanlış nüvəsi vardır. Protoplazması çiddi bazofil olub, tynd avx rəngdə vojanlıq, icində də və'zən vaquollara olur. (Çədvəl № 3, şəkil № 11-ə vəq). periferik qanda kəsgin joluqma xəstəliklərində (səpmə ja-talaqdə, cicəkdə) və lejkemik mijelozlarda olur.

#### 14. Lejqositar formula.

Lejqositlər miqdaryınp təməjly ilə əvəzər, bunların ajx-ajx şəkilləri arasında olan prosent mynasıbətinin jəni lejqositar formulanın də dəyişikligi myşahədə olunur. Lejqositar formula beş elementin: bazofillərin, eozinofillə-

rin, nejtrofillerin limfasit və monositlerin biri - birlərinə olan mynasıbatlarından ibarətdir. Normada myxtəlif lejqsit nəvlərinin (şəkillərinin) biri - birinə olan prosent nisbəti, iəni lejqsitar formula, bələdir:

Bas.	Eos.	N.				L.	Mon.
		Mi.	Jun.	St.	S.		
0,5-1,0	2-4	0	0-1	3-5	61-62	20-25	4-6

Бу қадаудан гөрүндүгү киңи, мијолоситларын гәңгәз үе сүбүк нүвөліләри, сегментли нејтрофилләре олан нисбәти, және нормал регенерация индекси =  $\frac{1}{15}$  дәр. Бу рәқам белә аль-пур: нејтрофилләр иңсизинде гәңгәз шәккеләrin *Mi*, *Jun*, *St*, процесст миқдарини гөстәрән рәқәмләре топлајып якунуну *S*-ләрин процесст миқдарын гөстәрән рәқәмә белүләр.


$$\frac{Mi + Jun + St}{S}$$

Gənəq netrofil *Mi*, *Jun*, *St*, miqdardaşınp artmasaşınp, ja'ni  
iyksək regenerasiya indeqsini Arnet və Şiiilinq *sola tərəpanış*  
adlandırmışlar; qoça nejtrofil şəkillərinin artmasaına isə  
*saşa tərəpanış* adınp vermişlər. Qoça nejtrofil şəkillərinə  
coq seqmentli 5 və bundan coq seqmentli nejtrof illər  
ajiddir.

Qanda nejtrofillər miqdarının coqlaması jəni bir qədər sola tərpənişli nejtrofilija əlverişli çərəjan edən kəsgin infeqsijalarda appendisit, angina və qejridə müşahədə olunur. Sola nisbətən coq tərpənişli nejtrofilija isə irinli appendisitlərdə, sepsisdə, tuberkuljozun egsudativ deqompensatib şəkillərində və qejridə olur. Nejtropeniya, jəni sağa tərpənişli nejtrofillər miqdarının azalması pis xasiyyətli az qanlılıqlarda, ankilostomozda, sqorbutda, maliyriyada və qejridə müşahədə olur.

Lejqositar formulańı miqrosqop altında vojanmış preparatda lejqositlari sajmaq vasitəsilə tə'jin edirlər. Lejqositlərin myxtəlif şəkillərinin biri-birinə olan nisbəti haqqında az ja coq doğru mə'lumat əldə etmək ucun 200 lejqosit sajmalı və ajır-ajır lejqositlərin alınpüş rəsəmlərini 2 je bəlməli. Silling yzrə jaxmanın 4 kənar hissələrində *Meandr* ysulu ilə lejqositləri 11-ci şəkildə gestəril-

digi kibî sajyrlar. Preparatın kənarından başlajaraq, jaxmaya 3—4 gergy sahəsinə dərinə 50 lejqosit sajylana qədər gedirlər. Bundan sonra miqroskop altına jaxma kənarının o biri hissəsini alırlar və bu surətlə preparatın o biri kənarından da 2 hissəsində də 50 şər hamıyyə isə 4 jerdə 200 lejqosit sajyrlar. Sajdəqça tapylan lejqositoları qejd edirlər.



Şəkil 11. Meandr ysulu.

### 15. Malaria plazmodijalayınp qanda aranılması.

Bizim Azərbayçanda intişar tapşış içtimai xəstəliklər sırasında malarija birinci jer dutduqından bu xəstəligi

ez vaqtında tanışmaq, bunun şəkillərini tə'jin etmək malarija ilə mybarəzə aparanlar ycyn məcburidir. Malarijanın qəti diaqnozu qanın miqroskopik myajənəsinə istinadən qojulur. Malarijada dəjişiklər həm qırmızı, həm də aq qanda olur. Malarija plazmodiləri eritrositoları pozur, malarijanın toqsını də symyk iliginə səvqəntə kibî tə'sir edir. Burada biz malarija plazmodilərinin jałrıbz diaqnostiqasını yzərində duraçaqız.

Malarija parazitlərinin inkişaf siqlının ətraflı və müfəssəl tədqiqinə və malarialı xəstələrin qlinik myajənələri natiçələrinə istinadən yc əsas malarija şəxili qəbul edilmişdir.

**1. Malaria tertiana (yc gynlyk ısvətma)**—Amili—*Plasmodium vivax*.

**2. Malaria quartana (dərt gynlyk ısvətma)**—Amili—*Plasmodium malariae quartanae*.

**3. Malaria tropica (tropik malarija)**—Amili—*Plasmodium imaculatum*.

**1. Plasmodium vivax:** Miqroorganizmin tam inkişaf siqli 48 saat icərsində hysula gəlir. ısvətmanın ən niha-jət jiksək dərəcəsində bu parazitlər qırmızı qan kyraçıklarının icində, Gimza yzrə avəmtraq rəngdə, az ja coq eqssentirik vəzijətdə, xırda həlqə şəklində olur. Həlqənin qalınlıq ər jerdə vərəvar dejildir. Ən nəzik hissəsində qırmızı voja a vojanan neqtəvarı qalınlıq vardır. Həlqənin diametri təxminən eritrositin altıdan birinə vərəbardır. Parazit vəjydükçə qırmızı kyraçıkda həlqə əvəzində aməvəvar kəmçyk əmələ gəlir ki, bu də vytyn erit-

rostin icini dutan kibî olub eritrositdən, parazitin devirəsində jałrıbz dar qajma qalımyış olur. Bu vaqt eritrositin də həcmi vəjymış və rəngi qacılış olur. Joluqmuş eritrositoların coqusunda kərpici qırmızı danəçiklər şəklində xırda, mytəcanis toz olur (*Schuffner* tozu) parazitin icində az ja coq qədərdə piqment toplanır. Bu parazitin qejri cinsi inkişaf siqlıdır. Bununla belə xəstənin qanında ısvətmanın myxtəlif devirlərində cinsi fəndlərdə (garnet) müşəhədə olunur. Yc gynlyk ısvətma parazitləri (*plasmodium vivax*) qamətlərinin voju normal qırmızı qan kyraçığının 2 dəfə coqdur, bunlarda piqment vytyn protoplazma icərisində səpələnmmişdir və gənc fəndlərdə vəlynəmə əlamətləri joqdur. (Çədvəl № 4, şəkil № 3-ə vəq).

**2. Plasmodium malariae quartanae.** *Plasmodium malariae quartanae* vytyn inkişaf siqlını 3 gyn, jəni 72 saat icində kecirir, bu da yc gynlyk ısvətma paraziti kibî ejni inkişaf ysulunu kecirir. Həlqələr tertiana həlqələrinə oqsayıb; əvvəl eritrositdə qırmızı noqtəli avb həlqə əmələ gəlir ki, bu da coq vaqt sonra lenta şəklini alır. Malarija dutulmuş eritrositin həcmi vəjymyr. (Çədvəl № 4, şəkil № 4-ə vəq).

**3. Plasmodium immaculatum.** Tropik malarija paraziti, yc və dərt gynlyk ısvətma parazitlərindən kicikdir, inkişafın başlanğıçında bu da 1—2 xromatin nyəvli həlqəcik şəklində olur. Ba'zən ejni eritrositdə bir necə həlqə olur. Eritrositin voju artmajs. Tropik malarija parazitinin qamətləri (cinsi şəkilləri) ajpara şəkildə olurlar. Bu ajparaların uzunluğu eritrositin diametrlərindən iki dəfə vəjyk olur. Ajparanın ortasında piqment kəsikləri olur. (Çədvəl № 4, şəkil № 5-ə vəq).

## II—FƏSİL

### BƏLQƏM.

#### 1. Yumumi mə'lumat.

Əksyrmək və xajqırməq vastəsilə tənəffys jollarından xariçə cıqarılan maddələrin hamısına və ləqəm dejilir. Bəlqəm tərkibcə bu maddələrdən ibarətdir: nəfəs jollarında əmələ gələn myxtəlif patolozi məhsulatdan, qonşu orqanlardan nəfəs jollarına dyışan myxtəlif patolozi məhsulatdan, aqzəv boşluğu və udlaqdan kecdigi zaman bəlqəmə qarışan myxtəlif qılda maddələrindən və nəfəslə icarı al-dəqəmtəz hava vasitəsilə nəfəs jollarına daxil olan bir coq miqroorganizmlərdən. Nəfəs borusu və aq çiğərlərdə hər hansı bir xəstəligin mevcudiyətini zənn olunursa, mytləq bəlqəmi myajənə və tədqiq etməli.

Bəlqəmin tədqiqi yc çyr ola bilər: maqrosqopik, miqrosqopik və kimjəvi.

Xəstəxana və qliniqaların gyndəlik təçribələrində bəlqəmin kimjəvi tədqiqi bir o qədər də tətbiq edilməjib vəş-şəça olaraq maqrosqopik və miqrasqopik tədqiq ysulları işlənilir. Coq zaman bəlqəmin jaılınzı bir tək maqrosqopik tədqiqi nəfəs jolları və aq çiğərlərin əsas xəstəliginin xaraq-terini ajdənlaşdırır.

#### 2. Bəlqəmin maqrosqopik myajənəsi.

Bəlqəmi adı gəzlə—maqrosqopik ysulla tədqiq etdikdə bu çiħətlərə diqqət etməli:

a) **Bəlqəmin gyndəlik miqdarsı.** Bə'zən bəlqəmin gyndəlik miqdarsı bir necə aqzəx xajqıraqdan ibarət olur. Bəzəyi xəstəliklərdə isə bir gecə-gyndyzdə ifraz edilən bəlqəmin miqdarsı bir litr və bəlkə də bundan artıq olur (bronxoeqtazijada, plevra boşluqundan irin-cirkin aq çiğərlərə kecməsində, aq çiğərlərdə qaverna olduqu hallarda və sa-jır bu kibti xəstəliklərdə).

b) **Bəlqəmin iji.** Təzə xajqırgılmış bəlqəmin adəta lıj olmaşı, lakin bununla bərabər və'zi xəstəliklərdə təzə xajqırgılmış bəlqəmin də coq pis iji olur, məsələn, aq çi-jərlər qanqrenəsində, cyryjən bronxitdə.

c) **Bəlqəmin qonsistensiası.** Bəlqəm yc çyr ola bilir: səlikli bəlqəm, səlikli-cirkli bəlqəm və xalis cirkli bəlqəm: bu halların hər birisi nəfəs jolları və aq çiğərlərin myej-jən xəstəliklərini tə'jin edir.

d) **Bəlqəmin rəngi:** bəlqəm adəta şəffaf və aq rəngdə olur. Kəmər mə'dənlərində işləjən şəxslərin bəlqəmi qara, ultramarin (voja) zavodlarında işləjənlərində avb və ilax. rəngdə olur.

Bundan başqa nəfəs jollarından, aq çiğərlərdən, mə'də və jemək borusundan bəlqəmə qan qarışa bilir. Qanın bəlqəmə qarışmasında onu qırmızı rəngli edir. Bəlqəmin el qan rəngdə olmasa jaralı tuberkulozda qan damarlarla-nın jürtülməsindən, aq çiğərlərdə qanın durmasından, hemorragik infarqtadan və coq şiddetli anemijadan əmələ gələ bilir. Bəlqəmin pas rəngdə olmasa, bəlqəmə durmuş qanın qarışmasından iləri gəlir. Bu cyr bəlqəm aq çiğərlərin qrupoz iltihabında da olur. Yumumi sərvətə olan xəstələrdə bəlqəmin rəngi sarı olur. Aq çiğərlərdə pis xas-seli şislərdən (qanser və sarqoma) olduqda bəlqəmə qa-rışan qanın rəngi qırmızımtıl-moruq rəngində olur.

#### 3. Bəlqəmin miqrosqopik myajənəsi.

Bəlqəmi adı gəzlə myajənə etdikdən sonra onun miqrosqopik tədqiqinə kecməli. Bəlqəm elementlərini miqrosqop altınlarda tədqiq etmək lızumu gəryldykdə təzə preparatlar hazırlayıb miqrosqop altınlarda vəqfırlar. Bəlqəmdə miqroorganizmləri tərəbə vəqfımaq ucun quru və vojanlış preparatlar hazırlamaq lazımdır.

Bəlqəmin tədqiq edilməsi ucun alənməsə haqqında bir necə kəlmə sejələşim. Bəlqəmi təmiz və şəffaf bir şı-şə qava toplayıb yzərini bir qapaqla örtməli. Jeməkdən sonra aqzəv boşluqunda qalmış qılda maddələrinin bəl-qəmə qarışmaması ucun xajqırmadandan qavaq aqzəv ja-qalamalı.

a) **Təzə bəlqəm preparatının hazırlanma və myajənəsi.** Bir ədəd təmiz əşya şışəsi getyryub, yzərinə bəlqəmin sıvhəli jerindən (cirkli, qanlı) bir damçə qoymalı, bunun

ystyny ertyçy şisə ilə ertyv, qavaqça az vəjydən objeqtiv (quru sistem) və sonra da coq vəjydən objeqtiv ilə miqroskop altında vəqfmaş.

1. Təzə vəlqəmə preparatlarında təxminən hamılsında miqroskop altında aq qan kyrəcikləri germek mymkyn olur; bunlar adətə kiçik, jumru və ja justb hycejrələr şəklində olurlar; bunların nyvələri sir və ja bir necə olmaqla barabar protoplazmalar da kiçik dənəcikli olur. Bə'zi hallarda aq qan kyrəcikləri dənəcikli detrit əmələ gətirirlər ki, o halda bunların nyvələrindən tənəmaq olur. (Çədvəl № 5, şəkil № 1-a, a', a" vəq.)

2. Vəlqəmə qan qarışməş olursa miqroskop altında qırmızı qan kyrəciklərini germek olur; bunlar adətə bir-birinin ystynə toplanır, sarı rəngdə manat sütuncikləri əmələ gətirərək əzləri də nyvəsiz girdə levhə şəklində olurlar. (Çədvəl № 5, şəkil № 1-vəq). Qan nəfəs jollarında uzun myddət durduqu hallarda qırmızı qan kyrəciklərin dən piqment xariç olur; o halda bu kyrəciklər coq catin seçilə bilən birər halqa *Blütschatten* şəklini alırlar.

3. Təzə vəlqəmə preparatlarında miqroskop altında həqiqi səs baqlarından və aqzəz boşluqından qopmuş justb epitelini bronxlardan ajrlıms kipriçikli-silindrvarlı epitelini və alveola epitelisini germek olar. Alveola epitelisi ellips şəklində olan vəjyk hycejrəldən isarət olub bir dənə uzunsov və iri dənəcikli nyvəjə malik olurlar. Bu hycejrələrin protoplazması inçə dənəcikli olub coq zamanında piy dənəcikləri və kəmər, dəmir və sajirədən əmələ gəlmış qara və ja qonur qəhvəyi rəngdə piqment hissəcikləri bulunur. Bə'zən bu hycejrələr tamamilə piy damçalarına dənyırlar (Çədvəl № 5, şəkil № 1 və 2-jə vəq). Bir coq myalliflərin rə'jini gerə alveola epitelisinin vəlqəmədə bulunması xəstədə aq çiçər tuberquljozunun varlıqını isbat edən bir əlamətdir; bununla vəgəbar alveola-epitelisində bir coq sajir xəstəliklərdə dəxi təsaduf edilir (bronxitde emfizemdə, *vitium cordis* (yrək tənaqusu) xəstəligi natiçəsində kiçik qan dəvrənəndə qanın durmasında).

4. Jalınpəz *vitium cordis* xəstəligində və xysusiə sol venə dəliginin daralmasında (*stenosis ostii venosi sinistri*) vəlqəmədə tesaduf edilən yrək qysurluqu (*vitium cordis*) hycejrələri xysusi diqqətə lajiqdırlar. Bu hycejrələr aq çiçərlər əpiteliasının hycejrələri olub icində dənəcikli

sarı-qırmızı və ja dutqun sarı rəngdə piqment bulunur. (Çədvəl № 5, şəkil № 1-m vəq).

5. Aq çiçərlərdə tuberquljox, absses və qarqrena vəlunduqu zaman aq çiçərlərin toqumalarla dəqəyər. Bu halda təzə vəlqəmə preparatlarında miqroskop altında coq zaman elastiki liflər germek olur. Elastiki liflər bir coq qol-budaqlara ajrlan inçə saplardan ibarət olub ymumi geyrinyşləri (qonturlar) ajdən və coq zaman da ikişər olur, bəzən isə birər-birər və ja dəstə kiblə aq çiçər alveolarla şəklində olur. (Çədvəl № 5, şəkil № 3-ə vəq). Bunlarla nəvəti liflərdən ajrlımaq lazımdır. Nəvəti liflər daha joqunça, qava olub coq zaman birər-birər jerləşmiş olurlar. Vəlqəmədə elastiki lifləri təpmaq ucyn *Bizzozero* ysulundan istifadə etmək jaxşdır, Bundan etrý 1-2 xərək qəşqəq miqdarda vəlqəmin ystynə ejni miqdarda 10% qalium-hidroqsid (KOH) məhlulu ilavə edirlər. Bunlarla hər iksini bir şisə qava təkyub calqalajıllar, sonra bunu spirit lampası üzərində vəlqəmə tamamilə ərijinçəjə qədər qajnadırlar. Bundan sonra bunun hamılsın sentrifuqa mixbərinə təkyub daha jaxş olmaq ucyn, ystynə 5-6 damçə 10% spiritli eozin məhlulu ilavə edirlər; 2-3 dəqiqə ərzində bunu sentrifuqada dolandırıvlar, sentrifuqa olmadıqda təqdirdə isə bunu dibi dər bir mixbərə təkyub, dibə cekmək ucyn bir geçə gyndyz ərzində buraqıllar. Burada ejni zamanda həm cekynti əmələ gəlir və həmdə elastiki liflər parlaq narıncı-qırmızı rəngə vojanıllar; bunun yst qatdakı maje qısmına atıb cekyntisyndən bir damçə alırlar; damçın şəja işşəsi ystynə qojuv yzərini ertyçy şisə ilə ertyv miqrosopla vəqfıllar.

6. Aq çiçərlərdə absses və qarqrena olduqu zaman təzə vəlqəmə preparatlarında miqrosopla vəqdə qda aq çiçərlər toqumasının qırvıqlarını jumaq halında germek olur; bunlar, alveola quruluşlu olub, icində kylli miqdarda qara rəngdə dənəcikli aq çiçər piqmenti bulunur. (Çədvəl № 5, şəkil № 2-jə vəq).

7. Bə'zi xəstəliklərdə (aq çiçərlərə su gəlmə, qripoz pnevmonija və sajirədə) və xysusuiə bronxlar astmasında xəstələrin vəlqəminə miqrosopla vəqdbəqda, hələzunvari qırvımlı inçə saplar germek olar ki, bunları tam ortasında joqunça və parlaq bir sap bulunur: buna *Curschmann* hələzuni deyilir. *Curschmann* hələzunu uzununa dərtləməş və eż uzunlama mehvəri ətrafında bir coq də-

fə burulmuş səlikli-cirkli vəlqəm parçalarından ibarət ol-  
duqu zənn edilir. (Çədvəl №5, şəkil №4-ə vəq).

8. Bronxlar astmassında vəlqəmdə *Charcot-Leyden* qristallar tərəfən olur. Bunlar miqroskop altında rəng-  
siz-şəffaf və uçları iti birar oqtadır şəkilində görynyrlər.  
(Çədvəl №5, şəkil №4-ə vəq). Boquçu eksyrək başlanan  
kibi hajqırılmış təzə vəlqəmdə bu qristallar tərəfən  
vəzən mymkyn olmajsara, onda vəlqəm ertiyş şəsi al-  
tında 24—48 saat ərzində qaldıqdan sonra bu qristallar-  
dan kylli miqdarda əmələ dəlir.

9. Aq çıjərlərdə exinoqoqq olduqda xəstələrin vəlqə-  
mində exinoqoqqun qarmaqlarınp və onun divarlarınp  
parçalarınp gərmək olur. Exinoqoqq qovuqu divarlarınp  
parçaları miqroskop altında paralel qatlar şəklində bilin-  
diyi kibi exinoqoqq qarmaqları da əzlərinə maxsus qaraq-  
ter görynyşlərindən bilinir. (Çədvəl №5, şəkil №5-ə vəq).

Bəzi xəstəliklərdə, xəstələrin vəlqəmində hematoidin,  
xolesterin, lejsin və piy turşuları qristallar, kif gəvələk-  
ləri və miqroorganizmlər — sarsınlər, cibuqcuqlar, qoqlar  
göryndiyg kibi aq çıjərlər aqtinomiqozunda da aqtinomiqoz  
dənəcikləri görynr. Aqtinomiqoz dənəciglərinin qu-  
ruluşları belədir: dənəciklərin içində qalın sap şəbəkələri  
kicik dənəciklər şəkilində səpilmüşdir, ətrafında isə surahı  
və başı jumru sançaq şəkilində çisimçiklər olur ki, bunlar  
qolonjanlı ortasından cıqı və ya dixotomik şəkildə qol-  
-budaqlanaraq və vəzən də cibuqcuq və surahıçqlara  
ajrılan çisimlər bulunur. (Çədvəl №5, şəkil №6-ja vəq).

8) **Quru və vojanlış vəlqəm preparatınp hazırlama  
və myajənəsi.**

1. **Hazırlama və təsbit.** Vəlqəmdə hər bir patoqen  
miqroorganizmləri arajıb bulmaq ucun quru və vo-  
janlış preparatlar hazırlamaq lazımdır. Bunun ucun  
iki ədəd əşja şüşəsi alıb, birisinin ystynə odda qəzdərlə-  
mış pinset ilə sançaq başı vəjyiklyndə bir parça vəl-  
qəm qojurlar, bu vəlqəmin ystynə o biri əşja şüşəsinə<sup>1</sup>  
qojuv bu iki şişə arasındə vəlqəmi əzib syrtılara; sónra  
ejni surətlə jenə də şişələri bir birinə syrtılara, hər iki  
şüşənin yzərində myntəzəm bir vəlqəm qatı əmələ gələnə  
qədər bu əməlijat təkrar edirlər: sonra bu şişələri havada  
jaşşça qurudurlar; bundan sonra bunları vəlqəm syr-  
tyly tərəfi juqarə olaraq, spirit lampasının alavə ystynə  
yc-dərt dəfə gəzdirirlər. Bunu qəjd etməlidir ki, əgər pre-

pərat alavə ystynə həddindən artıq saqlanarsa onda  
şişənin ystynə syrtılmuş vəlqəm qatı jaňıb kəmyrə de-  
nər. Əger həddindən az saqlanarsa onda təsbitləmə kafi  
dərəcədə olmajsə preparatın sonrakı əməlijatda vəlqəm  
qatı şişənin ystydən jujulus tamamilə gedər. Təsbitləmə  
bitdikdən sonra, preparat vojanmaq ucun hazırlanmış  
hesab olunur. Vəlqəm preparatında hansı bir patoqen  
preparatlarınp myxtəlif surətdə vojaýılar.

2. **Tuberquljox basillərini tərəfən yeyn quru vəlqəm  
preparatınp vojanma və myajənəsi.** Tuberquljox basil-  
lərini tərəfən yeyn vəlqəm preparatınp vojanmasa vər-  
coq ysullarla ola bilir. Bu ysulların ən jaşşıb *Ziehl-  
-Neelsen* ysuludur ki, o da bundan ibarətdir: təsbit  
edilmiş quru vəlqəm preparatınp gətyryv ystynə vər par-  
ca syzgəç kaçırıb qojurlar, bunun ystynə fuqsinin qarbol  
məhlulundan ibarət olan *Ziehl* vojası təkyrlər (*Ziehl* voja-  
sı = 1 qram fuqsinin (turş olmasın) 10 qram 95%-li alqo-  
holda əridib, bunu 100 qram 5%-li qarbol turşusu məhlulu  
ystynə təkyrlər), sonra preparat spirt lampası alavənp  
ystynə preparatdan viq cıqdan qədər gəzdirirlər; bun-  
dan sonra pinset vasitəsilə syzgəç kaçırıb preparatınp  
ystydən cıqardırlar, vojanın artıq preparatınp ystyn-  
dən təkyrlər, preparat su ilə jujurular ( $\frac{1}{2}$ —1 dəqiqa suju-  
ntında saqlayırlar); ondan sonra  $\frac{1}{2}$ —1 dəqiqa ərzində  
25%-li kykyrt turşusunun məhlulu vasitəsilə preparatın  
rəngini alırlar. Bu əməlijatdan sonra tuberquljox baqteri-  
jalarından başqa preparatın hamıyyətini rəngi qasıx — rəng-  
sizlərin; tuberquljox baqterijaları isə qırmızı rəngə vo-  
janlış qalıqları. Kykyrt turşusunun məhlulu uzun myddət  
tə'sir edərsə tuberquljox baqterijaları da rəngsizlənlər. Vəlqəm preparatınp rəngini almaq istədikdə bunu hə-  
mişə nəzərdə dutmalı. Preparatın rəngini alıb qədəqdan sonra,  
onu bir də su ilə jujuv, ilavə olaraq bir dəqiqa ərzində  
metilen avıyyənpn məşbu məhlulu ilə vojaýılar. 1 dəqiqa-  
dən sonra metilen avıyyənpn preparatın ystydən təkyrlər,  
preparat jenə də su ilə jujuv qurutduqdan sonra immersi-  
siya sistemilə miqroskop altında baqqları. Preparatın  
umumi avı vojasında qırmızı rəngə vojanlış inçə tu-  
berquljox baqterijaları adəta coq ajdən görynub asanlıqla  
təpəbilir. (Çədvəl № 6, şəkil № 1-ə vəq). Bəzi hallarda  
vəlqəmdə tuberquljox baqterijaları coq çyzı miqdarda

olur, onda tuberquljoz baqterijalarıň juqarında şərh edilen ysul vasitəsilə hazırlanmış preparatda tapmaq coq cətin olur, cynky preparatın hazırlamaq ucyn coq çyz'i miqdarda (jaňınpz bir damçayı) bəlqəm alınpmeşdə, bu bir damçayı bəlqəmdə tuberquljoz baqterijalarıň olmaja bilir, halbuki, bu bəlqəmdən bir az coq alınsa idi, onda bəlkə də tuberquljoz baqterijalarıň bu preparatda tapşla bilər idi. Buna əsaslanaraq Uhlenhut-un zənginləşdirmə ysulu işlenilir. Uhlenhut-un ysulunda bəlqəm antiformin vasitəsilə təzələnir, antiformin isə xlorun əhəngi, soda və sodium hidroksid məxlutundan ibarətdir. Antiformin, bəlqəmin içində olan kyrəçikləri və turşuja myqavəməti olan baqterijalardan başqa hamıs baqterijaları coq tez bir zamanda əridir. Tədqiq etmək istənilən bəlqəmdən bir qədər (5–10 qub santim.) alırlar, bəlqəmin qonsifensiyasına gərə onun ystynə əzy qədər və ja ondan iki qat artıq 25%-li antiformin ilava edirlər. Bunu jaxşırıça calqalajırlar və ərimə-tez olsun deňə 37°C və ja 56°C hərəkətdə termostata qojurlar. Tam ərimə adətən 37°C-də 1½–2 saatdan sonra; 56°C-də isə ½, saatdan sonra əmələ gəlir. Bəlqəm əridikdən sonra onu 10–15 dəqiqə ərzində sentrifuqada cokdyryrlər, cokyntyn ystynəndən majə qızmışına təkyrlər, cokyntyn ystynə destillat suju təkərək jenə də sentrifuqada cokdyryrlər (bu, cokyntyn qələvidən jujuv təmizləmək ucyyndır). Cokyntyndən adı qajda yzrə preparat hazırlajıb Ziehl-Neelsen ysulu ilə vojaýırlar. Doqtor Qozlov bu ysulu daha da asanlaşdırmaşdır. 5–10 qub sant. bəlqəmin ystynə ejni miqdarda xalis antiformin təkyr və qazınp aqzınp təqas ilə təqadıbdan sonra tam ərimə əmələ gelənə qədər jaxşırıça (3–5 dəqiqə) calqalajırlar, sonra bunun ystynə antiforminin 10 nisbi qədər destillat suju təkyr; jenə də calqalajırlar, daha sonra bunun ystynə (mysavi miqdarda getyrliməş) aseton və eter məxlutu təkyr (məxlutun miqdardır destillat sujunun miqdaryna barabər olmalıdır). Həsil olan məxlutu jenə də calqalajırb vər qədər dinçə qojurlar. Bir neçə dəqiqədən sonra majə'də ucqat əmələ gəlir; yst qat eter və aşaqı qat aseton ilə antiforminin məxlutundan ibarətdir; orta qat isə aq halqa şəklində sulu məhlul olub içində tuberquljoz baqterijalarıň bulunur. Eteri coq ysulluça pipetqə vasitəsilə sovurub atıllar, orta qatdan platin halqa və ja pinset vasitəsilə la-

zımi miqdarda getyryub adı qajda ilə preparat hazırlajıblar. Preparatlar jenə də Ziehl-Neelsen ysulu yzrə vojaýırlar.

Son zamanlarda dosent Qornetov (Bakı) tərəfindən tuberquljoz baqterijalarıň kəşf etmək ucyn bəlqəmdən quru preparatlar hazırlayıb vojaməqdan etri jeni bir ysul təklif etmişdir ki, bu da bəlqəmdən qalın damçalar hazırlanmaqdandan ibarətdir. Bu ysul ilə bəlqəmdən bir damçayı dejil, bir az artıq getyrmək lazımdır. Jenə də iki əşja şişəsi alırlar. Əşja şişəsinin birinin ystynə, qatı bəlqəm isə, diametri 3–5 mm mysavi olan bir jer dutaçaq qədər bəlqəm qojurlar, bəlqəm duru isə, diametri 10 mm mysavi olan bir jer dutaçaq qədər bəlqəm qojurlar, bunun ystynə təxminən əzy qədər və ja ondan bir az coq miqdarda reaktiv ilava edirlər ki, bu da 95%-li spirit və 10%-amonijaqın mysavi miqdardır məxlutundan ibarətdir. O biri şişənin üçü ilə dajirəvi hərəkətlər japaraq reaktivlə bəlqəmi bir-birinə qarşıdırıqlar. Qarşıdırıqlardan sonra, jaýılmajan, qatı bir məxlut əmələ gəlirsə, onda buhun ystynə bir az da reaktiv ilava edirlər. Sonra bunu mytəçanis homogen bir kytla əmələ gələnə qədər qarşıdırıqlar. Daha sonra preparat ja havada, ja qurudan şqafda və ja da termostatda 90°-dən artıq olmajan bir temperaturada qurudurlar. Preparat quruduqdan sonra adı Ziehl-Neelsen ysulılı vojaýırlar. Bu ysulda adı syrtymələrdəkindən artıq miqdarda bəlqəm getyryldiygı ucyn burada tuberquljoz baqterijalarıň da toplanması asanlıqla başa gəlir.

Tuberquljoz baqterijalarıň tapmaq ucyn işlənilən vütyń vojama ysullarının tətbiqi alqohol və turşuların ilava edilməsindən bu baqterijaların ezi rənglərini itirməmək qabilijətinə malik olmaları yzrə əsaslanır. Basit orqanizmlərdən coq azı bu qabilijətə malikdirlər: patoqen mikroblardan çyzam (lepra) baqteriyası; qejri patoqen mikroblardan smeqma baqteriyası (tənasyl orqanlarından alınnan syrtmələrdə) və myxtəlisi həbatlardan — pejindən, jaqdən syddən və sajir bu kibilərdən alınpz saf cultura halında çycərdilmiş bir qrup saprofit basillar — buna gərə də, bunlarla tuberquljoz baqterijalarından fərq etmək cətin olur. Çyzam baqteriyası bəlqəmdə coq nadir təsaduf edə bilir. Smeqma baqteriyası, sidigin cekyntysyndə tuberquljoz baqterijalarıň aradıqda, onlarla qarşışq dyşə bilir. Lakin bunu unutmamalıdır ki, smeqma baqteriyası jal-

нъз түршүларга мүгавәмәт гөстәрмәк қабилүүндө олув  
мүтлөг алкогол тәсіріндөн асаныбыла ез рәнгини итіріп, мүх-  
тәліф нәвәтларда, сүддә және яғыда олар сапрофит бағтеријалар  
күргүруп исәттің өздөнөсөнде көтүйдөн тәсадүй етмәйір. Миг-  
роскопия бағдьыда хәстелерин вәлдеміндө туберкулижо бағ-  
теријаларының гөрүнмәмәсі, би хәстелерин ақ сүйрөрлөндө  
туберкулижо хәстәлігінін олмасынъ гөстәрмәз; би бағ-  
теријаларын вәлдеміндө гөрүнмәсі исәттің ақ сүйрөрлөн-  
дө туберкулижо хәстәлігінін меңгүд олмасынъ бир дағы  
көтүй ісбат едір

**3. Frenkel diploqoqların tərmaq ucun quru vələqəmə preparatlarınyň vojanma və myajənəsi.** Açıçıjərlərdə qrupoz iltihabın təşxis və təfriq edilməsi coq zaman bir o qədər də catin olmaýır. Coq zaman xəstənin subjeqtiv şikajətləri də yummı myajənənin nəticələri və qaraqteri vələqəmin mevcud olmasa aqçıjərlərdə qrupoz iltihabın təşxis edilməsinə (diaqnozuna) imkan verir. Xəstənin myajənəsinin subjeqtiv və objeqtiv nəticələri bir o qədər də ajdən olmadıq və vələqəmdə də qareqter olan pas rəngi olmadıq, ittifaqlarda qət'i bir diaqnoz qoymaç təyimkyn olmaýır. Bu kibi şybəli ittifaqların hamıysynda xəstənin vələqəmində Frenkel diploqoqların tədqiq edilib bulunması ditzyn və doğru bir diaqnozun əldə edilməsinə imkan verir. Frenkel diploqoqların kəşfi tarixi və aqçıjərlər qrupoz iltihabın etiolozisində bunların nə qədər əhəmiyyətə malik olduqların üzərində dəjannmajaraq xəstələrin vələqəmin də Frenkel diploqoqların hansı ysılıla tərəvəzleşməsyndə keçəlim. Frenkel diploqoqların vojanması onların Ofram—mysbət olduqların üzərində əsaslanır. Frenkel diploqoqların tədqiq etmək ucun quru və təssbit edilmiş bir vələqəm preparatı getirilir, bu preparatın ystyna gentian-violetin anilin suju məhlulunu, qəzdərgi maqsızını 2 dəqiqə ərzində qalmaq şərtiylə tekyrlər; sonra bunun ystynə də Lyagol məhlulu tekyub  $\frac{1}{2}$ —1 dəqiqə gezləjirlər, bundan sonra preparatın mytləq alqoholda (95°) 1 dəqiqə ərzində rəngini alırlar, sonra preparatı suda jujuib 1% li eozin məhlulunu ilə 1 dəqiqə ərzində və ja Ziehl fuqsinin 1:10 nisbəti məhlulunda bir nəcə sanije ərzində ilavə olaraq bojabırlar. Preparatı jujuib qurtağıdan sonra immersiya sistemi vasitəsilə miqroskopda əvəqərlər. Gensian-violetin anilis sujundu məhlulunu bu qajda ilə hazırlayırlar:

100 sm<sup>3</sup> suja 5 sm<sup>3</sup> anilin jaqъ təkyv javaşça calqalajýllar, bunu jaş kaqızdan syzyb kecirdikdən sonra tamiz filtratıny ystynə gensian-violetin məşvu, spirt məhlulundan 11 sm<sup>3</sup> ilavə edirlər. Məhlul jalınpz bir sutqa qaldıqdan sonra işlənə bilər. Boja bir qədər də davamlı olmaçı tez xarab olduqu ycyn onu hər 3—4 gyndən bir yenidən ha-zırlamalı. Preparat rənginin tez alıñmasы ycyn mytləq alqohol avəzinə asetonun spirtde 10—20%-li məhlulunu işlətmək olar; bu, 20—30 saniyə ərzində eż tə'sirini gəsttarır.

Lygol məhlulunun tərkibi belədir:

KP. Iod 1,0  
Kalium iodid — 2,0  
Su — 300,0

Frenkel diploqoqlarla bir qapsulaja byrynumysh halda bulunurlar; bu qapsulalar preparatyn ymumi cehraji fonda acsyq-mavi geryndykleri halda diploqoqlarla ezaeri isə tynd-mavi gerynyrlər. (Çədvəl №6, şəkil №2-ja vəq).

III-FØSIL

## **AOLZ. UDLAQ va BURUN BOŞLUQLARЬ IFRAZATЬ.**

## 1. Yumumi mə'lumat.

Ағыз udlaq və burun boşluqlarы ifrazatınyň miqroskopik myajənəsi va'zən vejyk diaqnostik əhəmiyyətə hajız bulunur. Ағыз, burun və udlaq boşluqlarы ifrazatından təzə getyrylmış preparatlarda miqrosqopda bir coq morfolozi elementlərlə (jastıx epiteli, lejositlərlə) vərəbat coq miqdarda miqroorqanizmlər dəxi gərmək mymkyndır, burada bulunan miqroorqanizmlər qoqqalar, basillər (ceplər), spirill və ilax-dən ibarətdir. (Çədvəl № 6, şəkil 3-ə vəq). Bunnlardan bəziləri saprofit olaraq, patogen dejildirlər, digərləri əksinə olaraq, patogen olduqlarından ymumi orqanizmin aqyr xəstəliğə dutulmasına vais ola bilirlər. Patogen olan miqroorqanizmlərdən bu aşaqıdakılar yeqidəlim:

**2. Soor (Oidium albicans).** *Oidium' albicans* соңында веңижларин ақында хроник арқыладың хәстеліктердә (вәрәм, қансер вә сајирә) инкишәттеге баһлајыр. Ақыз boşluqunda aq rәngdә тек levhaçıklar гөрүлгөн, sonra өннәрдән гет-дикә myxtәlif formada hysula гәтіре bildiklәri ertыk ву-  
tyn aqyz boşluqunu ertyr вә qыда borusu vasitәsile ma'-  
dәjә qәdәr jajlа bilir. *Oidium albicans* гөвәләкчиги miq-  
roskopda xysusı bir mәnzәrә гестәрін. Bunlar lejqositler  
vә epitelijol hycejrlәrin arastında şaxsənən vә qejri-myn-  
tazem qollara malik uzun bir şekilde bulunurlar. Гөвә-  
ләкчиги тәşkil eden bu saplardan başqa—ba'zi jerlәrdә  
1—2 дәнәси olan jumurta şeklinde daqыпьың çisimçiklар  
гөрүлө bilir. (Çedvəl № 6, şekil 4-ә бағ).

Miqroskopla myajənədə bir damçə "suda və ja qlise-rində əşja sışəsi yzərinə jerləşdirilir.

**3. Difterija basili.** Difterija olmasında şübhə ojandıqda bu xəstəligi tezçə təşxis etmək ucun ədamçıqların yzərindən və burundan alınmış ərtəgin tədqiq edilməsi çox myhymdır. Bu məqsədə rambuq tampon və ja pla-

tin məftil ilə bir qədər ərtək alınyır, bu ərtəkdən əşya şışələrinə syrtlyb jaxma hazırlanır. Preparatlar spirt lampası alavından ehmalça kecirilməklə təsbit edilir və boyanırlar. Bojamaja gəldikdə, bunu da *Cram* ysulilə *Löffler* mavisindən, *Ru*-mavisindən və *Neiser* ysulundan istifadə edilir. *Neiser* ysulunu gestərəlim: qurudulmuş və təsait edilmiş preparat üzərində  $1\frac{1}{2}$ —2 dəqiqə myddətində metilen mavisi məhlulu təkylyr (1 qr mavi 20 sm<sup>3</sup> spirtda əridilərək yzərinə 950 sm<sup>3</sup> destillat su, 50 sm<sup>3</sup> da buzlu sirkə turşusu ilavə edilir. Sonra boja jujulur, preparat sunda jəqalanır və bir nəcə sanije myddətində ilavə olaraq ja *bismark braun* məhlulu (1 qr *Bismark Braun* vojası 500 sm<sup>3</sup> qajnar destillat suda əridilir) ya ja xrizoidin məhlulu ilə (1 qr xrizoidin qajnamaq yzrə olan 300 sm<sup>3</sup> destillat suda) əridilir.

Preparat hazırlamaqla barabər daxilində laxtalanmış qan serumu və ya başqa miqrroqanızmaların inkişafına mane olan *Löffler* serumu bulunan mixbərlərdə qultur jetişdirilir. Alınpüş ərtəkdən preparatlar hazırlanır və bu preparatlar iləridə seilədiğimiz yusul yzrə boianırlar.

Miqrosqopla waqqıbdıqda difteriya basıllarının sərç rəngə vojanlış olduqların və bu basılların hər bir ucundan bir qajda olaraq bırä dənə gərylyr, lakin bu dənələr və zən cəd da ola bilər. (Cədvəl № 6, şəkil 5-ə vəqf).

**4. Vensan (*Vincent*) basili.** Bu basil tərəfindən terədilmiş jaralı—ərtəkli angina, qliniq formaça difterijaja coq bənzəjir (əsnək sahəsinin hər jerinin ərtəkələ ertylməsi və temperaturanın bir qədər jyksəlməsi). Buna gərə də, əsnəkdə hysula gələn ərtəkdə *Vincent* basillərinin olub-olmaması ycyn bu ərtəgələ tədqiq etmənin coq vəjyik bir diaqnostik əhəmiyyəti vardır. *Vincent* basillərinin almaq ycyn ərtəkdən hazırlanmış preparatlar ja gimza yzrə və ja *Pappenheim* ysulilər bojanışları (qan preparatlarınpn bojanmasında waq). *Cram* və *Neiser* rənglərilə Bojanmalar. *Miqroskopla* baqlıldıqda, bu basillər üçlərə biz, ortasında şıskin, xəlli uzun iğ şəklində cəp kibi gərynyrlər. (Çədvəl №6, şəkil 6-ja waq).

## IV—FƏSİL

### MƏ'DƏ ŞİRƏSİ.

#### 1. Ümumi mə'lumat.

Mə'də şirəsinin tərkibi orqanizmə daxil edilmiş qədənən tərkibindən, qədənən mə'dədə bulunduğu myddət-dən və bir də mə'dədə mevcud olan patolozi proseslərin qarəqterindən asılıbdır. Mə'də şirəsi—mə'dənin myxtəlif qəsəbələrinən ifrazatı və ədulub mə'dədə dəjisişilmiş tyfryrky məhlulundan ibarətdir. Mə'dədə gedən həzmin mexanizm və kimjəvi tərkibinin tədqiq edilməsi, mə'də xəstəliginin doğru təşhis edilməsi işində böyük bir əhəmiyyətə malikdir. Buna görə də mə'dədə bir xəstəlik ehtimal edilirsə mə'dədəki həzm kefijjətinin kimjəvi tərkibi və mexanizminin tədqiqinə mytləq iqtidam etməli.

Mə'dədəki həzm kefijjətinin tərkibini tə'jin etmək üçün xəstəjə səhər aç qarnıla myəjjən nymunə jeməgi verilir ki, bunun da, mə'də musqulaturaş normal surətdə fəallıjjətə bulunduğu şərtlə mə'dədə qaldıqə myddəti vəlli-dir. Xəstəjə nymunə jeməgi verdikdən sonra mə'də mehtəvijatınpən mə'dədən *duodenum'a*, kecdigini myşahədə edirlər. Qədənən mə'dədə qaldıqə myddətə gerə mə'də musqulaturaşın zəifləmə (atonija) dərəcəsi tə'jin edilir. Qarnıla mə'dədə myvafiq nahiyəsini myajənə (palpatasiya və perqussiya) etmək vasitəsilə də mə'dədəki həzm kefijjəti haqqında myəjjən mə'lumat hasil etmək olur.

#### 2. Mə'də şirəsinin səqarmaq yolu.

Mə'də şirəsi ja aç qarğına və ja xəstəjə Evald nymunə jeməgi (50,0 qram aq cerək qavıqsız və 250,0

qram şəkərsiz caj) verdikdən 40—45 dəqiqə sonra qalın rezin *Nelaton* zondu vasitəsilə səqagıbır. Mə'də seqresijsə yzərində uzun myddət davam edən myşahədələr aparmaq üçün mə'dəjə nazik rezin bir zond jeridilir.

Mə'də mehtəvijatınpən nazik zond vasitəsilə alev myajənə etmək işində ən coq qəbul olunmuş yə metod vardır:

- Leporskinin metodu.
- Zimnitskinin metodu.
- Qatçın (qofein) qəhvə altıbbı.

a) **Leporskinin metodu.** Bu metod ilə myajənə aparmaq usun:

1.  $200 \text{ sm}^3$  kələm sujundan ibarət, təzə nymunə qəhvə altıbbı hazırlanıb (bir baş kələm ət maşınından keçirilir; əldə edilən maddə tənzif parcasından syzyub səqiblər, maje qajnadıbır, kərpujy toplanıb atıbır, maje təkrar tənzifdən syzylyr).

2. Mə'də mehtəvijatı Reqord şpirisi vasitəsilə tamamilə səqagıbır və hazırlanıb  $200,0 \text{ sm}^3$  kələm sujunun hamıbbı birdən mə'dəjə jeridilir.

3. Xəsta uzanıbbı vəzijjətdə olur və typyrçəjini udmatıbı tərşiblər.

4. 10 dəqiqədən sonra Reqord şpirisi vasitəsilə  $10 \text{ sm}^3$  miqdarda birinci nymunəvi paj gətirilir.

5. Qəhvə altı verildikdən 25 dəqiqə sonra mə'də mehtəvijatı tamamilə xarıçə cəkilir (mehtəvijat xarıçə asan səqmadıqə zaman, xəstəni janlarla yzərinə çevirmək lazımdır).

6. Qəhvə altı verildikdən 40 dəqiqə sonra vütyn mə'də şirəsi xarıçə səqagıbır; sırə ifrazı jenə də dəvam edir-sə, bu hadisə hər on beş dəqiqədən təkrar olunur.

7. Hər paj miqdarda ajlı-ajlı əlcylır; mə'də mehtəvijatında olan selik, əd, qan tə'jin edilib, myşət işarəsilə (+) qejd olunur. Syzylmiş mə'də şirəsinin sərbəst duz turşusu (HCl), ümumi turşuluğu və şirədə pepsin olmasın tə'jin edilir.

Qejd etmə sistemi təxmini olaraq bələdir:

Myajənə vaxtlar	Aşınmış məqdar	Sərbəst HCl məqdarı	Yumumi turşulu-qun məqdarı	Seljın məqdarı	Səfranın (ədyy) məqdarı	Qan	Pepsin
Əç qarına . . . . .	120	40	46	+++	+	++	-
Qəhvə altından 10 dəqiqə sonra . . . . .	10	0	14	++	-	-	-
Qəhvə altından 25 dəqiqə sonra . . . . .	200	64	82	++	-	-	-
Qəhvə altından 40 dəqiqə sonra . . . . .	75	64	80	+++	+	-	-
Qəhvə altından 55 dəqiqə sonra . . . . .	38	84	102	+++	+++	-	-
Qəhvə altından 1 saat 10 dəqiqə sonra . . . . .	70	62	74	++	-	+	-
Qəhvə altından 1 saat 25 dəqiqə sonra . . . . .	40	34	48	+	++	++	-
Qəhvə altından 1 saat 40 dəqiqə sonra . . . . .	65	24	38	+++	+	+	-
Qəhvə altından 2 saat 10 dəqiqə sonra . . . . .	15	16	26	+	-	-	-
Qəhvə altından 2 saat 25 dəqiqə sonra . . . . .	0	0	0	-	-	-	-

**b) Zimnitskinin metodu.** Bu metod, mə'da hycərjalärenin funksional halınp ejrənmək prinsipi əsasında yzərində qurulmuşdur. Nymuna qəhvə altınb 400  $sm^3$  isti ət sündən ibarət olub iki dəfədə verilir (hər dəfədə 200  $sm^3$ ) (hazırlanmasa 400 qram jaqsız ət, bir litr suda bişirilir).

Myajenə aparmap qajdas:

1. Аң қарғына nazik zond vasitəsilə mə'də voşaldыъ.
  2. Эт sujundan 200 sm<sup>3</sup> icirilir. Zond, mə'dədən съдагытмајын түвәнепарын ахъгына қадәр orada saqlanыъ.

3. Qəhvə altı verildikdən 15, 30, 45 dəqiqə sonra Record sprisi vasitəsilə, hər dəfədə 10-15 sm<sup>3</sup> mə'də mehtəvijatlı səqarışdır.

4. 1 saat sonra, mə'də mehtəvijatı tamamilə cəkilir və jerdə galan  $200 \text{ sm}^3$ -ət suju icirilir.

5. Qəhvə alıtının ikinci  $200 \text{ sm}^3$ -nu verdikdən 15—30—45 dəqiqə sonra təkrar  $10—15 \text{ sm}^3$  mə'də mehtəvijatı cəkilir.

6. İlkinci qəhvə altı verildikdən 1 saat sonra bytyn ma'də mehtəvijat cəkilir və zond da səqarışы (myajənə davam edən zaman xəstə oturur və typurçəjini udmajıv xaricə buraqdır).

Альпийс мәдә меңтәвиятънда сәрвәст HCl-ун үзүүмүнү түршүлүгүн олмасы аранылыр. Белә ки:

Birinci saat icərisində alənan sərbəst duz turşusu və ymumi turşuluğun jəkunu ikiinci saat icərisində alənan sərbəst duz turşusu və ymumi turşuluğunun jəkunundan nə qədər artıq olub-olmamasına əsaslanaraq Zimnitski mədə şirəsi funksional pozqunluqunu 5 tipə bəlməjî təklif edir:

1. Astenik tip. II qəhvə altından sonra əməmi turşuluğun miqdardır, birinci qəhvə altına gərə az olur.

2. Inert tip. İl qəhvə altından sonra yumurta turşuluğunu miqdarla birinci qəhvə altına nisbətən coq olur.

3. Izo-seqretor tip. I-II qəhvə altından sonra əmumi tursuluğun arasında təfavyt olmaçıq.

4. Torpor—mə'də hycərələri qəçəqə tamamilə əksi-  
-əməl qəstərməjirlər.

5. Normal tip. II qəhvə altından sonra əməmi turşuluğun miqdары, birinci qəhvə altına nisvətən bir az artıq olur.

Zimnitski metodу ilə myajənə aparmaq üçün nymunəvi qejd etmək sxemi:

alınma vəqtlərə	N	Sarbast HCl	Astenik	Inert	Izozis	Torpor				
<b>Mədə məhəviyətə</b>										
Birinci qəhəvə altı										
15 dəqiqədən sonra . . . . .	12	28	0	38	10	24	2	18	0	10
30 " " " " " . . . . .	40	50	40	64	32	48	18	30	0	8
45 " " " " " . . . . .	24	38	38	56	40	54	30	44	0	6
60 " " " " " . . . . .	16	26	36	64	36	50	26	40	0	4
<b>Jəkun . .</b>										
İnci qəhəvə altı										
15 dəqiqədən sonra . . . . .	0	20	0	42	18	30	6	22	0	12
30 " " " " " . . . . .	52	62	38	48	42	60	12	28	0	8
45 " " " " " . . . . .	36	50	22	34	54	32	38	46	0	6
60 " " " " " . . . . .	20	30	20	40	60	92	20	34	0	6
<b>Jəkun . .</b>										
Şirniyyatlı tür.										
Yumurta HCl										
Səbət HCl										
Sarılmış tür.										
Şirniyyatlı tür.										
Yumurta tür.										

c) **Qofat metodu** (qofein qəhvə altıbsı). Bu myajənə metodu bundan ibarətdir:

1. Açıq qarına bytyn mə'də mehtəvijatiñ nazik zond vasitəsilə təmamilə cıqarıylır. Bu əməlijat hər 10 dəqiqədən bir yic dəfə təkrar olunur.

2. Bundan sonra, haman zond vasitəsilə, bir az qəz-dərgyılımsız, nymunə qofein qəhvə altıbsı mə'dəjə təkylır və myaqəsə ucın şisə qavın dibində qəhvə altıbdan bir az saqlanılyır (qəhvə altı belə hazırlanır.  $300,0 \text{ sm}^3$  aq-detill icarısında  $0,2 \text{ qr}$  Caffeini puri əridilir—sonra bunun üzərinə  $4-5$  damçə metil mavisinin  $0,5\%$ , məhlulu ilavə olunur).

3. 10 dəqiqədən sonra, mə'də mehtəvijatından  $10 \text{ sm}^3$  cıqarıylır və gəj rəng zail olunçaja qədər hər 10 dəqiqədə bunu təkrar edirlər.

4. Sonra 1 saat icarısında hər 10 dəqiqədə bir mə'də mehtəvijatı qurtarılmışa qədər cıqarıylır. Bytyn əlyəmliş pajlarda Leporskinin və Zimnitskinin metodlarında aparlıldıq kib əjə-əjə maqroskopik, mikroskopik və kim-jəvi myajənələr araya'yı.

### 3. Mə'də şirəsinin maqroskopik myajənəsi.

Mə'də şirəsinini maqroskopik surətdə tədqiq etdikdə bù əhənlərə diqqət etməli:

a) **Umumi miqdar.** Mə'dədən cıqarılmış şirənin yumu-mi miqdar, orqanizmə daxil edilən nymunə jəməgindən coq artıq olursa o vəqt bu ja mə'dədə atonija olduqun-dan asılv olur (atonija nəticəsinə nymuna naharından qavaq jejilmış qədər vəqfırsaqlara kecməjib mə'dədə qalıb) və jaxud şirənin həddən artıq ifraz edilməsindən (*hypersecretio*) iləri gəlir.

b) **Mə'də şirəsinin rəngi.** İnsanın mə'də şirəsi rəngsiz olub coq zaman şəffaf və və'zən də bulanıq olur. Mə'dədən cıqarılmış şirəjə ed qarxışmış olursa, şirənin rəngi jaşlı təhər olur, qan qarxışdırda qırmızı təhər bir rəng alıb. Qarxışmış qanın miqdar, coq olub ezy də mə'dədə bir qədər qalmış olursa, mə'də şirəsinin rəngi qəhvə horrası rangında olur. Mə'də şirəsinə kylli miqdarda irin-cirk qarxışmış olursa, şirə eż şəffaflıqın itirə və irin-cırkı həttə adı gəzlə də gəryələ bilər. Mə'də şirə sində olan seligin miqdarına da diqqət etməli; seligin kylli miqdarda bulunmasın mə'dədə qatar olduğunu göstərir.

c) **Mə'də şirəsinin qoqusu.** Normal mə'də şirəsi adətən turş-təhər bir iż verir. Mə'dədə qəçqırma prosesləri olduqda mə'də şirəsi açlaşmış bir iż verir ki, bu da qəçqırma turşularınpn—jaq və sirkə turşularınpn mevcud olduqnu göstərir. Ürema hadisələrində mə'də şirəsi amonjaq qoqusu verir. Zylal maddələrinin cyrymə proseslərində mə'də şirəsi cyrynti iż verir.

d) **Mə'də şirəsinin reaqsiyası.** Normal mə'də şirəsi turş reaqsiyalı olur ki, bunun səvəbi mə'də şirəsində duz turşusunun mevcud olmasına dər. Patolozi hallarda mə'də şirəsinin turşuluqu arta bilər (*hyperaciditas*) azala bilər (*hyboaciditas*) və hətta tamamilə joq ola bilər (*anaciditas*). Mə'də şirəsinin reaqsiyası avb laqmus kaqıbzı vasitəsilə tə'jin edilir. Avb laqmus kaqıbzı turş reaqsiyadan qırmızlaşır. Mə'də şirəsinin turş reaqsiyalı olduğunu bəlli etdikdən sonra bu turş reaqsiyanın, səvəbi turşuların və ja-xud turş duzlarınpn (xysusilə turş fosfatlarınpn) mevcudijətələ əlaqədar olduğunu ajdınaşdırırmalı. Mə'də şirəsinin turşuluquna sərvəst turşuların səvəb olduqnu bəlli edildikdən sonra, reaqsiyanın sərvəst duz turşusundanın və ja qəç-qırma turşularındanın (syd, jaq və sirkə turşularından) mejdana gəldigini tə'jin etməlidir. Mə'də şirəsinin reaq-siyasını tə'jin etmək ucın on jaxşıvı ibtidadan Qonqo kaqıbzından istifadə etməkdir. Qırmızı Qonqo kaqıbzı sərvəst turşuların—duz turşusu və qəçqırma turşuları (syd, jaq və sirkə turşuları) mevcudijətindən gəjərir (mavi rəngə denir). Jaq və sirkə turşularınpn qoquqlarından bilmək olur, syd turşusunu isə Qonqo kaqıbzından eter vasitəsilə asança cıqarmaq olur; syd turşusundan gəjərmiş Qonqo kaqıbzı, icində eter olan bir qaba salınsara-jenə də qızarğı, duz turşusundan gəjərmiş Qonqo kaqıbzı alıbqı rəngi etirdə itirməjir.

### 4. Mə'də şirəsinin Kimjəvi myajənəsi.

a) **Sərvəst duz turşusunun (HCl) tə'jini.** *Ginzburq reaqsiyası.* Bu reaqsiyanın əmələ gətirmək ucın cini bir qava 2-3 damçə mə'də şirəsi təkvb bunun ystynə *Ginzburq reaqtiyindən* (*Vanilini 1,0 Floroglucini 4,0, Spirit Vini 95°-30,0*) 2 damçə ilavə edirlər. Sonra bunu alav ystə dutub qəzdiyırlar. Mə'də şirəsində sərvəst duz turşusu olursa qavın icində qırmızı bir boja hasil olur.

b) **Syd turşusunun tə'jini.** *Uffelmann reaqsiyası.* Bir mixvərə qarbol turşusunun 1%-li məhlulundan  $20,0 \text{ sm}^3$ ,

tekyv ystynə bir damçă *liq. ferri sesquichlorati* ilavə edirlər. Bu surətlə hasil olınış məhlulu, aqsıq ametist rəngi əmələ gəlinçəjə qədər destilənmiş su ilə qarşdırıqlarılar. Bu məhlulun ystynə tədqiq olunaçaq mə'də şirəsindən damçă-damçă tekyrlər. Burada syd turşusu bulunursa vyləylə sərəbbə rəngdə voja hasil olur.

c) Mə'də məhtəvijatında turşuların miqdarda tə'jini. Turşuların miqdalarının tə'jininə iqdam etmədən qavaq əldə edilmiş mə'də şirəsini syzgəç kaqızıbdan syzmək lazımdır. Qan reaqsiyasından başqa vytyn kimjevi reaqsiyalardan filtrat ilə təcridə etməli.

Turşuların miqdarda tə'jini: a) ymumi turşuluğun miqdarnı, b) sərvəst duz turşusunun və c) mərbüt duz turşusunun miqdalarını tə'jin etməkdən ibarətdir.

1) *Ymumi turşuluğun miqdarda tə'jini*. Mə'də şirəsi turşuluğunun miqdarda tə'jinini ycyn sodium hidroksidin desinormal məhlulu vasitəsilə titre edilir. Titre bu qajda yzrə olunur: bir kimjevi qədəhə  $5-10 \text{ sm}^3$  mə'də şirəsi filtratından tekyv ystynə indiqator sıfətilə bir damçă *fenolftalein'in*  $1\%$  spirit məhlulundan ilavə edirlər. Qədəhi bir parça aq kaqazın ystynə qojuş byretdə bulunan sodium hidroksidini desinormal məhlulundan maje, itməjən qırmızı və rəng alıncaya qədər damçă-damçă tekyrlər (məhlul qarşılaşdırıldıqda alırdıqda qırmızı rəngi itirməlidir). Mə'də şirəsinin turşuluq dərəcəsi— $100 \text{ sm}^3$  mə'də şirəsi filtratının nejtrallaşması ycyn sərf edilmiş sodium hidroksidinin desinormal məhlulunun qub santimetrolarına göstərən ədədi ifadə olunur. Buna görə də  $5 \text{ sm}^3$  mə'də şirəsinin nejtrallaşmasına sərf edilmiş sodium hidroksid desinormal məhlulunun miqdalarını  $20-je$  zərb etməli. Filtre edilmək ycyn  $10 \text{ sm}^3$  mə'də şirəsi getyrylmış olursa onda desinormal məhlulun miqdalarını  $10-a$  zərb etməlidir. Həzmin ən qyvvətli bir zamanında mə'də məhtəvijatının turşuluq dərəcəsi saqlam insanda  $50-60$  rəqəmləri arasındadır.

Mə'də şirəsi turşuluq dərəcəsinin artması (*hyperaciditas*) mə'də turş qatar xəstəligində, mə'də girdəjarada, sekretor nevrozda və bir də *gastrosuccrhonea* dejilən bir halda myşahədə edilir. Bu sonunçu mə'də şirəsinin həddən artıq ifraz edilməsindən ibarətdir. Mə'də şirəsi turşuluğunun azlıq (hypoadciditas) aqyr anemi-

jəsəb olan xəstələrdə, xronik mə'də qatarında və uzun myddət davam edən xəstəlik cəkib zəifləmiş insanlarda gərynyr.

Duz turşusunun joqluğu (*achlorhydria*) juqarlıda gəstərilmiş xəstəliklərin şiddətləndigi ittifaqlarda və mə'dədə *carcinoma* bulunduğu hallarda təsaduf edilir.

2) *Sərvəst duz turşusunun miqdarda tə'jini*. Duz turşusu mə'də məhtəvijatında iki halda: sərvəst turşu və Baqlı turşu hallarında bulunur. Baqlı turşu zyal maddələr ilə zəif kimjəvi birləşmə şəklində olur. Sərvəst duz turşusunun miqdalarını tə'jin etmək ycyn myejən miqdarda ( $5-10 \text{ sm}^3$ ) mə'də şirəsini ejni surətlə sodium hidroksidin desinormal məhlulu vasitəsilə titre edirlər. Burada indiqator sıfətilə dimetilamidoazobenzol-un  $\frac{1}{2}\%$ -li spirit məhlulu işlənilir. Reaqsiyanın axıltı majein sarb rəngə cevrilməsindən bilinir. Reaqsiyanın nəticəsini qırmızı Qonqo kaqızı vasitəsilə də bilmək olur; kaqızın rəngi dəyişməməlidir. Sərvəst duz turşusunun miqdardar da mə'də məhtəvijatının ymumi turşuluğunun miqdardar kibi tə'jin edilir. Sərvəst duz turşusunun miqdardar normal olaraq  $30-40$  rəqəmli ifadə olunur.

3) *Baqlı duz turşusunun miqdarda tə'jini*. Baqlı duz turşusu da sodium hidroksidin desinormal məhlulu ilə titre etmək vasitəsilə tə'jin edilir, ancaq burada indiqator sıfətilə alizarinsulfasidin  $1\%$ -li sulu məhlulunu işlətmək lazımdır. Reaqsiyanın nəticəsi sarb rəngdə maje olan mə'də məhtəvijatının vənəfşə rəngə kecməsildə bilinir. Baqlı duz turşusundan başqa vytyn turş reaqsiyanın verən məddələr nejtrallaşdırılmışa alizarin turş reaqsiyanın verir.

Alizarin ilə titre edib hasil olan turşuluğu ymumi turşuluqdan cəqqedən sonra baqlı duz turşusunun miqdardar əldə edilir.

Dütałım ki, mə'də məhtəvijatının ymumi turşuluqunu tə'jin etdikdə  $60$  ədədi alınmışdır; alizarin ilavə etməklə titre edildikdə isə  $40$  hasil edilmişdir. O halda baqlı duz turşusunun miqdardar  $60-40=20$  olur.

## 5. Fermentlərin tə'jini.

Pepsin və ximozin fermentinin mə'də məhtəvijatında tə'jini, bunların zyal maddələrinə xysusi bir tə'sir göstərmələrinə əsaslanmışdır. Mə'də məhtəvijatında sərvəst

duz turşusu mevcud olduğu ittiqaqlarda bu fermentləri orada aqtarmaqə lizum joqdur, cynky bu kibit ittiqaqlarda onlar mə'də mehtəvijatında mevcud olurlar. Mə'də mehtəvijatında duz turşusu bulunmadıqda ittiqaqlarda pepsinin burada mevcud olub-olmadıqda myəjjən edilməlidir. Pepsinin mevcud olub-olmadıqda tə'jin etmək ycyn işlənilən ysul bundan ibarətdir: filtirdən kecirilmiş mə'də mehtəvijatında duz turşusu vasitəsilə normal turşuluqda qədər turşulandırıqlar; sonra bunun icinə qajnatmaq vasitəsilə rəxtalanmış bir parça zylal maddəsi qojurlar və  $t = 37$  dərəcə olan termostatda bir saat ərzində sağlanmasıdır. Mə'də mehtəvijatında pepsin bulunursa, o zaman zylal maddəsi burada həzm olunur. Ximozin fermentinin tə'jini onun nejtral məhluluda sydyn qazeinini rəxtalandırmaq qabilijatına malik olduquna əsaslanır. Ximozin fermentinin varlığı vəla tə'jin edilir:  $5 \text{ sm}^3$  sydyn ystynə, qavaqcadan nejtrallardırılmış mə'də şirəsindən  $3-4$  damçə təkyub  $t = 37^\circ$  dərəcə olan termostatın icinə qojurlar. Mə'də şirəsinin icinə ximozin fermenti mevcud olursa, onda  $10$  dəqiqədən sonra syd rəxtalaşır.

Mə'də şirəsinin icinə qan və ed bulunduğu yvhənərəsə onda qanlı tə'jini ycyn *Weber-Van-Deen* reaqsiyası, edyn və ja ed piqmentlərinin tə'jini ycyn də *Gmelin* və *Rosin* reaqsiyası təcridə edilməlidir.

## 6. Mə'də şirəsinin mikroskopik myajənəsi.

Mə'də mehtəvijatında mikroskopik tədqiqi vəjyk bir əhəmiyyətə malik dejilsə də, bə'zən qıjməli nəticələr yerir. Mə'də şirəsini mikroskopla tədqiq etmək ycyn mə'dədən cıqarılışlı şirədən əşja şışəsinin ystynə bir damçə təkyub ərtiyç şışə ilə ərtiyrlər. Buna qavaqcə az vəjydən və sonra da coq vəjydən objeqtiv ilə mikroskop altında vəqərlər. Bə'zən ərtiyç şışənin altında bir damçə *Lugol* məhlulu buraqmaq lazımlıdır. Bə'zi hallarda və başlıca olaraq istidai mikroorganizmləri və xysusən sarsını arajıv bulmaq istədikdə myxtəlif anilin bojalırlar ilə vojanlışlı quru preparatlar hazırlamaq lazımlıdır.

Mə'də şirəsindən hazırlanan təzə preparata mikroskopla baqqıqda bunları gərmək olur:

**1) aqşdan və burun-udlaq boşluqından ajryılmış just epitheli, mə'dədən ajryılmış silindrvari epitheli.** (Çədvəl №10, şəkil №1-ə vəq).

**2) Myxtəlif şəkil və vəjyklykdə olan nasat hycəjrələri.** Bunlar, ezlərinə maxsus xarakter quruluşlarıla asanlıqla bilinirlər. (Çədvəl №10, şəkil №1 d-ə vəq).

**3) Myxtəlif şəkilli və myxtəlif vəjyklykdə bir coq qatlı kyrəçiklərə şəklində olan qraxmal danəçikləri.** Bunlar joda qarşılıqda myəjjən bir reaqsiya əmələ gətirirlər (liyqol məhlulunun ilavə edilməsində mavi boja əmələ gəlir); çədvəl №10; şəkil №1 və vəq. Mə'də şirəsində qraxmal danəçiklərinin kylli miqdarda bulunması mə'də şirəsinin həddində artıq ifraz olunmasıdır (*hypersecretio*) və turşuluğun artmasıdır (*hyperaciditas*) göstərə bilir.

**4) Əzələ lifləri** miqroskopda, onlara məxsus eninə cizgilerə bilinir. Bə'zən bu cizgilər zəif gərynyrlər. (Çədvəl №10, şəkil №1 a vəq).

**5) Qərmişə qan kyrəçikləri** mə'də mehtəvijatında mədədə qarsinoma (qatı qəhər rəngi), girdə jara (fəzə qan rəngi) və həmçinin mə'dənin selik pərdəsində eroziya bulunduğu zaman qarışa bilərlər. Bu kyrəçiklər miqroskop altında dejişməmiş qan kyrəçikləri və ja rəngsiz və nyəvəsiz halqlar şəklində gərynyrlər.

**6) Qanlı aq kyrəçikləri** mə'də mehtəvijatında çyz'i miqdarda təsaduf edir, bunlar bə'zən ez protoplazmaların itirib miqroskop altında jaılınz bir tək nyəvən iəvərət olaraq gərynyrlər. (Çədvəl №10, şəkil №1 k vəq). Bə'zi xəstəliklərdə, mə'dənin divarında abses bulunub irin-cirk mə'dəjə təkyldiygə zaman mə'də mehtəvijatında irin-cirk kyrəçiklərinin miqdardır coqlu olur.

**7) Nəbat parazitləri** (mikroorganizmlər). Qəçərdəcə gəvələçiklərdən mə'dəde *saccharomyces cerevisiae* bulunur bilir. Bunlar tynd-sarş rəngdə olub, qanlı aq kyrəçiklərinə bənzəjirlər və ezləri də qyvvatlı bir surətdə zijsı şya'laryıb səndürma qabilijatına malik olurlar. Bunlar normal mə'də mehtəvijatında da bulunurlar, mə'dədə qatar bulunduğu zaman isə bunlarıq miqdardır artıq olur. Mə'də mehtəvijatında yzym salqımyına bənzər qıçqırtma gəvələçikləri də coq buluna bilir (Çədvəl №10, şəkil №1 m. vəq). Mə'də mehtəvijatında *sarcinae ventriculi* bulunmasının ajryça əhəmiyyəti vardır. Bunlar miqroskop altında sarxıltı şijk tajlarla şəklində gərynyrlər. (Çədvəl №10, şəkil №1 l vəq). Myxtəlif mə'də xəstəliklərində *Sarcinae ventriculi* mə'də mehtəvijatında və xysusən mə'də genişlənməsində, mə'də atoniyasında təsaduf edilir.

## V FƏSİL

### 12 BARMAQ VAQYRSAQ (DUODENUM) ŞİRƏSİ.

#### 1. Ümumi mə'lumat.

Əd jolları, on iki barmaq vaqyrsaq və mə'də altı vəzisinin xəstəliklərini təşhis etmək işlərində *duodenum* şirəsi və ədyn tədqiq edilməsi coq vəyik bir rol oynayır. *Duodenum* şirəsinin tədqiqi nəticəsində əldə edilən mə'lumatlar nisbi bir əhəmiyyətə malik isə də jenə sajir ql nik simptomlar ilə birlilikdə diaqnoz ucyn bir istinəv neqtəsi təşkil edir; ezy ezyklərində isə onlar coq nadir ittiqaqlarda diaqnoz ucyn bir əsas təşkil edə bilir.

#### 2. *Duodenum* şirəsinin alınma texniqası və onun myajənəsi.

*Duodenum* şirəsi 1 metr uzunluqunda olan qalın divarlı elastiki rezin bir zond vasitəsilə 12 barmaq vaqyrsaqdan cəqarlıdır. Bu rezin zondun ucunda metal və ja şişədən qərçəfliş bir oliva vardır, olivanın ucunda bir deşik, janlarından da 4—5 deşik vardır. Zondun yzərində 3 işaret edilir; bunlardan birinci olivadan 45 santimetrik bir masafadə, ikinci 70 santimetr və ucynçisy də 80 santimetr olivadan uzaq qojulmuşdur. Zondu səhər aç qarnınya orqanizmə daxil edirlər. Bunun ucyn zondu qənaqcandan su ilə ısladıb xəstənin udraqına jeridirlər. Bəzən xəstə bir necə dəfə udqunmaqla zondu aşaqıja doğru jerida bilir, bəzən isə oliva xəstənin udraqına qojulduğdan sonra xəstəjə bir necə qurtum su icirmək lazımlı gəlir ki, bununla da zond tədriçlə "syryşy" mə'dəjə gedir. oturmuş halda bulunan xəstələrin orqanizminə zondu birinci işarətə qədər jeridirlər. Sonra xəstə saq yan yəzə uzanmalıdır; xəstənin baş və qeydəsinin juqarış qəsəbə mymkyn qədər aşaqı olmalıdır (başın altına justə bir balış qojulmalıdır və ən jaxşısış balış hec qojmamalı.) Bəzən hevsələ qəsəbələr altına bir justəq qojular ki, gev-

dənin orta qəsəbə juqarış qalqmış olsun. Bundan sonra xəstəni ez hələnə buraqaraq aqzəbdən ucu cəqetmiş rezin zondu dış əri arasındada səqmatmaq təfəvvütlər, olivanın daha da aşaqış getməsi ucyn xəstəjə ara-sıra bir necə dəfə udqunmaq tevsiyə edilir. Bu suratla 5—10 dəqiqədən sonra zond xəstənin vycuduna ikinci işarətə qədər jeridilmiş olur. Mə'dədə axılıja olursa 5—10 dəqiqədən sonra zond artıq 12 barmaq vaqyrsaqın içində olur. Mə'dədə hyperseqresiya olduqu təqəffürdə isə zond 12 barmaq vaqyrsaqda 30—40 dəqiqədən sonra və bəzən bunadan da geç, bir saat ərzində daxil olur. Hər 5—10 dəqiqədən bir zondun xarıçı ucuna kecirilmiş 5—10 qramlıq şıxıypoqa (sprits) vasitəsilə majei soraraq, onun xasiyətindən (turş qələvi, rəngsiz, ədlə qarışışq olduqandan) olivanın harada olduğunu tə'jin edilir. *Duodenum* şirəsinin birinci pajlarla cəqardıqdan sonra zondu ucynçy işarətə qədər jeridirlər. Zondu ucynçy işarətə qədər jeritdikdən sonra tədqiqata başlayırlar. Zond ucynçy işarətə qədər jeridilmiş olursa, təxminən *papilla fateri* yanında bulunmuş olur. *Duodenum* şirəsi qələvi olub sarı və jaşlı-sarı rəngdə olur. Jarym saat ərzində hər 6—10 dəqiqədən bir cəqarlılış şirəni ajr-ajr mixvərlərə toplaşırlar. Bu "A" ədiridir. Bu ədy hər hansı bir səvəd-dən dolayı tədqiq etmək mymkyn olmazsa, onda mixvərlərin hər birinə bir necə damç 10%-li formalin məhlulu ilavə etməklə qonservləşdirirlər və bununla şirənin formalı elementləri tezliklə həzm olunmaqdan saqlanırlar. Adı halda jarym saat ərzində toplanmış "A" ədynyn miqdardı 10—15 sm<sup>3</sup> olub, aqsəq sarı-jaşılı rəngdə, tamamilə şəffaf və çyz'i cekyntiyi olmalıdır. Bu rəjən xysusi cəkisi 1008—1016 olur. Adı halda bu əddə təxminən hec bir zaman zylal, lejqosiltlər, əd jolları epitelisi, baqterijalar və unmaz. Xolesistit xəstəliyində "A" ədy eż şəffaflıqdan bir az qeyib edir, bir az bulanıq olur, bu halda onun içində kylli miqdarda selik, lejqosit, əd jolları epitel və baqterijalar tapmaq olur. Hepatit və angioxolitlərdə "A" ədynyn miqdardı azalmış olur. Əzzi bulanıq, cekyntisy coqlu olur. İcində kylli miqdarda selik, zylal maddəsi, lejqosit, epitelij və baqterijalar tapmaq olur. "A" ədynyn toplanmasından jarym saat kecdikdən sonra, zond vasitəsilə xəstənin orqanizminə *Magnezium sulf.* 25%-li məhliliündən 50 sm<sup>3</sup> 37°—42° C (vycud hərarəti qədər) qızdırılmış halda daxil

edirlər. Bu məhlul ed kisəsini jaxşır qəçəqləndərdəqəy ucun 5–10 dəqiqədən sonra „B“ ədy, jə'nı ed kisəsi ədy ifraz olunmaqa başlajır. „B“ ədynyn sorulması və yzərində aparılan myşahədələr ed ifraz olunduqu myddat ərzində (adətən 15—20 dəqiqə) davam edilir. 15—20 dəqiqə kecidiķdən sonra qara çigərin kicik ed jollarından asçıq rəngli bir əd, „C“ ədy ifraz olunmaqa başlajır ki, bunu mytləq qejd elmək lazımdır. „C“ ədyny da  $\frac{1}{2}$  saat ərzində mixvərlərə toplaşırlar. Adı hallarda „B“ ədy tynd sarı, qonur və ya qonur-sarı rəngdə olur. „A“ ədy kivi, bu da tamamilə şəffaf olub çyz'i bir cəkyntisy və bir qədər artıq xysusi cəkisi (1016--1032) olur. Adı hallarda bu ədyn cəkyntisyndə-heç bir zaman lejqosit, ed jolların epitelisi və baqterijalar bulunmaz. Xolesistit xəstəliklərində qəçəqləndərçə məhiulu daxil etdiķdən sonra da „B“, ədy catinliklə hasıl olur, onun rəngi bulanıq, cəkyntisy coq, xysusi cəkisi də bir qədər az olur, icində kylli miqdarda səlik bulunur, cəkyntisyndə də miqrosqop altında həmişə lejqosit, ed jolların epitelisi və baqterijalar tapmaq olur. Angioxolit və hepatit xəstəliklərində „B“ ədy xolesistitdə olduqunun ejni olur, jaňıbz burada onun rəngi bir az asçıq, xysusi cəkisi də norma hydudunda olub coq zaman içərisində zylal maddəsi bulunur.

„C“ ədy adı halda „A“ ədynindən asçıq, tamamilə şəffaf, cəkyntisy də çyz'i olur. „A“ və „B“ ədləri kivi, icində çyz'i miqdarda səlik və zylal maddəsi, lejqosit və ed jolların epitelisi bulunur; icində baqterija əsla olmayırlar. Xolesistit xəstəliklərində „C“ ədynyn rəngi „A“ ədynyn rəngi kivi olur. Bunun içərisində kylli miqdarda səlik, lejqosit, epitelij və baqterijalar olur. Hepatitlərdə və aşaqqı doğru intişar edən anqioxolit xəstəliklərində „C“, ədy, adı halda kündən asçıq rəngdə olur, əzy bulanıq, icində də irin-cirk və səlik cəkykləri, kylli miqdarda cəkyntı və zylal maddəsi bulunur. Miqrosqopla myəjənə edildikdə cəkyntisyndə həmişə lejqosit, ed jolların epitelisi və baqterijalar tapmaq olur. Juqarın doğru intişar edən „anqioxolit“ xəstəliklərində isə „C“ ədy „A“ və „B“ ədlərindən şəffaf olur, cəkyntisy az olur, icində zylal maddəsinə nadir olaraq təsadif eñildigi halda lejqosit, epitelij və baqterijalar daima bulunur.

## VI FƏSİL

### SİDIK.

#### 1. Əmumi mə'lumat.

Sidigin tədqiq edilməsinin əhəmijəti bir tək vəjrək və sidik ifraz edən jolların xəstəliklərini doğru təşxis etməkdə deñil, bir coq sajir xəstəliklərin diaqnozunda da vəjyk bir rol oynayırlar. Bejrək xəstəliklərini və sidik ifraz edən aparatın xəstəliklərini ditzgyn təşxis etmək ycyn sidik tədqiqinin xysusi vəjyk bir əhəmijəti olduqnu ycyn sidiji tədqiq etməjin bytyn ysullarla ilə ətraflıça aşna olmaq lazımdır. Qan və vəlqəmin tədqiqində əsas rolu miqroskopija ojnadsıqnpa juqarlaşa gedryk. Sidik tədqiqində isə bil'əks əsas rol sidigin kimjəvi tədqiqinə ažiddır. Bununla vərəvar sidigin tədqiqində miqroskopijadan tamamilə vaz kecmək doğru dejildir; bil'əks sidigi kimjəvi cihətdən tədqiq etdiķdən sonra cəkyntisyndə miqrosqop altında tədqiq edilməsi kimjəvi tədqiq əsasında mejdana cəqməş bir coq ajdən olmajan şybəli məsələlərin həllinə vəjyk yardım edir.

#### 2. Sidigin fiziki və kimjəvi xassələri.

a. *Sidigin rəngi.* Təzəcə ifraq edilən normal sidigin rəngi bir qədər məşəvə sarı rəngdə (saman rəngində) olur. Sidigin bu rəngi məşvuijjət dərəcəsinin və tərkibindəki normal boja maddələrinin az və ja coq miqdarda olması ilə əlaqədardur. Jaňıbz diabet xəstəligindəki sidikdə məşvuijjət dərəcəsinin jiksək olmasına əlaqədardır.

Sidigin asçıq rəngdə olması diabet xəstəligindən başqa xronik nefritdə, anemijalı xəstələrdə və sajirlerində olur. Sidigin tynd-sarı və ja dutqun sarı rəngdə olması sidikdə qatış myrəkkəb hissələrin (sidik çevhərinin) kylli miqdarda olmasına əlaqədardur; bu çyr sidik qəzdərmələ xə-

təliklərin əlaməti olmaqla varavar, saqlam insanlarda da vəjrəklərdən su hər hansı bir səbəbdən dolğun az ifraz edildiği ittifaqlarda da gərynr. Sidigin cəhrajı, qırmızı və qəhvəyi rəngdə olmasının sidikdə qanın olduğunu və ja icində hemoglobinın əridigini göstərir. Sidigin və kərəygunyn sarı jaşaldan dutmuş dutqun-sarı rəngə qədər olmasının sidikdə ed voja maddələrinin—piqmentlərinin bulunması ilə izah edilə bilir. Sidigin mavi rəngə bojanması və uzyndə açıq-avşar rəngdə ərəplərin əmələ gəlməsi və ja ejni rəngdə qristalçılıqların sidigin cəkyntisində gərýnməsi sidikdə indiqanın (indigo) kylli miqdarda əmələ gəlməsinən ola bilər. Bunlardan başqa və'zi dərmanlardan sidigin rəngi dəjışə bilir. Antipirin, antifebrin, sulfonal, trional və sajirədən sidigin rəngi sarı-qırmızı və ja qırmızı-şərab rəngində olur. Metilen avşarı jedikdə sidigin rəngi avşar olur; piramidon-dən sidigin rəngi cəhrajı-qırmızı olur.

**b. Sidigin şaffaftıvə, açıqtıvə.** Normal sidik həmişə şəffaf və açıq olur, jałnpıvı bir qədər qaldıqdan sonra sidikdə inçə bulut (*nivecula*) halında çyz'ı bir bulanlıq əmələ gəlir. Uzun müddət (24 saat) sərin jerdə qalan və coq duru olmajan sidikdə coq zaman qırmızımtıvı bir cəkynty əmələ gəlir. Bu cəkynty topraq danələri və ja qristal halında olur. Sidigin bu cəkyntisy sidik turşusundan, sidik turşusu duzlarından və əhəng oqsalat qristallarından ibarət olub, bunlar sidik bir az qızdırğıldıqda tamamilə əriyirlər. Və'zi patolozi hallarda isə əvvəldən bulanlıq sidik ifraz olunur və ja bir qədər qaldıqdan sonra sidikdə kylli miqdarda cəkynty əmələ gəlir, bunu coq diqqətli bir surətdə miqroskop altında tədqiq etməli.

**c. Sidigin qoqusu.** Normal sidigin əzynə maxsus bir aramatik iji olur ki, bu iji ət sujunun ijinə oqşajır. Patolozi hallarda sidik torbasında və ja sidik torbasından xariçdə sidik dəjışış xarab olursa onda iji də dəjışış bir başqa iji olur, məsələn: amonjaq iji—amonjaq qıçqırmasında, hidrogen-sulfid iji—aqyr sistitdə (sidik torbasının iltihabında), mejvə iji-sidikdə aseton olduqu hallarda və ja qızdırma xəstəliklərdə olur. Və'zi maddələri jedikdə və ja hava ilə vərəvər içəri alıqədəda sidik bunlara myvafiq xysusi bir iji kəss edə bilir. Buna görə sidigin iji, sidik torbasından cəqan kivi tə'jin edilməlidir.

**d. Sidigin bir gynlyk miqdare.** Müəjjən bir müddət ərzində cəqagışan sidigin miqdardı coq vəjyek bir təvəd-dylata uşraja vılır. Həddi kamala jetmiş bir adamın bir gyn ərzində ifraz etdigi sidigin miqdardı orta hesab ilə  $1500 \text{ sm}^3$ . ( $1\frac{1}{2}$  litr) -karabardır. Vəjrəklər adı vəzijjətdə olurlarsa sidigin miqdarı jejlən qədər artıvən və icilən majelərin miqdardı ilə əlaqədər olaraq artıvən azalır; sidigin azalması bir də insan vərk tərlədikdə olur. Patolozi hallarda isə sidigin gyndəlik miqdardı olduqca artıvən 5–10 litrə qədər və bəlkə də bundan artıvən varır (diabet xəstəligində, əsəv sisteminin və'zi xəstəliklərində); və'zi hallarda isə sidik azalıv tamamilə sıfır vəvarab ola bilir. Sidik miqdardıının patolozi surətdə azalması (oliquirija)—bytyn siddətli qızdırma xəstəliklərdə, siddətli nefritdə, qan itirdikdən sonra, ishal, xolera, yrək qsuru (*vitium cordis*) və sajir xəstəliklərdə gərylyr. Sidigin tamamilə kəsiliv ifraq olunmaması (anuriya)—uremiya hallarında, sidik aqarlaşının təqanmasında və qurşun, çivə, arsenik və oqsalat turşusu ilə zəhərlənən ittifaqlarda gərylyr. Sidigin gyndəlik miqdardıının tə'jin etmək ucyn bir gyn ərzində ifraq olunmuş sidigin hamıyən vəjyek bir şışa qava toplaçıv həcmi elçiy silindr vasitəsilə tə'jin etmek lazımdır. Sidigin gyndəlik miqdardıının həcmini tə'jin edib xysusi cəkisi də bildikdən sonra yummuni vəznini hesablamaq asan olur.

**e. Sidigin xysusi cəkisi.** Sidigin xysusi cəkisi sidikdə ərimiş yzvi və qejri-yzvi maddələrin kejfijət və miqdardınpdan, icilmiş sudan və vəjrəklər ilə sajir organlar vasitəsilə ifraz edilmiş sudan asılıdır. Organizmə kylli miqdarda sujun daxıl edilməsi sidigin xysusi cəkisini azaltdıqzı kibi, az miqdardı daxıl edilməsi də xysusi cəkisini artıvər. Sidigin xysusi cəkisinin yüksəlməsi qızdırmaşın (temperaturanın) yüksək olduğu hallarda, transudat əmələ gəldikdə və şəkər xəstəligində (*diabetes mellitus* da) olur. Az xysusi cəkisi sidik dədsəz şəkər xəstəligində (*diabetes insipidus* da) nevrasteniyən və'zi şəkillərində sidigin miqdardıının artmasına səbəb olan və'zi hallarda və sajirədə olur. Orta hesab ilə sidigin xysusi cəkisi 1015–1020-ja mysavi olur.

Sidigin xysusi-cəkisi urometr vasitəsilə tə'jin edilir. Sidiqi silindrvari bir qava təkyrlər, içərisinə quru bir urometr vuraqıvən hansı dərəcəjə qədər sidigə batdırıvən qejd edirlər (urometr qəvvən divarlarına toqunmamalıdır). Gynyn

myxtəlif vaxtlarında ifraz edilən sidigin xysusi cəkisi də myxtəlif olur; buna görə də bir gyn ərzində orqanızmdən ifraz olunan sidigin bərk maddələri miqdardaňın haqqında əldə mə'lumat etmək ycyn bir gyn ərzində ifraz edilmiş sidigin həm həm hissələrində xysusuf cəkini tə'jin etmək lazımdır.

c. *Sidigin reaqsiyası*. Sidigin reaqsiyası saqlam insan- da orqanızmə daxil edilən qıbdanın qaraqterindən asyab- dır. Myxtəlif qıbdalar sərf edən saqlam bir adamın sidigi adətə zəif-turş reaqsiyalı olur. Bəzə patolozi hallarda (məsələn, qələvi trənsudatlar soruluğu da, sidik torbasında qələvi qıçqırmış əmələ g-idikdə və sajir bu kibit hallarda) təzə ifraz edilmiş sidigin reaqsiyasa qələvi ola bilir qələvi reaqsiyalı sidik orqanızmə kylli miqdarda, nəbat; qıda daxil edildikdə də myşahədə olunur; buna görə də nəbat jejən hejvanların sidigi adətə qələvi reaqsiyalı olur. Normal bir sidik coq zaman jerdə qalarsa o vəqt baqterijaların ta'sırıla amonjaq qıçqırmış əmələ gelir və sidigin turş reaqsiyası dənyib qələvi reaqsiya olur. Sidik reaqsiyasını tə'jin etmək istədiğdə mymkyn qədər təzə sidik getirməlidir. Sidigin reaqsiyası avvə və qırmızı laqmus kaqızlarla vəsitəsilə tə'jin edilir. Sidik-turş, qələvi, amfoter və nejtral reaqsiyalı ola bilir. Avvə laqmus kaqızlı sidiklə əslandıqda qırmızı olursa, sidik turş reaqsiyalıdır, qırmızı laqmus kaqızlı sidikdən avvə olursa, sidik qələvi reaqsiyalıdır, amfoter reaqsiyada ejni bir sidik avvə laqmus kaqızlı qırmızı, qırmızı laqmus kaqızlından avvə edir. Nejtral reaqsiyada isə avvə və qırmızı laqmus kaqızlarla eż rənglərini dəyişmirlər.

Sidigin reaqsiyasında hysula gələn ən çyz'i dəyişikliklər hidrogen ionları qonsentrasiyasını tə'jin etmək jolu ilə mymkyn olur. pH tə'jin etmək ycyn dəqiq ysullardan biri Mixaelisin indiqator ysuludur. Bu məqsədlə qomparator və dərt səra qapalı mixvərdən ibarət bir cihaz getirilir. pH 8,4-dən 6,8 qədər tə'jin etmək ycyn I-nçi səra, metanitrafenol sərasından, istifadə edilir; II-çi səra paranitrafenol sərasıdır, bu pH-ın 7,0-dan 5,4 qədəri ycindir. III-nçi səra gamma-dinitrofenol sərasıdır, pH 5,4-dən 4,0 qədərdür. IV-nçi səra alfa-dinitrofenol sərasıdır, bunun pH-ı 4,4-dən 2,8 qədərdür. Sidikdə hidrogen ionları qonsentrasiyasını tə'jin etdikdə III və IV səraların praktik əhəmiyyəti joqdur.

I və II səralara qaldıkda bunları jardəmə ilə vütyə vəriasiyaların tə'jin etmək olur.

**Təxniqa.** Indiqator səraların təşkil edən qapalı mixvərlər qılıblarında (əlcisyndə) 4 mixvər getirilir. Bu mixvərlərdən birisində 3 sm<sup>3</sup> destillat su, digər ycynə isə tədqiq ediləcək olan sidikdən 3-ər sm<sup>3</sup> tekylyr. Sidigin rəngi həddən artıq dəyişmiş olduqda, bunu əvvəlçədən 2% sodium chlorid məhlulu ilə durultmaq lazımlı, əgər daima aşaqlıda göstərildiği kibi kontroll mixvərdən istifadə ediləcək olursa, o zaman bir coq hallarda buna ehtiyac gərylməjir. Su tekylymsiz mixvər, qomparatorun birinci dal gezynə qojulur. Sidik, bulunan ikinci mixvərə 0,5 sm<sup>3</sup> miqdarda (və ya 10 damla) 0,3% metanitrafenol, ycinciyə isə ejni miqdarda, jə'nı 10 damla 0,1% paranitrafenol məhlulu ilavə edilir. Rəngi gəzə carpanq bir surətdə dəyişən mixvər qomparatorun 1-ci en gezynə qojulur, bunun ikinci en gezynə isə myvafiq indiqator sərasında 1-ci və 2-ci gəzlərdə əşyq buraqıldıqda tamamilə ejni rəngi verən mixvərlərdən birisi seçilə qojulur. Bir etiketi olan mixvər tədqiq edilən sidikdən daha açıq rəng, qonşu mixvər isə daha tynd rəng alırsa o zaman tədqiq edilməkdə olan sidigin pH-ı bu indiqator olan mixvərlərin indeqsləri arasında bulunur. Qonşu mixvərlərdə hidrogen ionları qonsentrasiyanın indeqş fərqi 0,2 jə mysavi olduğunu görə, pH-ın 0,1-ə qədər olan kicik bir niqdərən vələ tə'jin etmək mymkyndır. 7-jə qədər olan pH, reaqsiyanın turş olduğunu göstərir, pH-ı tam 7 olan bir məhul nejtral sajıb, pH 7-dən artıq olursa reaqsiya qələvidir.

### 3. Sidigin kimjəvi myajənəsi.

Sidigin kimjəvi myajənəsinə iqdam etmədən qavaq sidigi syzgəc kaqızlarından kecirib syzmək lazımlı; sidigi syzdykda vəzən xysusilə sidikdə baqterijaların bulunmasından sidik bulanıq olduq hallarda təmiz bir filtrat alməq mymkyn olmayırlar, bu kibit hallarda filtrə bir qədər (vəsəqin üzündə) infuzor topraqı ilavə etmək fəjdalı olur.

a. *Zylalın tə'jini*. Zylal maddəsi sidikdə bir coq xəstəliklərdə əmələ gələ bilir, lakin sidikdə əmələ gələn zylal maddəsi təxminən həmişə serum albumin ilə serum qılabulinin məxiutundan ibarət olur. Zylal maddəsinin

miqdarlı sidikdə coq zaman 0,5%-dən az olursa da bə'zən bu miqdardan 5—8%-ə qədər jetişə bilir. Zylal maddəsinini tə-jin etmək ycyn sidik szyzlyğın tamamilə şəffaf və təmiz olmaqdır. Zylal maddəsinini sidikdə kəşf etmək ycyn bir coq ysullar təklif edilmişdir ki, onları ən əhəmiyyətli bunlardır:

**Qajnatma ysulu.** Turş reaksiyalı sidikdən 3—5 sm<sup>3</sup>, gətyub bir mixvərdə qajnadıqlar (qələvi sidigi qavaqça sır-kə turşusu vasitəsilə turş etmək lazımdır) və cəkyntı əmələ gəlirsə bu ja zylal maddəsinin və ja da qalium-fosfatın cəkməsindən ileri gəlir. Mixvərə bir neçə damçə azot-turşusu və ja da sirkə turşusu iləvə edib, jenidən qajnadıqları; cəkyntı əriməz və ja turşunun iləvə edilməsindən sonra əmələ gələrsə, sidikdə zylal maddəsinin bulunduğuunu göstərir. Təcəribəsi az olan adamlar bir tək qajnatma ilə iktifa etməjib sajir ysullarla da işlətməlidir.

**Heller ysulu.** Bir mixvərə 3—5 sm<sup>3</sup> azot turşusu təkyub mixvəri janıb ystə ejərək tədqiq olunaçaq sidikdən mixvərin divarılı, coq ysullu bir surətdə bir qədər təkyrlər. Sidigi mixvərə elə tekəmali ki, sidik turşuya qarışmasın. Sidikdə zylal maddəsi varsa onda hər iki majein bir-birinə toqqunduğu hydudda aq bir halqa əmələ gəlir. Sidikdə zylali maddənin miqdarlı çyz'i olursa halqa 2—3 dəqiqədən sonra əmələ gəlir. Bu sənəmə coq əmnijətli olub ejni zamanda da coq həssas bir sənəmədir, bunun vasitəsilə zylal maddəsi coq çyz'i miqdarda və hətta 0,002% miqdarda vələ olursa jenə də kəşf edilir. Bunu da unutmamalı ki, icində sidik turşularının duzlarla bulunan sidik dəxili aqışməti halqa əmələ gətirir, fəqət bu halqa iki majein bir-birinə toqqunduğu jerda deñil, ondan juqarında əmələ gəlir və qajnatmadan haman qajıb olur. Belə bir kefijjətdən qacmaq ycyn sidigin ystynə qavaqçadan 1—2 həcm miqdardında su iləvə edilir.

**Sulfosalisil turşusu sənəməsi.** 3—5 sm<sup>3</sup> sidigin ystynə sulfosalisil turşusunun 20%-li sulu məhlulundan 5—7 damçə və ja həmin turşunun qristallarından bir neçə dənəsini iləvə edirlər. Sidikdə zylal maddəsi varsa aq rəngdə bir bulanıqlıq və ja cəkyntı əmələ gəlir. Bu sənəmənən jəriyədə reaksiya əmələ galən mixvəri, icində təmiz szyzlyşsidik bulunan sajir mixvərlə həmişə myqajəsə etməli, cynky bulanıqlıq çyz'i surətdə əmələ galən hallarda

jəxşə gərynməjə də bilər. Albumoz və peptonlar da bu reaksiyalı əmələ gətirirlər, lakin albumoz və peptonların vailəqəndən əmələ galən bulanıqlıq, qajnədəqdə, tamamilə qajıb olur. Reaksiyanın həssaslıq — zylal maddəsinin 0,015% qədərdir.

**Zylali maddənin miqdarlı tə'jini.** Esbax albuminometri deñilən dərəçələrə bəlynmış qalən divarlı bir mixvərə turş və ja çyz'i surətdə turşulanmış və 2—3 dəfə szyzlyş şəffaf və təmiz sidikdən mixvərin U cizgisinə sıqıncaja qədər təkylyr: R cizgisinə qədər Esbax reaktivi (1 qr piqrin turşusu, 2 qr limon turşusu və 100 sm<sup>3</sup> su) iləvə edilir. (Şəkil № 12) Mixvərin aqzıb qaucuq təqəç ilə təqadıqdan sonra mixvəri 10—15 dəfə çevirək icindəki ni yssuluça qarışdırıqlar, qarışdırıqlıqda mixvərdə kəryk əmələ gəlməməlidir; ondan sonra su mixvəri otaq həratı dərəçəsində 24 saat ərzində saqlayırlar. Bir gündən sonra dərəçəli mixvərdə əmələ gəlmış cəkyntyn hyndrylic dərəçəsini sajırlar. Bu dərəçənin myqabilində sulunun rəqəm zylal maddəsinin sidikdə bulunduğu %-la göstərir. Zylal maddəsi 6%-dan artıq olan sidigi qavaqçadan desitlat suju ilə qarışdırımlaşır.

**b. Albumozun tə'jini.** Albumozlar, normal və patolozi toqumaların syr'atlə pozulub daqıqlımların mytəaqib xəstəliklərdə sidikdə əmələ gəlir. Sidigə toxum majei qarışdırıqlıda sidikdə albumozların izlərini kəşf etmək olar, bunun da səvəbi odur ki, toxum majeinin ezyndə albumozlar bulunur. Sidikdə albumozların varişəyin kəşf etmək ycyn bu təcəribələri jəpməq olar:

1) Sidigin ystynə bir neçə damçə sulfosalisil turşusu iləvə edilərsə, albumoz bulunduğu təqdirde bir bulanıqlıq əmələ gəlir; bu bulanıqlıq qazdırıqlıqda tamamilə qajıb olub, sojudulduqda isə jenidən zahir olur.

2) Bir neçə sm<sup>3</sup> sidigi sirkə turşusu vasitəsilə turşulayırlar; bu sidigin həcmi qədəri ystynə jemək duzunun məşbu məhlulunu iləvə edirlər, bunu qajnatıb qazdan sonra isti majei szyzrlər. Sidigi qajnatıb qazda zylal maddəsi pıxtalaşın filtrdə qalır, albumozlar isə filtrdən kecir və filtrat sojutduqda bulanıqlıq halında dişə cə-



Şəkil 12.  
Esbax albuminometri

kyr, bu bulanıqlıq qızılırlıma natiçesində qajıv olur. Təc-rivətən mənfi natiçə hasil olduqu təqdirdə sirkə turşusunun miqdaryń dəjisdırək təcribəni jenə də təkrar et-məli.

c. *Qanın tə'jini*. Sidikdə qırmızı kyrəçikləri pozulmamış qan ola bildigi kisi (hematurija), ərinmiş qırmızı qan kyrəçiklərindən (eritrotsitlərdən) cıqıv qanın qə-ləviləşmiş voja maddəsi olan hemoglobin və methemoglobin daxi bulunur (homoqlobinuriya).

Sidikdə qan, sidik-tənasıl aparatınp myxtəlif qısvımlarından: bəjräklərdən, bəjräk lajənidən, sidik aqarlarınpdan, sidik torbasından və sidik qanalndan əmələ gələ bilir. Sidikdə qanın aqdbəq jəri bilmək diaqnoz ucyn coq əhəmijjətlidir. Hemoqlobinuriya gəldikdə bu, əsas e'tibarilə amilnitrit, arsenik, qarbol turşusu, hidrogen-sulfid ilə vəqteri zəhərləri və başqa vü'kib zəhərlərlə zə-hərlənən ittifaqlarda aqyr joluquçu xəstəliklərde (sqarlatin, sıflis, cicək), aqyr janqıllardan vüclud rərk sojuduqdan sonra olur; sağlam adamlarda da coq pijada gedəndən sonra əmələ gələ bilər. Qanın sidikdə kimjəvi, mikroskopik və spektroskopik ysullar vasitəsilə aşkara cıqarmaq olar.

### Qanın göstərən kimjəvi reaqsjalar.

*Heller sənaması*.  $\frac{1}{2}$  mixvər sidigin ystynə bir neçə damçə sodium hidroksid və ja qalium hidroksid ilavə edib qajnadırılar. Burada fosfatlar dibə cekyrlər, sidikdə qan mevcud olursa, dibə cekən fosfatlar qan pigmentini ezlərinə çəls edib qırmızı rəngə vojanırlar. Qanda fosfatların miqdaryń çyz'i olduqda cekynty əmələ gəlməjir, bu haldə tədqiq olunan sidigin ystynə ejni həcmində normal sidik ilavə edirlər.

*Veber sənaması*.  $\frac{1}{2}$  mixvər sidigin ystynə 10—15 dam-çə buzlu sirkə turşusu ilavə etdiķdən sonra jaxşırca cı-qalajırlar, bunun da ystynə bir neçə qub santimetr (həcmi  $\frac{1}{3}$  qədər) eter təkyv, mixvərin aqzıbə təqadıqdan sonra mixvəri bir neçə dəfə ceviriirlər. Bundan sonra eteri təmiz bir mixvərə təkyv, onun da ystynə 5—10 damçə qvajaqol qətranınpn (resina quajaci) alqoqol məhlulundan və 20 dəmçə da ozonlaşmış skipidar tekyrlər. Sidikdə qan varsa mavi bir rəng əmələ gelir. Bəzən mavi rəng əmələ gəlmək ucyn bir neçə dəqiqə gezləmək lazımlı gəlir.

**Qvajaqol tingturu vasitəsilə sənaması**. 3 qub. santim turşulanımbəş sidik getyryv qajnadırılar. Sonra bunu, icinə mysavi həcmində qvajaqol tingturu və kehnə sk pidar tə-kylmyş başqa bir mixvərə ysulluça tekyilər (məxlut ma-vi rəngdə olmamalıdırlar). Sidikdə qan varsa qavaqça ma-vi jaşlı bir halqa əmələ galib, getdikdə halqa aşıq-ma-vi və axırdı da tynd-mavi bir rəng alır.

d. *Əd turşularınpn tə'jini*. Normal bir sidikdə əd turşularınpn bulunmasa məsələsi hələ də myvahəsali bir məsələ olaraq qalmışdır; patalozi hallarda isə əd turşularınpn sərgib xəstəligində təsaduf edilir. Əd turşularınpn sərgi ləqda da həmişə olmayıb.

### Əd turşularınpn kəşf etmək ucyn kimjəvi reaqsjalar.

**Kykyrt vasitəsilə sənaması**. Şəffaf və hamar divarlı bir qədəhə  $30-50 \text{ sm}^3$  syzylmyş sidik təkdykdən sonra vəsاقın ucunda bir-iki cimdik kykyrt tozu getyryv, sidigin üzərinə coq ysullu buraqırlar. Sidigin içində əd turşularınpn bulunmuş olursa, kykyrt tozu qədəhin dibinə cekər. Kykyrtla járylanıv sənamına bir o qədər də e'tibarlı dejildir.

### Sidikdən əd turşularınpn Bang metodu yzra açırmış ysulu.

20—50  $\text{sm}^3$  sidigin ystynə 2—3 damçə qan serumu ilavə edirlər, bunu maqnezium-sulfat ilə məşəv etdiķdən sonra 1—2 damçə duz turşusu ilə turşuladırılar və qaj-najanadak odda qızdırıqlarırlar. Sonra bunu syzyrlər və ica-risində əd turşularınpn bulunan syzylmyş cekyntyny  $10-15 \text{ sm}^3$  spiril ilə bir jerdə qajnadırılar, bunu qajnadan zaman in substantia, barium 3 hidroksid vasitəsilə rəngsizləşdirirlər. Qurudulmuş filtratı əd turşularınpn sənajırlar.

**Udranskinin ilavələriile barabar Pettenqofer sənaması**. Bang metodu ilə hasil edilmiş quru filtratın sulu və ja spirili məhlulundan  $1 \text{ sm}^3$  alıb ystynə fufurolun  $0.1\%$ -lı məhlulundan bir damçə ilavə edirlər; bunlar bir-birinə qarışdırıqlıqdan, ystynə  $1 \text{ sm}^3$  məşəv kykyrt turşusu ( $\text{H}_2\text{SO}_4$ ) ilavə edirlər. Hasil olan məxlutlu sojudurlar. Çyz'i miqdarda əd turşularınpn mevcud olduqu təqdirdə, bir qədər qal-dıqdan sonra burada albalı qırmızıbə rəngində bir voja

əmələ gelir. Bojanmış məhlul speqtroskopda iki zolaq əmələ gətirir; bunlardan biri  $D$  ilə  $E$  arasında. O biri də  $F$ -in qavəqynda olur (zylal maddələri daxi, ettenqoer reaqsiyası əmələ gətirir, lakin burada speqtroskopik tədqiqatda zolaqlar olmaz).

e.  **$\Theta$ d piqmentlərinin təjini.**  $\Theta$ d piqmentləri sidikdə sarıq xəstəliginin myxtəlif nev'lərində təsaduf edilir. Belə sidigin rəngi də qejri təbii dutqun sarı rəngdən dutmuş təxminən jaşlı rəngə qədər olur. Belə sidigin kərəygy də sarı rəngdə olur.

#### **$\Theta$ d piqmentlərini aşkar edən kimjəvi reaqsiyalar:**

##### **Qəmelin sənaması (Rosenbach ilavəsilə).**

Ejni bir filtrdən sidigi bir necə dəfə suzyrlar, sonra filtri hamarlaşıb içərisində azotlu turşu olan azot turşusundan şıx cibuq ilə bir damçə bu filtrin yzərinə qojular. Bu damçırın ətrafında dairəvi, rəngli halqlar əmələ gelir; bu halqların içində jaşlı və mavi halqanın mevcud olması məsələni mysbat həll etmiş olur.

**Rosin sənaması.** 3—5  $sm^3$  sidik getüryb, bunun yzərinə iodun 1%-li spirtli məhlulundan ysılıluça jağırlar. Hər iki majein bir-birinə toqunduğu hydudda dərhal və ja 1 dəqiqədən sonra jaşlı rəngdə bir halqa əmələ gelir və xejli vaqt davam edir.

**Huppert sənaması.** Tynd-qərməz rəngdə olan və ja indiqandan zəngin olan və həmcinin içerisinde qan bulunan sidik yzarırdə Huppert sənamasını yapmaq asan olur; Huppert sənaması  $\Theta$ d piqmentlərinin əhəng birləşmələri halında sidikdən ajrylmaması yzərində əsaslanır. Bir miqdardan sidigin ystynə bir qədər qalisium xlorid və bir necə damçə natrium-qarbonat (soda) ilavə edirlər; əmələ gələn cekyntyny suygəçdən keciriş su ilə jujurular, sonra bunu bir mixvərdə duz turşusunun 5%-li alqohollu məhlulundan 5  $sm^3$  ilə qarşışdırıb qajnadırlar.  $\Theta$ d piqmentləri mevcud olduğu təqdirdə, maje jaşlı və ja mavi-jaşlı rəngə boianır.

i. **Urobilinin təjini.** Təzə ifraz edilmiş normal sidikdə adətə urobilin bulunmaşıb, jaňpəz urobilinoqen olur. Bəzi xəstəliklərdə isə təzə ifraz edilmiş sidikdə urobilin tarpaq olur; urobilinin miqdardı sidikdə qara çiçək xəstəliklərində qərməz qan kyrəçiklərinin daqıqlıb pozulması ilə əlaqədar olan qan aqmalarında, isitmədə, yrək xəstəliklərində və qurşun sənçalarında artır.

Urobilinin təjini hamıbsızdan asan speqtroskop vasitəsilə olur.

Firənən keciriş iş sidigin ystynə bir necə damçə i ykyrt turşu ilə ilavə edirlər, icində sidik olan qavə speqtroskopun jərəyin qavaqynda dutub speqtroskopu da əşəqda doğru eevirirlər. Urobilin spektroskopda speqrin mavi və jaşlı qəvvimlər arasında bir zolaq əmələ gətirir (jaşlı və mavi rənglərin hydudunda).

Sidikdə  $\Theta$ d piqmentləri mevcud olduğunu dolajı sıdik coq piqmentləşmiş olursa spektroskopik tədqiqat coq cətin və bəzən də hec mymkyn olmaz, belə ittifaqlarda 10  $sm^3$  sidigin ystynə 5  $sm^3$  bu reaqtivdən ilavə edilir: 5 qr  $HgO$ , 20  $sm^3$   $H_2SO_4$  və 100  $sm^3$   $H_2O$ . Bu məxlütü filtrdən keciirdikdən sonra spektroskopu tədqiq edirlər.

**Şlezinoqer sənaması.** 10  $sm^3$  sidigin ystynə bir bu qədər də sinq-asetaten 10%-li alqohol məhlulundan ilavə edib filtrdən kecirişlər. (Bu məhlul işlətmədən əvvəl jaxşırı calxalanmalıbdır). Filtratda jaşlı fluoressensiya əmələ gelir, bir qədər əşəqda dutub ystynə bir necə damçə  $t-rae iodi$  ilavə etdikdən sonra fluoressensija daha ajdınaşır.

**Nenskinin sənaması.** Bu sənamanı urobilin az miqdarda olduğu ittifaqlarda təcribə etmək myvafiqdir. Sidigi duz turşusu ilə jingylə turşlaşdırılar, bunun ystynə həcminin  $1/2$ -i qədər amil alqoqolu tekyub mixvərin əzqıbı təqadıbından sonra onu dəfələrlə eevirirlər. Alqoqolun cekyub durulmasına imkan verdikdən sonra, bunun ystynə bir necə damçə amoniyaqın alqohol məhlulundan və sinq-xloridin 10%-li spirt məhlulundan tekyrlər. Burada amil alqoqolu gəzel bir jaşlı fluoressensija əmələ gətirir.

**Boqomolov reaqsiyası.** 5  $sm^3$  sidigin ystynə  $1/2$   $sm^3$  5% li mis quporosu ( $CuSO_4$ ) ilavə edirlər; sonra bunu yzərinə 1  $sm^3$  xloroform tekyrlər. Sidikdə urobilin mevcud olursa, o vaqt mixvərin dibinə jatan xloroform cəhərjə rəngə boianır.

k. **Urobilinoqenin təjini.** Urabilinoqen çyz'i miqdarda hər bir sidikdə təsaduf edilir. Bəzi patolazi hallarda urobilinoqenin miqdardı sidikdə artmış olur. Urobilinoqen sidikdə Erlix aldehid sənaması vasitəsilə təjin edilir. Bir necə  $sm^3$  sidigin ystynə 20%-li duz turşusu məhlulunda ərimiş dimentil-paramidosenzaldehidin 2% li məhlulundan bir necə damçə tekyrlər. Urobilinoqenin miqdardı sidikdə

coq isə onda mixvərdə qırmızı bir rəng əmələ gəlir; bu rəng sidigi, əzyndən bir necə dəfə artıq su ilə qarşışdırıbda belə jenə də ajdın bir surətdə gərynr. Urobilinoqenin miqdarda sidikdə az olduqu vəqt bu qırmızı rəng mixvəri bir qədər qəzdərdəydan sonra əmələ gəlir. Urobilinoqenin Şlezinqer reaqsiyası vasitəsilə də aşkar etmək olur. Sidigin ystynə bir necə damç Lyqol məhlulu iləvə etməklə urobilinoqeni urobilinə çevirib onu bir urobilin halında tə'jin edirlər.

**I. Indiqanın tə'jini.** Indiqan və ja indoqsilkkyurt turşusu az bir miqdarda hər bir normal sidikdə bulunur. Indoqsilin miqdarsı orqanizmə daxil edilən qədənən nevlərindən asılıdır, məsələn, atlı xərəklər jejiləndə sidikdə indoqsilinin miqdarsı artır. Bunun miqdarsı, vəqfırsaq larda zylal maddəsinin cyrumə proseslərinin artmasıla əlaqədar olan vəzi xəstəliklərdə və vəzi mədə vəqfırsaq və qəzdərgəmələ xəstəliklərdə (sqarlatin, qızıl jel, cicakdə) artır. Sidikdə indiqan kəşf etmək ucyn tətbiq olunan reaqsiyalar, indiqan turşular tə'sirilə kikyrt turşusuna eýləvvə bu kikyrt turşusunu da myxtəlif oqsidləşdirənlər vasitəsilə oqsidləşdirib indiqoja çevirmək yzərində əsaslanmışdır. Indiqan sidikdə tə'jin etmək ucyn işlənilən reaqsiyalar bunlardır:

**Obermajer sənəması.** Tədqiq olunaçaq sidikdən  $5-6 \text{ sm}^3$  gətyryb ejni miqdarda da reaktiv ilə qarşışdırıbırlar (reakтив budur:  $100,0 \text{ Ac. mur. conc., } 0,2 \text{ ferri sesquichlor.}$ ); bunun ystynə  $1 \text{ sm}^3$  xloroform iləvə edirlər. Məxlutu calqaladıqdan sonra xloroformun cəkməsinə imkan verirlər. Sidikdə indiqan olduqu təqdirde xloroform vənəfşəji, mavi və cəhrəjî rəngə bojanır. Bu cəhrəjî boja iodun varlığı ilə əlaqədar olmuş olsa idi, onda  $1\%$ -li Natr-hiposulfurosumdan  $1 \text{ sm}^3$  iləvə etməklə bu boja qajıb olardı.

**Iaffe sənəması.**  $5 \text{ sm}^3$  sidigin ystynə  $5 \text{ sm}^3$  də tünd düz turşusu təkylərlə, bunlarıñ da ystynə  $2-3 \text{ sm}^3$  xloroform və  $2-3$  damç dəxili  $2\%$ -li qalium permanqanat iləvə edirlər (*sol. kali hipermanganici*), mixvərin aqzıñ yəqədəydan sonra,  $10-15$  dəfə cevirərək, icindəkini qarşışdırıbırlar. Sidikdə indiqan mevcud olduqu təqdirde xloroform mavi rəngə bojanır.

### m. Sulu qarbonların tə'jini.

**I) Yzym şəkari - qlyqozə.** Yzym şəkərinin əsərləri adı sidikdə də buluna bilib miqdarsı, ən coqu  $0,02\%$  qə-

dər ola bilir. Tərkibində şəkər bulunan qədələrə bol-bol jeməkdən və killy miqdarda şirin spirtli içgilər (şirin şərablar, şampan şərəb) icməkdən də sidikdə myvəqqəti olaraq şəkər zahir olur. Bu kejfijjətə fiziolozi və ja ali-me tar qlyqozurija deyilir. Patolozi hallarda *diabetes mellitus* xəstəligində — sidikdə yzym şəkərinə coq təsadif edilir. Sidikdə yzym şəkəri bir də vəzi dərman maddələr: məsələn əlqoloidlər, tırjək, qurare, qoffein, xloroform, teobromin, xloral, amilnitrit, qurşun, qarbon 2-oqsid və qeyrili lə zəhərləndigi ittifaqlarda əmələ gəlir ki, bu hadisədə toqsik qlyqozurija deyilir. Sidikdə, yzym şəkərini tə'jin etmək istədikdə, tərkibində zylal maddəsi olan sidigi qajnadıb zylal maddəsindən azad etmək lazımdır.

**Trommer sənəması.** Tədqiq olunaçaq sidikdən  $5 \text{ sm}^3$  gətyryb ystynə sodium hidroksidin  $10\%$ -li məhlulundan  $5 \text{ sm}^3$  (*sol. Natr. caust. 10%*) təkylər; sonra bunun ystynə mis quporosunun  $5\%$ -li məhlulundan, mixvərdəki mağje jəsyl-mavi və ja bulanıq olana qədər damç damç iləvə edirlər; bunların hamısından mixvərdə calxalaçılıq qajnaması başlınanan spirt lampəsində qəzdərgərlər. Sidikdə yzym şəkəri mevcud olduqu təqdirde mixvərdə səltənə ə qırmızıbəyimtli bir boja əmələ gəlir. Bu səltənə na qələvi mis məhlulunu yzy n şəkəri və itəsilə irçə etdirib, mis 1-oqsidə və ja mis 2-hidroqside çevirmək yzərində əsaslanıb.

**Nila-dec sənəması.** Tədqiq olunaçaq sidikdən  $3-4 \text{ sm}^3$  gətyryb ystynə ejni miqdarda Nilander reaktiv (*Bismut. sulfuric 2,0+Sal Seignetti 4,0+Sol. Natr. caust. 10%* -  $100,0$ ) təkylər, mixvərdi spirt lampəsində dutub  $2-3$  dəqiqə ərzində qajnadırlar. Sidikdə yzym şəkəri varsa qara rəngdə bir cəkyntı hasil olur.

**Fehlinq sənəma rəsə.** Qazlıqca iki çyr reaktiv hazırlamaq lazımdır:

**I reaktiv:**  $70\%$ -li *cuprum sulfuricum* məhlulu;

**II reaktiv:** *Sal. Seignetti 173,0+Natr. Cau t. 70,0+ + Aq de-tillat 500,0* Məhvərə məsəvi miq arda (ja'ni hər birindən 15 damçayı) № 1 və № 2 reaktivdən təkylə bunun da ystynə bunlarıñ hər ikisindən iki dət artıq miqdarda su təkylərlə, bunlarıñ bir jerdə qajnamadaq qəzdərgərlər ki, məhlulun qajnamadan dəjışmədiyi belli olsun. Sonra bunun ystynə  $5-6$  damçə tədqiq olunaçaq sidikdə iləvə edib bir dəha qajnadırlar. Sidikdə yzym şəkəri var-

sa majein tynd-mavi rəngi sarı və ja kərpiç-qırmızı rəngə cevrilis mis 1-oqsid cəkyntisy mixvərin dibinə cekur.

**Fenilhidrozin sənaması.** 5 damçə təmiz fenilhidrozinin ystynə 10 damçə *Ac. acetici* *glac.* 1 sm<sup>3</sup> *Natr. chloratı* məşəvi məhlulu və 3 sm<sup>3</sup> tədqiq olunaçaq sidik ilavə etməlidir. Bu məxlutu qajnajanaçan 2–3 dəqiçə ərzində qızdırıb sojudurlar. Sidikdə yzym şəkəri varsa onda cəkyntiyə miqroskopla və qızdırıb sojudurlar. Sidikdə yzym şəkəri varsa onda cəkyntiyə miqroskopla və qızdırıb sojudurlar. Sidikdə yzym şəkəri varsa onda cəkyntiyə miqroskopla və qızdırıb sojudurlar.

**Qıçqırma sənaması.** Bu sənamama *Einhorn*-un qıçqırma maxsus aparatında tətbiq edilir. Pribora ilavə olunmuş mixvərə myəjjən çizgiə qədər sidik təkyrlər; bunun ystynə bir noxud bojda təzə qıçqırma majası iləvə edərək mixvəri calqlalajırlar. Qıçqırma majası ilə qarışməsi sidigi qıçqırma aparatına təkyub isti bir jerdə saqlajırlar. Qıçqırma kefijjəti 18–24 saatdan sonra bitmiş olur (xüsusi cekisi coq olan sidigi su ilə qarışdırıb 1010–1015 xüsusi-cekijə qədər jetirirlər).

Yzym şəkərinin miqdardı ja qıçqırma aparatı vasitəsilə (burada əmələ gələn qazın miqdardı şəkərin miqdardınya dzy proporsionaldur) və ja daha doqru olmaq üçün, poljarizasiya aparatı – saxarimetr vasitəsilə təzjin edilir. Poljarizasiya aparatında tədqiq olunaçaq sidik qət'iyyən təmiz və şəffaf olmaqla barabər zylal maddəsinindən də tamamilə avad olmalıdır. Bu prinsip qlyqozun poljarizasiya səthini saqa doqru cəvirmək qəbliliklə malik olduğu əsas yzərində əsaslanır. Qlyqozanın izafi cəvirmə qəbilijəti mə'lum olduğu üçün poljarizasiya səthinin cəvildigi vücağına gərə qlyqozanın fajızçı miqdardı asarlıqla hesab edilir səqarla bilir.

2) *Meju şəkəri* – *levuloza*. Sidikdə levuloza (levulozuriya) coq zamanı yzym şəkərlə bir zamanda təsaduf edilir. Tərkibində levuloza olan sidik yzym şəkəri qlyqozu ilə əmələ gətirən bytyn reaqsiyaları əmələ gətirir. Lakin poljarizasiya səthini saqa dejil, sola doqru cəviri.

Sidikdə levulozanın kəşf etmək üçün bu ysullardan istifadə edirlər:

**Selivanov ysulu.** Tədqiq olunaçaq sidikdən bir neçə sm<sup>3</sup> getyryb, ejni miqdarda olan 25%-li duz turşusu məhlulu ilə qarışdırıb: bunun ystynə rezorsindən bir neçə danəcik ilavə edərək, qajnadırlar, natiçədə qırmızı bir

rəng hasil olur. Majei tezliklə sojudurlar, soda vasitəsilə nejtrallaşdırıbdan (mə'tədilləşdiridikdən) sonra sirkə eteri ilə bir jerdə calxalajırlar; sirkə eteri qırmızı rəngə bojanıb, speqtrdə E və B arasından iki zolaq əmələ gətirir, məşvijjət qıvvatlı olduğu zaman bir zolaq da F ərzindən mavi qısvımda əmələ gelir. Selivanov reaqsiyası həmişə bir o qədər də doqru səqmaçı, onu poljarizasiya aparatında tədqiqatla və qıçqırma sənaması ilə bir jerdə joqladıqda qıjmətli natiçələr verir.

3) *Syd şəkəri* – *laqtoza*. Syd şəkəri doqmaqda olan qadənlərən sidigində (laqtozuriya) və ja coq syd icən adamların sidigində əmələ gelir. Syd şəkəri də qlyqozu kib poljarizasiya səthini saqa doqru cəviri adı irça sənamalarında mysbat natiçələr verir, lakin qıçqırma kefijjəti 18 saatdan artıq olmajarəq davam edərsə, qıçqırma əmələ gətirməjir, buna gerə də sidikdə syd şəkərini kəşf etmək catin olur.

4) *Pentoza*. Pentozanın izi, ehtimal ki, myxtəlif şəra-jitdə hər bir sidikdə və hətta normal sidikdə də təsaduf edir (pentozuriya). Pentoza şədikdə yzym şəkərini barabar təsaduf olunduğu kib, bunsuz da təsaduf edilir. Pentoza qıçqırmaçı, irça reaqsiyaları uzun myddət qajnamaqdan sonra əmələ gətirir; Tollens sənamasına qarşı mysbat natiçə verir (Tollens sənaması: =3 sm<sup>3</sup> tədqiq olunaçaq sidik+bir necə fləroglusin kristalı+ ejni həcmində, je'ni 3 sm<sup>3</sup> tynd duz turşusu); reaqsiya sojuqda əmələ gəlməjir, qızdırıbda qırmızı rəngdə cəkynti cəkər. Pentozuriyanın coq da catin olmajan Bial reaqsiyası vasitəsilə kəşf etmək olur. Bu reaqsiya belədir: 4–5 sm<sup>3</sup>. Bial reaqtiyi getyryb qajnajanaçan qızdırıbalar (reaktiv bundan ibarətdir: 0,2 orsin, 1,5 ferri sesqvixlorati və 100 sm<sup>3</sup> duz turşusu); sonra mixvəri alavdan ajygıb icinə bir neçə damçə (ən coqu 1 sm<sup>3</sup>) sidik təkyrlər, sidigdə pentoz olursa maje tez jaşlı rəngə bojanıb.

n. *Asetonun* təjini. Hər bir normal sidikdə asetonun izini tapmaq olur (fiziolozi asetonuriya), fəqət organizmdə olan vəzi xəstəlik proseslərində (*diabetes mellitus*-un aqyr nev'lərində, qızdırımlı hallarda), açıq çəkdikdə və zylal maddəsi coq olan qıbdalar işlətdikdə sidikdə barabər kylli miqdarda aseton ifraq olunur. Sidikdə çyz'i miqdarda aseton olduğu ittifaqlarda sidigi destillaşdırırlar, ondan etri 100 sm<sup>3</sup> tədqiq olunaçaq sidigi destillə edirlər

və təmamilə sojumuş destilləni bir qava, Erlen-mejier balonuna duturur. Jaxşın sojudulmaq şərtlə 20-30 sm<sup>3</sup> sidik destillədirib aşaqbdakı sənamaları təcristə edirlər (sənamalar adı sidikdən daha jaxşın destillədirilmiş sidiklə nəticə verir).

*Legal sənaması.* 5 sm<sup>3</sup> filtrdən kecirilmiş sidigin və ja destilləmiş sidigin ystynə 5 damçın təzə hazırlanmış və sojuqda məşvülaştırmış niuroprussidnatrinin sulu məhlulundan ilava edib 1 sm<sup>3</sup> 15%-li qalium-hidroqsid məhlulu vəsitsilə qırmızı boja əmələ gətirincən qədər qələviləşdirirlər (bu hər bir sidikdə olur və qreatinin mevcudiyətindən asılıdır). Bu boja, sidikdə aseton olduqda, bузlu şirkə turşusundan 15-20 damçın yusuşa ilava etməklə qajis olmağı qarın-qırmızı və ja pur-pur-qırmızı (tynd qırmızı) rəngə cevrilir; uzun myddət durduqdan sonra vənəfəzəyi bir rəng alır. Normal bir sidik, ystynə şirkə turşusu ilava etdikdə rəngini itirir.

*Liesen sənaması.* 5 sm<sup>3</sup> sidik və ja onun destillatının ystynə bir neçə damçın natrium hidroqsid məhlulu və Lygol məhlulu (qalium-iodid icində iod məhlulu) ilava etdikdən sonra azaçayı qızdırırlar. Sidikdə aseton mevcud olduğu təqdirdə sarı cekynti halında mixvarin dibinə cekən iodoform əmələ galır və əzynə maxsus xaraqter ijjindən bilinir. Bu sənəma coq həssas olduquna əmələnənəqaraq bir o qədər nə isbat edici deyildir.

*O. Aseto-sirkə turşusunun tə'jini.* Aseto-sirkə turşusu sidikdə aseton ilə bir jerdə əmələ gəlir. Aseto-sirkə turşusunun siyiklə ifraz olunması patolozi bir hadisə olub jaxşın olmajan bir əlamətdir. Aseto-sirkə turşusu diavestin aqyr nev'lərində, aqyr qızdırmaş hal arda, mə'də və vəqfırşalar qars nomasında, squalatinin, cicəgin və diftirijanın aqyr nev'lərində myşahədə olunur.

Aseto-sirkə turşusunu sidikdə kəşf etmək yecyn jenifraz iləilmiş sidigi tədqiq etmək lazımdır.

*Oerhardt sənaması* 5 sm<sup>3</sup> sidigin ystynə bir neçə damçın *līq ferri sesquichlorati* ilava edirlər. Sidikdə aseto-sirkə tuşusu mevcud olduğu təqdirdə şərab qırmızı rəngdə boja hasil olur.

*P. β-oqsıjaq turşusunun tə'jini.* β-oqsıjaq turşusu sidikdə aseton və aseto-sirkə ilə bir jerdə olaraq, diavestin aqyr nev'lərində təsaduf edir. Bu turşusunun sidikdə əmələ gəlməsi diabet qoması deyilən aqyr bir halın me-

dənə galınası təhlykəsinin əlamətlərindəndir. β-oqsıjaq turşusunun tə'jin edilməsi, bu turşunun poljarizasiya səthini sola doğru çevirmək qabiliyyətində olduğunu əsas yəzində əsaslanır. Sidigi qavaqça zylal maddəsindən təmizləirlər, sonra qəçərmiş məjası vəsitişlə şəker təmamilə qajis olunca qənər qəçərmişlərlər, daha sonra (sola doğru çevrən maddələrin cekması yecyn) bunun ystynə qurşun-asetat və ammonium ilava edirlər. Filtrat β-oqsıjaq turşusu mevcud olduğu təqdirdə poljarizasiya səthini sola doğru cevirir.

*G. Ehrlich diazoreaqsiyası.* Bu reaqsiya aqyr xəstəliklərdən (pneemoniya, squalatin, difteriya və qazlı jel xəstəliklərindən) sidikdə myşbat nəticə hasil edir; qarın tifində, səpməli tifdə və tuberkulozun axılgıncı deyvərində bu reaqsiya həmişə myşbat nəticə verir. Bu sənəmə təcristə etmək yecyn qavaqçadan 2 diazoreaktiv həzər olmalıdır:

Diazoreaktiv № 1 ( $\frac{1}{2}\%$  li *Natr. nitrosi* məhlulu).

Diazoreaktiv № 2 (*Acid. sulfanilic.* 5,0, *acid. muriat.* pur. 50,0 *Aq. destillat* 1000,0).

Diazoreaqsiya belə edilir. Bir nəmrəli diazoreaktiv iki nəmrəli diazoreaktiv ilə 1 : 50 nisbətdə qarışdırılır. Bundan sonra mixvarin  $\frac{1}{8}$  haçmi miqdarda sidik və bu miqdarda da reaqтивlər qarışdırılır; bunlarına yəzində şiddətli qələvi reaqsiya olana kibi amoniac ilava edilir. Bundan sonra mixvar cəlqalanır. Myşbat nəticədə maje və kəryuk qırmızı rəngə boyalıq.

#### 4. Sidigin mikroskopik myajənəsi

Sidigin kimjəvi tədqiqatı vəjrək və sidik ifraz edən jollar xəstəliklərinin diaqnozunda əsaslı bir rol oynamadı. Bərabər sidig cekyntisynin mikroskopijası da əsaslı bir əhəmiyyətə malikdir.

İnsanın təzə ifraz edilmiş normal sidigi adətən duru və şəffaf olur, fəqət bir qədər durduqdan sonra içərisində zərif bulutla bənzər bir şej—*nivecula*—əmələ gəlir. Bəzəi xəstəliklərdə ja əvvəlçədən bulanıq sidik ifraz olunur və ja da təmiz ifraz olurmuş sidikdə bir qədər qaldırıldan sonra az coq cekynti əmələ gəlir ki, bunun mikroskopik tədqiqi olduqca əhəmiyyətlidir. Sidigin cekyntisy myəşkkil və qejri-myəşkkil qısqımlardan ibarətdir ki, bunları myılqəq mikroskop altında tədqiq etmək lazımdır.

Sidigin miqroskopik tədqiqatına iqtam etmədən qəvaq sidik cəkyntisyndən miqroskopik preparatlar hazırlanmaq bilməli.

İlin isti zamanlarında sidik ifraz olunan kibitə tədqiq etmək məmkün olmazqda sidiki müəjjən qava toplaşqdan sonra ystynə cırymənin qavaçılıq alan maddələr iləvə edib qəçərmişdən qorunmalı. Cırymənin qavaçılıq alan maddələr də bunlardır: xloroform, timol, toz hələndə qafur və sajirə. Tədqiq etmək üçün ən jaxşış aq qarnınya ifraz edilən səhərki sidikdir. Alt tarafı getdikcə daralan sentrifüqa mixvərinə 3-4 sm<sup>3</sup> sidik təkmək lazımdır; ejni şəkildə olan digər bir mixvərə ja sidigin ezyndən və ja da su təkmək lazımdır ki, sentrifüqanın manivelasında myavəzənət hasil olsun. Hər iki mixvəri, sentrifüqanın manivelasında tərtib edilmiş dəmir boruların icinə qojub 5-10 dəqiqə ərzində sentrifüqada fırladırlar. Sentrifüqanın dolandırmaq əsnasında sidigin mineral və mytəşəkkil qıssımların mixvərin dibinə cekyr. Mixvərdəki sidigin juqarlılıq məje qəstiyin və şaldub dibindəki cəkyntisyndə ysulluça olaraq pipet vasitəsilə bir damçə getyrya əşja şışasının ystynə qojub yzərinti də ərtiyuş şışa ilə ərtiyrlər. Cəkyntydən q-t'ijən vəiyik damçə getyrməməli, vəiyik damçənin ystynə qojulmuş ərtiyuş şışa, əşja şışasına məhkəm jarpışmaşıb damçayınp uyzındə qalır ki, bu da miqroskopik mənzərəni pozmuş olur.

a) *Sidigin mytəşəkkil cəkyntyləri.* 1. **Epiteli hycejrləri.** Sidikdə vəjək, vəjrək ləgəni, sidik aqarlı, sidik torbası və uretranın epiteli hycejrlərinə təsadif edilir, buna görə də bunları bir-birindən secib təşhis verməqin vəiyik əhəmiyyəti vardır. Mə'lum olduquyu yzərə sidik qanalçıqların içi bir qatlı silindir epiteli hycejrlərilə, bytyń sidik cihazla da coq qatlı justə epiteli hycejrlərilə ərtiymsydyr. Hər bir normal sidikdə çyz'i miqdarda justə epiteli hycejrləri bulmaq olur, bunlar sidigin icinə basılışça olaraq uretranın desigindən, synnət dərisindən (*preputium*) və qadınlarda da uşaqlıq jolundan dysyrlər, bunlar diaqnostik bir əhəmiyyətə malik dejildirlər. Justə epiteli hycejrləri miqroskop altında vəiyik coqcuçaqlıq və nadir olaraq da girdə hycejrlər şəklində gərynyub nisbətən bir ədəd kicik nyəvəli və inçə dənəcikli protoplazmalıbdır (çədvəl № 7, şəkil № 1 vəq).

Sidik jollarında qatar olduqu zaman epiteli hycejrlərinin miqdardı artmış olur. Bytyń sidik cıqaran cihazın orta və dərin qatlarınp epiteli hycejrləri oval və coq zaman da qejri-myntəzəm qonus şəklində olurlar ki, bunun da səvəbi bir və ja iki protoplazma cıqışlıqları varlıqda vər. Bu epiteli hycejrləri bytyń qəsəbələr ilə vərlikdə vərəq quruluq hycejrlər şəklində gərynyrlər. Bunlarınp coq zaman bir ədəd nyəvəli və dənəcikli protoplazmalar olur (çədvəl № 7 şəkil № 2 vəq).

Bu kibitə hycejrlər çyz'i miqdarda olub tək-tək jerlaşmış olurlarsa, o vəqt onlarınp sidik aqarlarından nəş'at etdiklərini gyman etmək olar. Quruluq hycejərə orin qırəməd şəklində jerleşmələri isə onlarınp vəjrək ləjənlərin dənəmələ gəldiklərini göstərir.

Sidik cəkyntisyndə vəjrək epiteli hycejrlərinin bulunması, olduqça vəiyik diaqnostik əhəmiyyətə malikdir. Juqarlıda göstərdigimiz şəkillərdən vəjrək epitelisi əzynin kicik və coqcuçaq şəkili və nisbətən vəiyik oval nyəvə malik olmasası ilə ajrla bilər. Bunun nyəsinin icarısında nyəcikləri də vardur. Bunlarınp protoplazması sarımtı və ja dut-qun-sarş rəngdə olurlar. (Çədvəl № 7 şəkil № 3 vəq).

Bu hycejrlər tək-tək və ja coq zaman ajrla-ajrla qruplarla və ja da silindrik, yəqinlər şəklində təsadif olunur. Vəjrək epiteli hycejrlərinə coq zaman piy deqenerasiyası halında təsadif edilir; iclərində kicik piy damçə halında bulunduqda hycejrinin icində parlaq və qatlı kyməciklər gərynyr. Belə hycejrlərin sidik cəkyntisyndə gərynməsi vəjrəklərin mytləq xarab olduğunu və ən coq illihəs halında bulunduqlarınp göstərir. Lakin həqiqi bir diaqnoz qojmaq üçün sidigin sajir cihətlərini və xəstəlinin yumumi qlinik şəklini də nəzərdə tutmalı.

2. **Qırmızı qan kyrəcikləri – eritrositlər.** Qırmızı qan kyrəcikləri sidikdə uretradan, sidik torbasından, sidik aqarlarından, vəjrək və vəjrək ləgənidən əmələ gələ bilir. Myxtəlif patolozi hallarda qırmızı qan kyrəciklərin miqdardı da sidikdə myxtəlif olur. Bəzən bunlarınp sajı coq az olur, bəzəti ittiqalarda isə bu kyrəciklər sidikdə kylli miqdarda bulunurlar. Eritrositlər miqroskop altında xəli myntəzəm bir levha şəklində gərynyub aşıq-sarş rəngdə və nyəsiz olurlar. (Çədvəl № 7 şəkil № 4 vəq).

Bəzən bunlarınp qıraqlarlaş ejri-yirli və diş-diş olur; bəzən də şışərək ortalarındaqı basqıqəb itirmiş olurlar.

Coq zaman bu kyräçiklär eż voja maddälärini itirib sol-qun halqa şeklinde gerynyrlär. (*B utschatten Traube*). Ba'zi hallarda qırmızı qan kyräçiklärinin sajndan və şekillərindən onlarlañ, sidik-tənasyl sisteminin hansı qismından əmələ gəldigini tə'jin etmək mymkyn olur. Digər ittifaqlarda isə myəjjən bir nəticəjə gəlmək yeyin sidikdə təsaduf edən sajir cisimləri də nəzərə almaq lazımdır.

**3. Aq qan kyräçikləri—lejqositlər.** Aq qan kyräçiklərinə çyz'i miqdarda hər bir normal sidikdə təsaduf edilir. Bunlar mikroskop altında bir və ja bir necə nyvəli olub kicik dajrıvı və danaçıklı kyrälər şeklinde gerynyrlär. Bəzən bunlar işiş, birər işşa kibi gerynyrlär, bəzən isə pij degenerasiyası halında bulunurlar. (Çədvəl № 7 şəkil № 5 vaq). Aq qan kyräçikləri də qırmızı qan kyräçikləri kibi vəjrəklərdən, vəjək lejqositolardan, sidik aqarlarlañdan, sidik torbaşından və uretradan əmələ gələ bilirlər. Aq qan kyräçiklərin nəş'et etdikləri jeri tə'jin etmək yeyin onlarlañ miqdar və şekillərini, sidik cəkyntysynyn zahiri gerynşiyin və sidikdə təsaduf edən sajir cisimləri nəzərdə dutmalı. Qadınlarda sidikdə təsaduf edən irinın haradan əmələ gəldigini tə'jin etmək istədikdə bir qə'lər ehtijatlı olmalıdır, cynky uşaqlıq jolunun irinli iltihabında ifrazatılı barəbar sidigə kylli miqdarda aq kyräçiklər asanlıqla qazışa bilərlər. Bəzən aq qan kyräçiklərini epiteli hyçejrələrindən ajryamaq coq cətin olur; bu kibi hallarda Lyqol məhlulundan istifadə edirlər, bu məhlul aq qan kyräçiklərini qonur boz rəngə, epiteli hyçejrələrini də aqsasına rəngə vojaşıb.

**4. Sidik silindrəri.** Silindrər — silindr şeklinde olan xüsusi bi taqım cisimlərdir. Onlarlañ saj, şekilləri və əhəmijjətləri qejri-sabit olub, bir coq təbəddylata oqraja bilir. Bunlar başlıca olaraq zylali sidiklərdə bulunduqları kibi bəzən zylalsız sidiklərdə də təsaduf edirlər. Sidikdə təsaduf edən bytyn silindrik cisimləri iki vəjyk qrupa bilmək olar:

1) Ojejri-mytaşəkkil silindrik cisimlər; bunlar kristallardan myrakkəbdır və 2) mytaşəkkil morfolozi elementlərdən və ja onlarlañ degenerativ məhsulatından əmələ gələn silindrər. Ojejri-mytaşəkkil silindrərin əhəmijjəti coq çyz'idir. Mytaşəkkil silindrəri isə yc vəjyk qrupa ajy-

m-q olar. Birinci qrup qırmızı, aq qan kyräçiklərdən və epitelidən əmələ gəlmış silindrərə ajsılyar. (Çədvəl № 7 şəkil № 4, 5, 6-vaq) İkinçi qrup — danaçıklı, muma vənzər və pij silindrərlərinə ajsılyar. Ucuncu qrup da hialin və ja işşəjə vənzər silindrəldərdir. Sidik qanalçqlarlañ kylli miqdarda qırmızı qan kyräçikləri, aq qan kyräçikləri və ja da vəjrək epitelisi daxil olduğu zaman birinci qrup silindrələri - mələ gəlir. Ba'zi hallarda qırmızı və aq qan kyräçikləri və vəjək epitelis əzələri silindrələr əmələ gətirirlər, bəzən də bunlar hialin silindrərinin və danaçıklı silindrərin yəzərinə jaýlmaş olurlar. Bu kibi silindrərin sidikdə gerynməsi vəjrəklərin xəstə olduqlarını, kəsgin iltihabə uqradbəllərinə və ja da xronik ilthabın kəsginləşdигini gestərir.

Mytaşəkkil silindrərin ikinçi qrupu juqarlıda gestəril-di ki kibi danaçıklı, muma vənzər və pij silindrələrindən ibarətdır. Danaçıklı silindrərin en və uzunuqlarlañ olduqça qejri sabit olub, bir coq təbəddylata uqrabjalar. Bunlar vəzən kicik və bəzən də iri danaçlıklardan əmələ galib sərbi və ja qonur sarı rəngə vojanmaş olurlar. Coq zaman bu silindrərin sənəq-parcalarlañ və qırgıntılarlañ da təsaduf olunur. (Çədvəl № 8 şəkil № 1 vaq). Bunlarlañ, qan və epiteli silindrər daqıqılıqlañdan ibarət olduqlarlañdan ehtimal etmək olar. Bu silindrərin sidikdə zahir olmalarına, vəjrəklərdə kəsgin və xronik iltihab kefijjətinin mevcud olduqnu ilə izah etmək olar. Muma vənzər silindrər coq zaman eż uzunuqlarlañə ajryalar; bunlar bəzən ajry-ajsı parcalara da ajrymaş halda bulunurlar. Bunlarlañ rəngi sarı olub coq parlaq və myntazəm — mytaşanis bir şaqılıda gərynən kibi olurlar. Hərdən bir bunlarlañ yəzərndə qırmızı, aq qan kyräçikləri və ja epiteli hyçejrələri və pij damçaları jaýliva bir təvəqə təşkil edirlər. (Çədvəl № 8 şəkil № 2 vaq). Bunlarlañ si lükda zahira cəqması, vəjrəklərdə kəsgin və xronik iltihab kefijjətinin aqyr nev'lərinin mevcud olduğunu gestərir.

Pij silindrəleri birər silindrik təşəkkyllər şəklinde təsaduf edə bilir, və ja da pij damçaları və pij turşularlañın cristallarlañ danaçıklı və epiteli silindrərinin yətynə jaiblaraq bir təvəqə əmələ gatırırlar. (Çədvəl № 8 şəkil № 3 vaq) Bunlarlañ sidikdə əmələ gəlməsi vəjrəklərdə, vəjrək toqumasılañ pij degenerasiyasına səbəb olan kəsgin və xronik iltihab kefijjətinin mevcud olduğunu gestərir.

Hialin və ja şışejə bənzər silindrler olduqca soluq və zəif təşəkkyllərdən myrakkəbdür. Təçribəsi az olan adamlar miqrosqop altında bunlарın coq cətinliklə tapa bilirlər. (Çədvəl № 8 şəkil № 4 vəq). Hialin silindrleri ezy-ezlyklərində bir o qədər əhəmijətli dejildirlər, bunlarlañ yzərinde epitel və qan kyrəcikləri jaxılmış olurlarsa, jañlıñ o zaman əhəmijət kəsb edirlər. Silindrleri, miqrosqop altında tamamilə başqa başqa olan sajir təşəkkyllərlə qarışdırmaq üçün, juqarında zikr olunan quruluş və şəkillərini jaxşır eýrənmək lazımdır. Miqrosqop altında hialin silindrlerini başqa təşəkkyllərdən (dəsmal saplarından, jundan, tykdən) ajırmak üçün by silindrlerin quruluşlarıñ və şəkillərini jaxşırça eýrənmək lazımdır, joqsa burada jañlı maq vəjyk bir diaqnostik səhvərin mejdana gəlməsinə səbəb olar.

Juqarında gəstərilən həqiqi silindrlerdən başqa sidigin cəkyntisyndə jalancı silindrler dejilən sajir çisməciklər də təsaduf edir. Bu jalancı silindrler yzvi və qejri-yzvi mahiyyətə olub vəjrək xəstəliklərlə qət'iyyən əlaqədar dejildirlər. Urat silindrleri, səlik silindrleri, Baqtəri silindrleri və sajir bu kibiləri bunlardandır.

Sidigin cəkyntisyndə bir də spermatozoidlər, myxtəlif şışlərin myrakkəb hissələri, sidik iniqroelər, kif və qəzəfərma gəvənləkləri, Qox basiliarı, smeqma Baqtərialar, myxtəlif heyan parazitləri və nihajat honoqoqlar təsaduf edir ki, bunlar (honoqoqlar) bytyn sidik çıhazında spesifik bir iltihab kefijjəti əmələ gətirirlər.

**b) Sidigin qejri-mytəşəkkil cəkyntyləri.** Sidik cəkyntisyndən qejri-yzvi elementlərini miqroskopik cihətdən başqa bir də miqrokimjəvi cihətdən tədqiq edirlər. Başqa tə'birə, onun miqrokimjəvi ynsyrlərinin myxtəlif reaqativlərə olan nisbətlərini tə'jin edirlər. Miqrokimjəvi reaqsiyalar əsaslı bir reaqsiyalar olub, əsas e'tibarilə bundan ibarətdir: ərtiyç şışənin kənarlarlañdan preparatın ystynə lazımi kimjəvi reaqativlərdən yüssüluça olaraq bir damçə təkyv bundan əmələ gələn dəjişiklikləri müşahadə edirlər.

Qejri-mytəşəkkil cəkyntyny tədqiq etdikdə, sidigin reaqsiyasına mytləq bilməli, cynky bir coq myxtəlif qristallarlañ cəkməsi bundan asılıbdır. Turş reaqsiyalı sidikdə vər nev, qələvi sidikdə də digər bir nev qristallar əmələ gelir.

I) **Turş reaqsiyalı sidigin cəkyntyləri.. Uratlar (natrium-urat, qalium-urat).** Uratlar amoif (qejri- mytəşəkkil),

boz-qərgütəz rəngdə bir kytłe olub, coq turş reaqsiyalı və məşbu sidikdə əmələ gelir. Onun bu rəngdə olmasa sidik piqmenti olan uroeritrin-dən asılıbdır. Sidigi qəzdərdəndə uratlar ərijirlər, sojutduqdə isə jenidən məh ulə kecirlər. Sidigin ystynə məşbu şirkə turşusu ilavə edilirsə bir az kecmədən orada sidik turşusu əmələ gelir. Miqrosqop altında bunlar piqmentləşmiş birər danəçiklər şəklində gərynyrlər; sidikdə silindr olursa bunlar Ba'zən bu silindrlerdə də jayışa bilir və ja tək əzləri bir jərə toplanaraq silindrə bənzər şəkillər əmələ gətirirlər (Çədvəl № 8 şəkil № 5 vəq). Bunlarlañ diaqnostik əhəmijətləri coq da vəjyk dejildir. Bu qristallar, coq vaqt qəzəfərməda, yrək qsurunda (*vitium cordis*'də), turş sidik diatezində və saqlam insanlıarda da aqır fiziki zəhmətdən və coq tərləmədən sonra əmələ gelir.

**Sidik turşusu.** Sidik turşusunun qristallarlaq boz qərgütəz rəngdə myxtəlif şəkillərdə, məsələn, bilev, vəsqa, torpaq saatı, dərz və zimnastik daşlar şəklində olurlar; bu qristallar qələvilər icarısında asanlıqla ərijib duz turşusun ilavə edilməsindən jenə də əmələ gelirlər. (Çədvəl № 8 şəkil № 5 vəq). Bu qristallar da, uratlar kibi, onlar üçün xaraqter olan Mureqsid reaqsiyanı əmələ gətirirlər. Sidik turşusunun kyllı miqdarda ifraz edilməsi turş-sidik diatezində, qəzəfərməsə xəstəliklərdə və sidik çıhazında daş əmələ gəldigi ittiqaqlarda müşahadə olunur.

**Qalsium oqsalat** (oqsalatlar). Qalsium oqsalat qristallarlaq həm turş və həm də qələvi sidikdə təsaduf edir. Bu qristallar rəngsiz və coq zaman 1500 qvaran (inkisari-zija qəsliliyində olan) coq kicik kvadrat otaedirlər şəklində olurlar (qonvert şəklində) (Çədvəl № 8 şəkil № 6 vəq). Lakin Ba'zən bu qristallar bir başqa şəkildə də olurlar, qısa və ja uzun prizmalarla oqsayıb uçlarında da piramidçiklər bulunur: belə şəhliyi miqrosqop altında zahiri şəkiliindən tanınmaq coq cətin olur. Qalsium-oqsalat qristallarlañ xaraqter ətəkli budur ki, onlar duz turşusunda asanlıqla əridikləri halda şirkə (asetat) turşusunda qət'iyyən ərimajırlar. Qalsium-oqsalat qristallarlaq saqlam adamlarlañ sidigində oqsalat turşusu ilə zəngin qədalar (alma, partaxal, yzym, quzu qulaq, oqsalat, tomat, sparza, gəj lobja və sajirə) işləniləndi zaman təsaduf olunur. Patolozi hallarda isə bunlar sidikdə diabet xəstəligində, xronik nefritdə, padaqra və turş-oqsalat diatezində təsaduf edir.

**Qalsium-su fat**—(gips). Qalsium-sulfat turş reaqsiyelə sidikdə təsaduf edir, mikroskop altında nazik, uzun və rəngsiz iğnələr və ja da rozet şəklində gərynrər. (Çədvəl № 9 şəkil № 1 vəq). Qalsium-sulfat qristallar sirkə turşusu və amonjaqda əriməjirər. Diaqnost qa ycyn bülərləri əhəmiyyəti olub olmadıqəsə bəlli deyildir. Bu qristallar kiykrt vannalarla qəbul etdiyindən sonra da sidikdə əmələ gələ bilərlər.

2) *Qələvi reaqsiyalı sidigin cəkyntyləri. Fosfatlar*, (qalsium-ycə fosfat və məgnezium yc fosfat duzları). Fosfatlar qələvi reaqsiyalı sidikdə aq və ja aqşırı boz rəngdə kicik, amorf və və'zən də kicik-jıqənlər halında toplanmış danəçiklər şəklində təsaduf edir. (Çədvəl № 9 şəkil № 2 vəq). Sidigi qəzəbdərəqdə urat duzları əridikləri haldə fosfatlar cəkyntsy artı. Qələvillərin ilavə edilməsindən fosfatlar, uratlarla əksinə olaraq əriməjirər, sirkə turşusunda isə asanlıqla ərijirər. Olyda rezimi, və'zən vəqfırşaqlaşın dyzgyn işləməməsi və mə'dədə turşuluğunun həddindən artıq olmasa fosfaturijanın əmələ gəlməsinə səbəb olə bilir.

**Qalsium-qarbonat (qarbonatlar)** Qalsium qarbonatlar sidikdə coq zaman rəngsiz amorf danəçiklər və ja kürəçiklər şəklində təsaduf edirlər; bunlar myxatalif vəjyiklikdə olub bir-birilə ikişər-iKİşər zimnastik daşlarla kibə vitmiş halda və ja da jıqənlər əmələ gətirmiş halda bulunurlar. (Çədvəl № 9 şəkil № 3 vəq). Sirkə turşusunun ilavə edilməsində bunlar asanlıqla ərijis qavagçılardan qaz əmələ gətirirər. Bunlara sidikdə qejri-təvii əhənk mybadəlesi olduqə zaman təsaduf edirlər.

**Turş-sidik amonjaq.** Turş-sidik amonjaq sidikdə qonur rəngə boyanmış və coq zaman tikanlı kyrələr şəklində təsaduf edir (bat-batın tikanlı mejvələri şəklində). (Çədvəl № 9 şəkil № 4 vəq). Bunlar duz və sirkə turşularında ərijib bir azdan sonra sidik turşusu qristallarla əmələ gətirirər. Sidik çəvhəri daqıçı, pəzulduqə zaman (coq zaman vəqteri jaların tə'sirindən) bunlarla sidikdə tapmaq olur.

**Trippelfosfat qristallar.** Bu qristallar yc, dərt və altı vücaqlı rəngsiz prizmalar şəklində olub janlarla hamarlanmış olurlar, bunlara təsüt qaraqəsə deyilir (çədvəl № 9 şəkil № 5 vəq).

Trippelfosfat qristallar sirkə turşusunda asanlıqla ərijirər. Sidik, sidik torbasında və ja ondan xariçdə qəlavə qəççərməjə dutulduqə zaman bu qristallara təsaduf edilir.

**Nejtral qalsium fosfat qristallar.** Açıq-əçıq və ıaxud qrupularla xotma, dəstə, jelpik təşkil edərək, pazvarə, sıvı prizmalar formasında müşahadə edilir: bunu və'zən amorf aq toz halında dəxi germək mymkndyr. (Çədvəl № 9 şəkil № 6 vəq). Qəzəbdərəqdə ərimir, sirkə turşusunda isə ərijir.

## VII FƏSİL

### NƏÇİS.

#### 1. Yumumi mə'lumat.

Həzm nəticəsində orqanizmə daxil olmuş qədaların və həzm şirələrinin artıqlarından əmələ gələn və *anus* vəsitiylə xariç olunan kytllərə nəçis deyilir. Nəçisin tədqiqi həzm çihaşz və ifrazatlarla baqışsaq daxil olan vəzilərin (qara cijər, pancreas) xəstəliklərini dyzgyn təşxis etmək işində xysusi bir əhəmijət kəsb edir. Nəçisin tərkibi olduqça myxtəlif olub fiziolozi şərajitdə orqanizmə daxil edilən qədanın xaraqterindən və mə'də və baqışsaqların həzm fəaliyyətindən asılıdır.

Nəçisi tədqiq etmək ycyn əsas ysul vardır ki, o da bunlardır: makroskopik, mikroskopik və kimjavi ysul.

#### 2. Nəçisin makroskopik tədqiqi.

Nəçis adı hallarda myəjjən bir qolbas şəklində azca vərək qonsistensijada olub, rəngi qəhvəyi və ja da qonur olur; nəçisin bu rəngdə olmasa onun icində ədyn voja maddəsi—sterqobilinin mevcud olmasınandur.

Nəçisi myajənə etdiķdə 1) miqdara, 2) şəklinə və vərəkliginə, 3) rənginə, 4) ijinə, 5) icindəki javançə çisiimlər və parazitlərə, 6) qəda qalqılağın mevcud olmasına, 7) selik, irin-cirk, qan, kristallik maddələr və sajirənin mevcud olmasına diqqət verməli. Nəçis ən jaxşısı 2–3 gün ərzində verilən Schmidt və ja Strasbürger nymunə dietasından sonra tədqiq edilməlidir.

a) Nəçisin miqdara. Adı hallarda nəçisin gyndəlik miqdara jejilən qədanın cinsindən, miqdaraşından, baqışsaqlardan nə kibit sır'atlı kecməsindən və həzm çihaşzında olan patolozi hallardan asılıdır. Saqlam bir insan hər dəfədə 100–200 qram vəznində nəçis ifraz edir; əhəmijətə hevəni qədadan nəçis az, nəzəti qədadan isə coq əmələ gəlir. Fiziolozi hallarda nəçisin gyndəlik miqdara alıñan

qədanın  $\frac{1}{7}$ – $\frac{1}{8}$ -nə mysavi gəlir. Bə'zi xəstəliklərdə, jejilən qədanın cinsilə əlaqədar olmajaraq nəçisin miqdarsı coq olur: bu hal xysusilə Şpru xəstəligində və əhəmijətə aqzı enterit xəstəligində myşahadə edilir.

b) Nəçisin şəkli və vərəkligi (qonsistensijası). Adı hallarda, juqarlıda gəstərdigimiz kibit, nəçis kytllərini qolbas şəklində və ja qatı bir horra kibit şəkilsiz kytłə halında olur. Patolozi hallarda isə nəçis kytllərini lenta və ja nazik silindr şəklində ola bilir. (Bu baqışsaqların aşaqı qəsəmbəndə spazm olduğunu və jaxud anusun daraldıqçılıq gəstərir). Bə'zən adı hallarda qarın pressinin gərginligi zəiflədiķdə, jaxud açıqdə və sajirədə nəçis kytllərini ejni şəkli ala bilirlər. Baqışsaqlarda spazma olduqcu zaman, nəçis joqun baqışsaqları hastralalar sahələrində uzun myddətə qaldıqçılıq yecyn kicik və vərək parçalar halında Başqa tə'birlə „joqun qəfə“ və jaxud qələm şəklində xariçə cıqarıylar. Şəkilsiz və vərək nəçis əhəmijətə qəbzədə (obstipation) myşahadə edilir. İshal zamanı duru və sulu nəçisin ifraq edilməsi myşahadə edilir. Coq miqdarda sulu nəçis inçə baqışsaqların kəşin qatara dutulduqlarında (*enteritis, cholera, typhus abdominalis*-də) gərylyr. Əksinə olaraq az miqdarda, selikli və selikli-qanlı nəçis joqun baqışsaqların qatarında myşahadə edilir.

c) Nəçisin rəngi. Nəçisin rəngi adı fiziolozi şərajitdə vərəkligilə, jejilmiş qədanın tərkibində və həmcinin orqanizmə daxil edilmiş dava maddələrilə səqə surətdə əlaqədərdür. Orqanizmdə həddindən artıq əd əmələ galırsa nəçisin rəngi də tynd qəhvəyi olur, əd jollarsı dutulanda isə nəçisin rəngi qasıb “axolik və ja gil nəçis” deyilən bir çyr nəçis əmələ gəlir. Baqışsaqlarda həzm olunmamış piy maddələri coq olursa nəçis jena də bu rəngdə olur. Bə'zən peritonitdə, baqışsaqlarda tbc. xəstəligində və xlorozda da nəçis haman rəngdə olur. Qarın jatalaqlında nəçis kytllərini noxud suju kibit bir qonsistensija və rəng ala bilir, xolerada isə nəçis dijy həlimi halına dyşyr. Nəçisdə killy miqdarda dəjişilməmiş qanın mevcud olmasa ona xysusi bir rəng verir. Baqışsaqların juqarlı qəsəmbəndə qan aqmacları hysula gəldikdə və bu qan baqışsaqlarda uzun myddət qaldıqçılıq qanın hemoglobinini daqıqlıvə xarab olur və buna gəra də nəçis kytllərini xejli tynd bir qatran rənginə bənzər rəng kəsb edirlər. Nəçisin rənginə, daxil olunan dərmanlar da tə'sir edirlər: 1) qara rəng—dəmir, bismut,

manqanez-dən 2) sarı rəng—santonin, ravend, sənajə məkidən 3) qızıl rəng—qalomeldən ibarət.

d) **Nəçisin iji.** Adı halda nəçisin iji onun icində indol, squalol və nidrogen sulfi ilin mevcud olmasına əlaqədardur və iji adətən coq da sərt dejildir. Baqışsaqlarda qədə coq qıç-qırdbəybə və cyrydygy zamanda və jaxuv baqışsaqları əzində myxtəlif patolozi proseslər getdikdə bu iji daha da arta bilir. Baqışsaqlar tez boşaldıqda (*cholera, enteritis*-də) cyrymə azaldıqda ucyn nəçisin də iji azala bilir və bu iji bəzən tamamilə işoq ola bilir. Nəçisin iji baqışsaq ximizminin dəyişməsi, həm də qıbdanın nev'ilə əlaqədar olaraq, turş bir xassə olá bilir.

e) **Nəçisədə javanç çisimlər və parazitlərin bulunması.** Nəçisədə javanç çisimlərdən ed daşlarların təpəməsə fərqli bir diaqnostik əhəmiyyətə malidir. Əd sançalarından sonra bu kibi daşlar coq zaman nəçisədə tapmaq olur. Armud jedikdən sonra nəçisədə gəryən „jalancə əd daşlar“ dejilən daşlar, qələvi—topraq duzlari ə ərtiyimiyə və qədə arıqəndən əmələ gəlməş baqışsaq daşlarla və nihej t salolun, bismut və maqnezium sulfatının işlədilməsindən hysula gələn nəçisədə dəşlərin da unutmamalı. Baqışsaqlarda myxtəlif şışlər bulunduqda bəzən bunlardan qopmuş kicik-kicik parclar da nəçisədə gəryələ bilir. Nəçisədə hejvan parazitlərinin xüsusi baqışsaq qurtlarla vənən bulunması xüsusi bir əhəmiyyət qazanır.

i) **Nəçisədə qalqıslarla vənən bulunması.** Nəçisədə qalqıslarla xüsusi bir qalqıslarla vənən maddəsi asanlıqla təpəla bilir. Mə'də və baqışsaqlarda həzm lajiqinçə olmadıqda, mə'də və baqışsaq hərəkət funksiyası coq iyiksədikdə nəçisədə birləşdirici və əzələ toqumalarla vənən qırvıqlarla gəryələ bilir; axolijadə (*pancreasın seqresiyası zəifləndikdə*) işə piş parclarla vənən bilir. Nəçisədə „şlaq“ dejilən və qıbdajə təsadyfi olaraq qarşan (mejvə çə irdakləri, jumurta qavşaq vənəq pulu və sajirə) bəzəni şejləri də qejd etməg lazımlıdır.

k) **Nəçisədə səlik, irin və qanla vənən bulunması.** Normada səlik coq az məjlərdə, əzəy də vərk qonsistensiyaya malik nəçisədə bulunur. Səlik nəçisədə kicik parcaçqlar halen-də ishallarda gərylyr: qolit xəstəligində işə səlikin miqdardı xejli artmış olur. Dyz baqışsaqda kəşgin qatar olduqda ifrazat tamamilə səlikdən ibarət olur, buna qan da qarışmış olursa, o zaman bu dizenteriya xəstəligin mev-

çud olduğunu dəxi gəstərə bilir. Nəçisə irin dəxi qarışa bilir. Normada nəçisədə irin olmaz. Joqun baqışsaqlarda jara prosesi getdikdə nəçisə çyz'i bir miqdarda irin qarışmış olur. Nəçisə kylli miqdarda irin qarışmış olursa, bu baqışsaqlarda absesin deşilmasını gəstərir. Normada nəçisədə qan bulunmur. Nəçisədə qan vasabildə, jalalarda, qanserda, dzentərijada və bir də mə'də də baqışsaqlardan qan aşqıqda müşahidə edilir. Qanın haradan aqmasının rəqəmdən bilmək olur. Qan baqışsaqlarla juylar qəs-məndən aşqıqda, qədə ilə səbqə qarışır və tamamilə qara qatran rəngini alır. Baqışsaqlarla juylar qəs-məndən aşan qan işə rəngini az dəyişir və ja tamamilə əz rəngində qalır.

### 3. Nəçisin mikroskopik myajənəsi.

Nəçisin mikroskopik tədqiqi ucyn nəçisədən təzə preparatlar hazırlamaq kəfdır. Nəçisədə m qororəqanızmlar aranıldıqda nəçisədən quru və vojanməli preparatlar hazırlamaq lazımdır. Bir burada jaşıbz qliniqə və xəstəxana şərajiti də xüsusi bir əhəmiyyəti olan təzə nəçisə preparatları hazırlanması və tədqiq edilməsindən vəhids edəcəkiz.

a) **Nəçisədən jeni preparatın hazırlanma texniqası və myajənəsi.** Nəçisədən təzə prep ratiar hazırlanma ucyn ondan bir damçə getryub əşya şışəsi ystyna qojurlar, sonra bunun ystyny ərtiyçü şışə ilə ərtiyz mikroskopla baqışlar. Nəçisə vərk olusqu i tifaglarda bir parcasınıjemək duzu-nun fiziolozi mahlulunu və ja bir damçə destilat suda əşya şışəsi ystiyidə əzib sıtyırlar, sonra, bunun ystyny ərtiyçü şışə ilə ərtiyz, qavaqçı az vəyid n, sonra də coq və jydən evjeqtiv ilə mikroskopda baqışlar. Nəçisədən yz pre-parat hazırlanmaq olar:

Birincisini juq-tıda gəstərildigi kibi, vojanmamış halda myajənə edirlər, ikinci preparat Lyqol məhlulu ilə hazırlanır (ərtiyçü şışənin altına bir damçə Lyqol məhlulu vurğayırlar). Nişasta danaçıkları burada avb. təqədə vojanmamış olurlar; ucuncu preparat sudan III-yn 1%-li spirt məhlulu ilə vojanlır. pi damçalarla burada narıncı qıtməz rəngə vojanlırlar.

b) **Qılda qalqıslar.** Əzələ liflərinin artıqəmət miqroskopda sarı rəngdə jəqənlər və ja dyzbuçaqlı parcaçqlar halı da gərynyr. Bunlara coq vəyid-n objeqtivlə

вақытъыда енине çizgileri olduqlarы гөрүлүр. (Çədvəl №10 şəkil № 2 a, baq).

Nəçisdə kylli miqdarda azələ lifləri vaqyrasqların peristaltiqasы qyvvəlləndikdə, qıdada coq et bulunduqda və bir də nazik vaqyrasqların qatar xəstəligində gөrүlүr.

**Nəbat hycərələri.** Nəbat hycərələri miqroskopda myx-teliş şəkildə: levhəvari elementlər, heləzun və sajirə şəklində gөrүlүr. (Çədvəl № 10, şəkil № 2 i baq).

Nəbati sellyozun miqdarı qıdanın xassasından və vaqyrasqların peristaltik hərəkətlərindən asılı ola bilir. Belə bir sellyozun bulunmasы diaqnostik nəticələr ucun bir əsas təşkil edə bilmez.

**Birləşdirici toquma.** Normada birləşdirici toquma nəcisidə az bir miqdarda bulunur. Kylli miqdarda hejvani qıdalar jedikdə birləşdirici toqumalanın nəcisidə miqdardır arta bilər. Bu toquma əsas e'tibarilə lifi lentalar və ja hyzemələr və zıjanlı qıran tellərdən ibarətdir. (Çədvəl № 10 şəkil № 2 v baq). Nəcisidə birləşdirici toqumalanın kylli miqdarda gөrynməsi mədə və vaqyrasqlarda həzmin pozulmasının göstərə bilir.

**Nişasta danaçıkları.** Nişasta danaçıkları coq zaman nəbatat hycərələrinin içində bulunur, bunları preparata Lygiol məhlili iləvə etdikdə coq asanlıqla (avb rənglərinindən) tanınmaq olur. Nazik vaqyrasqlar xəstəligində və həddən artıq nişastalı jemək jedikdə nişasta danaçıklarının miqdardır nəcisidə kylli miqdarda arta bilər.

**Pij.** Pij nəcisidə pij damçaları formasında və ijnə və ja ijnə toplarları şəklində gөrynyr (pij turşuları və sabun qristalları) (Çədvəl № 10, şəkil № 2 baq). Normada pij nəcisində coq az miqdarda olmalardır. Coq miqdarda pij damçaları, sabunları və pij turşularının qristalları coq jaqlı qıdalar jedikdə təsadif edir. Ədyn vaqyrasqlara təkyləməsinə mymanəət terəndikdə panqreas xəstəliklərində həm də vaqyrasqlarda sorulma qaslılığı təziflədikdə nəcisidə kylli miqdarda pij ola bilir.

**c) Vaqyrasqların morfoloji elementləri.** Vaqyrasqların morfoloji elementlərindən ən əvvəl bunu göstərmək lazımdır.

**Epiteli hycərələri.** Saqlam nəcis ifrazatında miqroskop altında vaqyrasqlardan ajrylmış tək-tək silindrvari epiteli və orificium ani-dən ajrylmış justy-

epiteli hycərələri gərmək olur. Silindrvari epiteli adətən rəngsiz olur. Lakin bəzən sarı rəngə də boylamış olur. (Çədvəl № 11, şəkil № 2 c vəq). Nəçisdə kylli miqdarda silindrvari epitelinin və səlikin bulunması vaqyrasqlarda qatar olduğunu göstərir. Justy epiteli dyz vaqyrasqları xəstəliklərində gөrүlүr. (proctitis, cancer recti)

**Aq qan kyraçıkları.** Normal nəçisidə də coq çyz'ı miqdarda aq qan kyraçıkları təsadif edir: vaqyrasqlar qatar halında bulunduqda da bu kyraçıkların miqdardır artma bilir. Nəçisidə adəta pij degenerasiyasına dutulmuş aq qan kyraçıkları təsadif edir. (Çədvəl № 10, şəkil № 2 d vəq.) Vaqyrasqların aşasqı qısmında jára prosesləri olduqda, aq qan kyraçıkların miqdardır xejli artmış olur. Xalis irinli nəcis vaqyrasaq boşluquna cıban jıtyldəqdə və qanlı is-haldə gөrynpur.

**Qanlı qırmızı kyraçıkları.** Normada bunlar nəcisidə olmamalıdırlar. Nəçisidə qanlı qırmızı kyraçıklarını coq cətin tapmaq olur, cunku onlar vaqyrasaq mehtəvijjatı icərisində coq tez daçqılırlar. Jälyş vaqyrasqların aşasqı qısvımlarından qan aqdaqdır, məsələn: vəvəsil qan aqmalarında və dizenterijada eritrositləri miqroskopda asanlıqla tapmaq olur. Başqa ittifaqlarda nəcisidə qanlı təpmaq ucun kimjəvi tədqiqat aparmaq lazımlı gəlir.

**d) Hejvani parazitlər.** Vaqyrasqlarda nəbati və hejvani parazitlər coçlu bulunur. Nəbati parazitlərin bir qısmı vaqyrasqlarda daimi olaraq bulunur və həzm şirələri vəsitiylə vaqylanmış həzm proseslərini davam edib bitirirler. Vaqyrasqlarda bulunan hejvani parazitlər ja *Protozoa* və ja *Metazo* (*Helmintha*) qısmına ajiddirlər.

**1) Protozoa.** Nəçisidə protozoaların tapmaq ucun vücud hərəkat dərəcəsində olan təzə nəcisi tədqiq etməli; əks halda əski və sojumuş nəcisidə protozoalar əz hərəkətlərini itirdikləri ucun miqroskopda tapmaq coq cətin olur. Nəcis ifraz edilən kibi tədqiq etmək mymkyn olmasa, o zaman nəcisi ja termostatda 37 dərəcədə və ja və qabda isti sujuñında saqlamalıb. *Protozoa* sənəfəna *Rhizopoda*, *Flagellata* və *Ciliata* (*Infuzorija*) la ajiddırlar.

**Rhizopoda.** Buraja daxil olanlar bunlardır:

**Monadina.** Bunlar armıd şəklindədirler, jaxş inkisaf etmiş kiprik syr'ətə dal və qasaqla hərəkət edir. (Çədvəl № 11 şəkil № 1a, a' vəq).

Əlmiş monadlar myxtəlif vəjyiklykdə olan girdə çisimlərdən ibarətdir. Monadlara, baqışsaqlarında kəsgin və xronik qatarlı olan xəstələrdə təsadüf olunur.

İnsanın nəçisində iki çır ameoba təsadüf edir: *entamoeba coli* və *entamoeba histolytica*.

*Entamoeba coli* zərərsiz olub və çox sağlam adamlarda təsadüf edir. Bunların vəjyiklykları orta hesabla 10–20 mikron məqdarındadır. Protoplazmaları xejli dənəçikli olub vaquolsuzdurlar, protoplazmalarının icində nyuvaçılıq barabar bir nyvə, baqterijalar və sajırlar bulunur. Bunların daxilində eritrositlər olmaları və hərəkətləri javş və sustdur. (Çədvəl № 11 şəkil № 1 c, c', c'' vəq).

*Entamoeba histolytica*. *Entamoeba histolytica entamoeba coli*-dən iri olur, bu ameoba 25–35 mikron vəjyiklykdədir. Bunların protoplazmaları asan sevilən şəffaf ektoplazma və dənəçikli endoplazmadan myrəkkəkdir. Endoplazmaların icində cətin sevilən bir dərə nyvə, bir neçə qırmızı qan kyraçıkları və 2–3 dənə də təqəlliyi vəquolu bulunur. (Çədvəl № 11 şəkil № 1 b, b' b'' vəq).

Bunun hərəkətləri *entamoeba coli*-nin hərəkətlərinindən daha sıyrətlidir. *Entamoeba histolytica* dizenteriya xəstəliginə eais olur; sonralar isə qara çiçərdə ases əmələ gətirə bilər. Nəçisədə ameobanın tezliklə tapmaq üçün 1 parça nəçisi bir damçış 2%-li eozin məhlulu ilə qarışdırılmış tevsiyə edirlər. mikroskopda az vəjydən ojeqtiv ilə vəqddən ameobalar cehraji bir fonda aq ləkələr kibit gəryunurlar. Bundan sonra çox vəjydən ojeqtiv ilə vəqərlərlər. Ameobalar əldiydkən sonra bunlar eozin ilə boyanırlar. Xəstəlik prosesləri səndykədə *entamoeba histolytica* hərəkətlərini itirib latent (gizli) həjat halına başqa tə'birlə sista halına kecir. *Entamoeba histolytica* sistəsə diametrləri 8–5 mikron vəjyiklykdə olan girdə çisimlər kibidir; bunların nazik və iki qat qəşələrə olub, icində tynd rəngli bir və ja bir neçə nyvələri bulunur. Protoplazmaları dənəçiksiz olub çox parlaqdır. Baqışsaqlarla parazitin bulunduqunu tə'cijin etmek üçün nəçisədə sista tapmaq olduqça əhəmiyyətlidir. İslətmə (ishal gətirən) dərmanlar tə'cijin etməklə sistemlərin nəçisədə xariç olunmasından yngylləşir. Nəçis ifraz olunduqdan bir neçə saat sonra da sistəri aqtarmaq olar. Sistərlər tez tapmaq üçün iki qonsentrasiya ysulu tevsiyə edilir: B. V. Vosqresenski metodu, O'Groppər və Rovv metodu.

**B. V. Vosqresenski metodu.** Bu metoda gərə 2 qram nəçisi 8 sm<sup>3</sup> 10% li şəkar məhlulu icində əzib qarışdırılar. Hasıl olan məhlulu tənzif və ja ipək ələkdən kecirilir. Əmələ gələn filtrat sentrifuglaşdırılır. Sentrifugdan sonra alınan filtrat mysavi məqddarda 2 mixvərə tekylyr və hər mixvərə 40 sm<sup>3</sup> qədər Aq. destillat ilavə edilir. Sonra jenə də sentrifugajə qojulus, fırladılar. Hasıl olan cəkyntyn ystydən suju atıb hər iki mixvərdə myvazənat əmələ rəlinçə ə qədər Aq. destillat tekyb jenə də sentrifugada fırladılar. Bunların y-tündən suju bir daha atdıqdan sonra cəkyntydən bir damçış gətyurb bir damçış. Vəjgərt məhlulu ilə qarışdırıb, mikroskopda myajənə edilir (Vəjgərt məhlulu bir qr iod, 2 qr. qalium iodid və 100 qr dest sudan ibarətdir).

**O'Groppər və Rovv metodu.** Bir qram nəçisi duzun sm<sup>3</sup> fiziolozi məhlulu ilə qarışdırılar, sonra Schütter aparat dejilən qarışdırıcı aparatın qapalı vəngəş icində bunu 1/2 saat ərzində calqalalırlar. Hasıl olan məxlu tu elçiy qıfa tekyb, ystyna həcmində gərə 20–30% eter ilavə edirlər. Bu məjəi 1/2 dəqiqə ərzində calqalaşır, durulmaqə qoşurlar. Bu əməliyyatdan sonra nəçis parçaları məjəin yzərinə cəqər, sistləri isə qavın disinə cəkyrlər. Məxlutun məjə qısmına atdıqdan sonra cəkyntysyndən bir damçışın mikroskopla myajənə edirlər.

Flagellata (damçış qujrəq). Bunlardan ən çox gəryənəti: 1) *Circomonas intestinalis*, 2) *Trichomonas hominis*, 3) *Chylomastix mesnili* və 4) *Lamblia intestinalis* nevləridir.

***Cercomonas intestinalis*.** Bu armud formasında olaraq ajılp gəryən nyvə və 8 ədəd myxtəlif uzunluqda kipriçıkları vardır. (Çədvəl № 11, şəkil № 1 d vəq.) Jatajaq, xəlerə və uzun syrən ishallarda müşahidə edilir.

***Trichomonas hominis intestinalis*.** Bu da armud formasında olur; periferijada 3 turnasi (damçış) bir də dalqalanın bir pərdəsi vardır. Nəçisədə xroniq ishallarda bulunur. (Çədvəl № 11, şəkil № 1 e vəq.) Bunlarda və'zən udmuş olduqlarla eritrositlər bulunur.


***Chylomastix mesnili*.** Bunların uzunluqları 10–15 mikrondur; hərəkətləri 4 turna ilə hysula qətilir, trikomonlarda olduğu kibit eqostilja və dalqalanın pərdəsi joqdur. (Şəkil № 13) jedigi baqışsaq baqterialarlıdır, patogen olmayan protozoalara mənsubdur. Bunların bir çox itti-

faqlarda amœb, lamblia və başqa protozoalarla birlikdə dəxi jaşadıqların gərylmışdır. Sistaların, arınad formasında olurlar.

### *Lamblia intestinalis*. Bejyklygy 10–18 mikronndur.

Forması arınadın vənəzajır. Coq şiddətli olan hərəkətlərini 4 turnasın ilə hysula gətirir. (Şəkil №14). Coq geniş bir surətdə Azərbaycanda jaylımsızdır (vəziyətlərdə 18–70%-ə qədər səqyr). Sistaların oval formada olaraq vaqyrısaqların aşaqqı qəsəmündə insista etmişləridir. Jaşadıqların jer inçə vaqyrısaq (duodenum), ed kisəsi və ed jollarıbdır. Bunların xolesistitlərə, xolanqıtılərə və inçə vaqyrısaq qatarlarla bairduqların zənn edilir.

**Ciliata (Infusoria).** *Balantidium coli* bunlara mənsubdur. Bu protozoa oval formada olaraq, bytyn səthi kipriçiklərlə ərtiyidir. Bunun protoplazmasında nyva, iki ləqəlliyi vəquolu, aq və qırmazlıq qan-



Şəkil 13.  
*Chilomastix mesnili*:  
a - vegetativ formalar;  
b - sisə (Wenyon).

kyarəcikləri, nişasta danaçıkları və udulmuş qıda parçaları bulunur. (Çədvəl № 11 şəkil 1 k vəq). Bu parazit

uzun syrən ishallara həm də vaqyrısaqlarda aqyr məhəlli dəjişikliklərə baird olur.

**2) Metazoa (Helmintha).** Nəçisi vaqyrısaq qurtları (*Helmintha*) və onları jumurtaların tərmaq məqsədilə tədqiq etməgin praktik həkim ucun coq bejyk əhəmiyyəti vardır. Qurt dərmanı təj'in etmədən əvvəl həkim vaqyrısaqlarda yumumijətlə qurtun mevcud olduğunu və onun nev'ini bəlli etməlidir. Vaqyrısaqlarda olan vaqyrısaq qurtları şybəsiz, bytyn orqanizmə zərər verir, bunların vəzisi hətta həyat ucun təhlükəli hallar belə tərədə bilir. Lakin, təəssyf ediləcək hal burassıbdır ki, bu qurtları və onları jumurtaların nəçisdə tərmaq hər vaxt mümkün olmayıb və olursa da coq cətinliklə təpib, buna görə də bir ədəd preparata vaqmaqla iktifa etməjib, eir nəcə preparat (taxminan 10 dənəsin) myajəna etməli. Nəçisin mikrohelmintoloji tədqiqatlarında zaruriyyəti sıfır də ondan nəş'et edir ki, coq zaman nəçisə parazitlərin ezləri və onları parçaları deñil, jumurtalar və syrfələri xariç olunur; bunlar coq kicik olduqları ucun jałınbz mikroskopla gərmək olur. Vaqyrısaq qurtları jumurtaların tərəvətədqiq etmək ucun preparatlar və surətlə hazırlanmalı: bir parça nəçisin, ən jaxşısın səlikli jerlərindən (5 jerdən az olmamaq şəxtilə), kicik parçalar getyryub, həvəngdə bir qədər *Aq. destillat* ilə bir jerdə əzib, qazlısdıbırlar, hasil olan emulsijadan bir damçə getyryub əsja şışası ystynə qojurlar, bunun da ystynı ərtiyçiyi şışa ilə ərtiyə mikroskopla bəqşırlar. Qurtları jumurtaların bulunan preparat saqlamaq lazımlı gəlirsə, o zaman nəçisən bir qat ərtiyçiyi şışanın ystynə syrtib, havaya qurudurlar. Bu surətlə hazırlanıb, qurudulmuş preparat uzun myddət qala bilir. Bu çırç preparatı mikroskopla myajəna etdikdə ərtiyçiyi şışanın ystynə 3–4 damçə 1% li duz məhlulu və ja 2–3 damçə qlıserin buraqub, şisənin bu tərəfi yzy aşaqqı olaraq əsja şışəsinin ystynə qojurlar: 5–10 dəqiqədən sonra qurtları jumurtaların gərynməgə başlaşıb. Vaqyrısaq qurtları jumurtaların nəçisdə tərmaq ucun bir nəcə yusul vardır. Bütədə yz yusul gestərəlim.

**Telemann ysulu.** Nəçisin myxtərif jerlərindən noxud bejyklygyndə 5 parça alıb, bir mixvərə qojurlar. Bu mixvərə barabar miqdarda xalis duz turşusu və eterdən icarə-məxlut ilə doldururlar. Nəçis ərijənə qədər mixvəri jaxşırca calqalajırlar. Sonra bu məxlütu tənzifdən syzərek səntri-

fuqada 1-2 dən iqtədə fırıldabalar, bu zaman mix-bərədə 3 qat əmələ gəlir: juqarş qat-eter və onun içərisində ərimiş pişirdən, orta qat duz turşusu və onun içi də myavə-nəti surətdə bulunan daqıntıdan və aşaqş qat (ən az qat) eter və duz turşusunda əriməmiş qida qal-qalarından və qaçqırsaq qurtlarımın jumurtalarından ibarətdır. Juqarş və orta qatlar təkib, aşaqş qatdan bir damçə əşja şəşesi ystynə qojurlar; bunun da ystynə ərtiyş şisə rövüş qavaqqan az vəjydən sonra da coq vəjydən ovejqətiv ilə mikroskopda qaçqlar.

**Fülleborn ysulu.** Təxminən 10 qram nəçisi bir az məşbu duz məhlulu ( $37,5\text{ NaCl} + 100\text{ sm}^3 \text{ aq destil}$ ) ilə qaişdərlər, sonra bunu bir qat marlidən syzya kicik bir qədəhi icinə təkylər və bunun da ystynə  $5-6\text{ sm}$  uçaşqında məşbu duz məhlulu iləyə edirlər. Qədəhin icindəki durulmaq vəcyn 45 dəqiqədən 5 saatə qədər (məjən yzərində ərp əmələ galinçəjə qədər) gəzlajirlər. Sonra mejən yzərindən bu ərp qızqırılmış məftul vasitəsilə jəfəvə əşja şəşesi ystynə qojurlar; ystynə ərtiyş şisə ilə ərtiydkən sonra mikroskopla qaçqlar. Gərynyş sahəsində jumurtaların sajı 15 dəfə artır.

**V. A. Tarinoğradskinin ysulu.** Bu ysul—qaçın damçə metodudur. Bir parça nəçisi formalinin 10% məhlulunda əşja şəşesi ystynə 20 qəpiklik və da jaşalar; havada qurudurlar; qurujuqda sonra onun ystynə 1-2 damçə Qanada balzam təkylər; ystynə ərtiyş şisə qojuduqdan sonra mikroskopla miyajənə edirlər.

**Helmintha** — qaçqırsaq qurtlar — şərid qurtlara (*Cestodes*) soruçu qurtla a (*Trematodes*) və jumru qurtlara (*Nematodes*) vəlynyrlər.

**Cestodes** — şərid qaçqırsaq qurtlar. Bu qəsma ajid olub insanlarda coq təsadif edənləri bənlardur:

**Tenia solium** (qarmaqlı taenia qurdut). Bu qurt 2 metro uzunluqunda olur. Bu qurdun başı sancaq baş şəklində olub 4. dənə əmən aləti və 26 qarmaqlar olan bir dənə də xurtumu vardır. Bojnu nazikdir. Bunun yzvcycləri başlıdan uezəqləşdəqça qvadrat şəklindən səqəvə uzunsoj şəkil alırlar. Bunun bytyn boju uzunu balalıq şəhərəşmişdir ki, bündən da  $7-12$  qədər aqəç şaxələri kibin səqəntibar ajryalar. (Çədvəl № 12, şəkil № 1 v, v' baq). Jumurtaların girjə və qaçın qızşalıbdır; qışanınp ystynə də radius tərzili çizgilər gərynyr. Jumurtasının icində rysej-

min qarmaqlarlıdır. (Çədvəl № 11 şəkil № 2 v baq). Bu qurt jaxş, vişməmiş donuz eti vasitəsilə insana keçə bilir.

**Taeniarhynchus saginatus** (*Taenia saginata* — qarmaqlı taenia qurdut). Bu qurdun uzunluğu  $6-8$  metrodur. Bunun da başında 4 dənə əmici aləti vardır. Xortun və qarmaqlar isə işqədir. Bunun balalıq şəkil *Taenia solium* kundan nazik olub,  $20-30$  jan səqəntibar vardır. (Çəd. № 12 şəkil № 1 a, a<sup>1</sup> baq).

Jumurtaların ellips şəkillidir və *taenia solium*-un jumurtalarına bənzəir (Çədvəl № 11 şəkil № 2 a baq). Jaxş, vişməmiş mal eti vasitəsilə insana keçə bilir.

**Diphyllobothrium latum**. (*Bothriocephalus latus*) (enli şərid qurt). Bu qurt  $5-10$  metro uzunluqundadır. Başı uzunsoj olub, iki uzununa yarıqlar var, yzvcyclərinin eni uzunundan coğardır. Yzvcycləri tək tək yzvcyclər halında dehil, vəlkə bir qədər uzun şərid halında ajryablıdır. Alalıq şəkil rozet şəklindədir. (Çədvəl № 12 şəkil № 1 c, c', c" baq). Jumurtaların ellips şəkilindədir, qonur rəngdə qışaslı və iri dənəçikli məntəvijatlı vardır; jumurtasının qavaq ucunda qaraqqıq vardır. (Çədvəl № 11 şəkil № 2 d baq). Jaxş, vişməmiş vəzi balalıqlar vasitəsilə insana keçə bilir.


Sair şərid qaçqırsaq qurtlarından artdıq və həs etməjəcəkiz, cünki onlar insanlarda geç-geç təsadif etdikləri yəcyn xüsusi bir əhəmiyyətə malik deyildirlər.

**Trematodes** — (soruçular). İnsanın qaçqırsaq qurtlarından artdıq və edilərlər: *Distoma hepaticum* və *Disoma lanceolatum* nisbətən nadir olaraq təsadif edirlər.

**Fasciola hepatica**. (*Distomum hepaticum*). Qoşa aqəzli qaçın çıjər qurdur.  $28\text{ mm}$  uzunluqunda və  $12\text{ mm}$  enindədir; aqəç yapraqları oqşayır. Bir əməzigi başında, birisi də qarnınp ystynədir. Bunların arasındakı tənasıl desigini vardır. (Şək. № 15).

Bunun joluqmasa pulaşmış su və səbəzəvatla hysula gələcəkdir.

**Dicrocoelium lanceolatum**. (*Distoma lanceolatum*). Bu qoşa aqəzli qurt qavaqdakından kicikdir. Bunun uzun-



Şəkil 15.  
*Fasciola hepatica*  
(*Distomum hepaticum*).

uqu 8–9 mm, eni isə 2–3 mm-dır. Bunun qavaq ucu dal ucundan ensizdir, *distoma hepaticum*u isə əksinədir. (Şək. № 16)

Joluqma vasitələri tamamilə mə'lum edilməmişdir.

*Nematodes* jumru qurtlar. İnsanlarda təsadif edən jumru qurtlardan bınlarla gəstərmək olar:

*Ascaris lumbricoides*—Asqarıda qurdur. Bunun ərkəkləri 25 sm, dişləri də 40 sm uzunluğunda olur. Bu qurt

jaqlış soqulçanlına coq oqşajır. Baş və qurjuqu orta silindri qıstımlan nazikdirlər. (Şək. № 17)

Jumurtalarla təxminən jumru olub, diametrləri 0,06–0,07 mm-dür. Jumurtaların vərk qavşqlarla və dənəcikli möhtəv j-tlərlə vardır. Jumurtaların qavşqı qejri-mynfəzəm şəkilli, qavarcıqlı bir zylal qışasă ilə ihatə olunmuşdur. Bu jumurtalar adətə ədlə vojandıqçı

Şəkil 16.

*Dicrocoelium lanceolatum* (*Distoma lanceolatum*).



Şəkil 17.

*Ascaris lumbricoides*.

ycyn sarı rəngdə olur. (Çədvəl № 11, şəkil № 2 k vəq). Joluqmasa syrfələrin və jumurtaların udulması hysula gəlir.

*Easterius vermicularis*. (*Oxyuris vermicularis*). Coqlarda coq təsadif edir, *anus* un ətrafında və icində gəñəmə əmələ gətirir. Erkəginin uzunluğu 3–5 mm, dişininkin isə 10–15 mm. dur. Baş dyjmə şəklində olub, yc dənə kic k əzgiləvari döşələr və qalın qutiqulasıvardır. (Çədvəl № 12, şəkil № 1 d, d' vəq).

Jumurtalar ellipsvari olub, iki və yc qonturlu qışası vardır. Məhtəvijatlarla iri dənəciklidir. Çədvəl № 1 şəkil № 2 l vəq). Joluqmasa jumurtaların udulması hysula gəlir.

*Trichocephalus trichiurus* (*Trichocephalus dispar*) tyk baş qurt. Bunun erkəginin uzunluğu 4 sm, dişininkin 5 sm dur. Qavaq ucu uzun və nazikdir, qurjuqu isə joqun və qısqadır, ona gərə də bu qurt şallaqça oqşajır. (Çədvəl № 12 şəkil № 1 k vəq).

Jumurtasə həmişə qəhvəyi rəngdə olur, hər iki üçündə vəsəqdır, tam mə'nasılə bir vəsəqaja oqşajır. (Çədvəl № 11, şəkil № 2 n vəq). Joluqmasa jumurtaların udulması hysula gəlir.

*Ankylostomum duodenale*. Bu parazit vəqərsaq qurtlarla icində ən xətərlisi olub, aqyr bir anemja (qansızlıq) əmələ gətirir. Hər jerdə və xysusilə tropiklərdə artıq dərəcədə intişar tapmışdır. Azərbaycanda ankylostoma hər jerdən artıq Lənkəran rayonunda jaylılaşmışdır. Şəkili istinəvidir. Erkəginin uzunluğu 8–12 mm, dişininkin isə 10–12 mm-dir. Baş tərəfi iti olub arqa səthinə doğru əjilmişdir; vəş tərəfində aqız boşluğunvardır ki, bunda da 4 dənə qarınaq kibi dişləri var. Erkəginin qurjuq tərəfi geniş olub yc jaxala bir torba vənzəir ki, bunun da icində xavlар xariçə cıqır. Dişisinin qurjuq tərəfi qonus kibi itidir. (Çədvəl № 12, şəkil № e, e' e" vəq). Jumurtalar ellips şəklində olub, hamar səthlidir, jumurtaların təxminən hamıssı vəlynə halında bulunurlar. (Çədvəl № 1 şəkil № 2 m vəq). Joluqmasa dəri vasitəsilə vücudə girən və „cətija vənzər“ formada olan syrfələrlə olur.

*Trichina spiralis*. İki şəkildə orqanizm tə təsadif edir:jetişmiş halda vəqərsaqlarda və syrfə halında əzələlərdə. İcində əzələ tərixinə bulunan donuz etini jemək vasitəsilə insan bu parazitə dutulur. Erkəginin uzunluğu 1,5 mm, dişininkin də 3 mm-dir. Erkəginin qurjuq tərəfində 2 dənə qonus kibi işi olub, bınlarla da arassında 4 dənə əmzikvari cıqıntılar vardır. (Çədvəl № 12 şəkil № 1, I, I', I" vəq).

Juqarında gəstərilən vəqərsaq qurtlarla hamıssı orqanizmdə bir coq qejri-myəjjən simptomları zahir olan, gərək məhəlli və gərəksə yummı pozqonluqlar əmələ gətirirlər. Bu pozqonluqlar əlamətləri bınla dır: aqız suyunun aqması, bas giçəllənmə, ishal, qarın aqrlıq, yarık bulanması, qıscavar əzynən getmə, anemi və qejri vəlli bir şejdır ki bu simptomlar bir coq sajir xəstəliklərdə də gərynpur; ona gərə vəqərsaq qurtlarla və ja jumurtalarla pəncəsində tapılıması dyzgyn diaqnoz qoymaq və doğru myaliça etmək imkənləri verə bilər.

e. Nəsəti parazitlər. İnsanın vəqərsaqlarında adı halda və patolozi hallarda kylli miqdarda myxtəlif mikroorganizmlər bulunur; bunlardan bə'zisi təmirələrə zərərsizdir, bə'zisi isə coq aqyr xəstliklər əmələ gətirir. Bə'zi hallarda bu zərərsiz olan mikroorganizmlər də patoqen mi-

roorqanızmılər hələna keçə bilirlər. Patoqen olmajan nəbatı parazitlər bunlardır: kif gəvələkçikləri, qızılırmış gəvələkçikləri, çır-bə çır və qatırçılar, qoqlar və spirilliumlar.

Patoqen mizqorqanızmlardan ən coq diaqnostik əhəmiyyəti olan Qox basılı, dizenteriya və jata aq vəqterjalar və xysusən Asja xolerası vəzivionlarda. Bunlarla təjini etmək üçün bir tək mizqoskopik tədqiqat kəfi olmajbır bir də vəqterolozi tədqiqat lazıbm galır.

#### 4. Nəçisin kimjəvi myajənəsi.

Nəçisin kimjəvi tədqiqindən məqsəd myxtəlif qədə maddələrinin nə dərəcə mənimşən olduğunu təjini etmək və nəçisə patolozi qatışdırıcıların mevcud olub-olmadıqını bəlli etməkdir. Kimjəvi sənamalardan praktik həkim üçün əhəmiyyəti olan bunlardır:

a. **Qanın aranılması.** **cregersen reaqsiyası.** Nəçisin kicik bir parcasını əşja şüşəsi yətynə eşaqlıda gestərilən reaqtvit 2-3 damlası ilə qarışdırılsın əzirlər (*Benzidini* 0,02; *Barii hyperoxidat* 0,08; *Ac. acet glacieale* 4,0; reaqtvit *ex tempore* hazırlıq edilməlidir). Sonra bu əşja şüşəsinin spito lampası yətynə qızdırılsınlar. Nəçisə qan varsa mavi bir voja əmələ galır.

**Weber reaqsiyası.** Nöxud vojda bir parça nəçisi getirib 5-6 sm<sup>3</sup> su ilə qarışdırılsın, bunun yətynə 3-4 sm<sup>3</sup> eter ilava edib calxalamalı. Məxlut durulduqdan sonra eter yətynəndən atıllar *Ex tempore T-rae guajaci* (*resina guaci*-nın spiritdə əridirlər), hazırlayıb eter eqstraqtıb yətynə 10-12 dəmçə təkyrlər: sonra bunun yətynə bir neçə dəmçə 10%-li hidrozen peroqsid ilava edilir. Nəçisə qan olduqnu təqdirdə mavi voja əmələ galır.

**Thevenon və Rolland reaqsiyası.** 3-4 sm<sup>3</sup> nəçis məhlulunu (*Weber* sənamasında kib) 3-4 sm<sup>3</sup> reaqtvit (piramidonun 5% lı spirit məhlulu) ilə qarışdırıllar. Hasıl olan məxlutun yətynə 8-10 dəmçə 30% lı *ac. aceticum glacialae* ilava edilir; bunu jaxşırıca calxaladıqdan sonra bir neçə dəmçə da 10% lı hidrozen peroqsid təkyrlər. Bir neçə dəqiqədən sonra vənəfşəji və ja mavi vojanın əmələ gelməsi nəçisə qanın mevcud olduğunu göstərir.

b. **Əd pigmentlərinin aranılması.** Su ilə qarışdırıltıb 5-6 sm<sup>3</sup> nəçis yətynə 2 sm<sup>3</sup> məşvi aq syblimə (*hydrargyrum bichloratum*) məhlulu təkyrlər. Bir neçə saatdan sonra cekynti myxtəlif rənglərə vojanlı ki, bu da əd pigmentlərinin turşulanma dərəcəsindən asıldır. Cəhrajb

rəng sterqobilindəndir (norma), jaş I rəng — bilirubindəndir. Hec bir rəngin əmələ gəlməməsi axoliya əlamətidir.


c. **Albumin aranılması.** Vəqərsəqlarda jara olmaq zaman nəçisə albumini gərynr. Aləumin təjini etmək üçün bu reaqsiyalar mevcuddur

**Aq syblimə ilə reaqsiya.** Bu reaqsiyada əd pigmentlərinin təjiniндəki kib vəciriə edilir. Nəçisədə aləumin olduğunu təqdirdə həlməşik kib və laxia əmələ gəlib yətynə sərk hissələri əzynə toplajır, laxtanın yətynə isə şəffaf bir maje jəqəyib.

**Kalium dəmir 3 sianid vas'təsilə reaqsiya:** Bir parça nəçisi su ilə qarışdırıltıb ajdən turş reaqsiyi əmələ gəlinçəjədək *Ac. acet glacieale* ilə turşulandırıllar, sonra bunu jaxşırıca calxalağıb filtrdan kecirirlər. Filtratın yətynə 5% li kalium-dəmir 3 sianid məhlulu ilava edilir. Nəçisədə aləumin olduğunu təqdirdə maje bulanıq olub, cekynti əmələ galır.

**d. Schmidt-in qızılırmış sənaması.** Sulu qarbonlar və zylai maddələrinin vəqər-səqlərdə həzm olmaları üçün pozulmasının təjini etmək üçün bu sənamamalın coq vəyuk əhəmiyyəti vardır. Bu sənamamalı təciriə etmədən qavaq xəstə 2-3 gün ərzində A. Schmidt pərhizində (əşaqlı vəq) bulunmalıdır. Qızılırmış sənamamalıının təciriə etmək üçün A. Schmidtin qızılırmış çıhazından istifadə etmək coq əlverişli olur. (Şəkil № 18).

5 qram nəçisi su ilə qarışdırıltıb əzdikdən sonra, G qədəhi təkyrlər, qədəhi aqzılaçan su ilə doldurduqdan sonra aqzıltı rezin təqədən ilə təqədən arı. Sonra dərəcələrə vəlyumus borunun yətynə musluqunu açıb, asçıq O borudan su ilə doldururlar; bundan sonra çək yətynlyklə bir gyn ərzində termostata qoşulur. Nəçisədə, yətynlyklə bir gyn ərzində termostata qoşulur. Nəçisədə,



Ş. № 18.

A. Schmidt-in qızılırmış çıhazı.

Qyzqyrmaq qabilijjetində olub sorulmamış sulu qarbonlar bulunursa onlarıň qыqyrmasından əmələ gələn qazlar dərəçələnmis boruja toplaşır, suju oradan əsəq boruja qovurlar. Toplaşmış qazlarıň miqdaryndan nəçisdə bulunan sulu qarbonların miqdaryń təxminən bilmək olar. Nəçisdə sorulmamış zylal maddələri olduqnu təqdirdə onlar da cihazda cyryjyb qaz əmələ getirirlər; jeni surətdə dərəçələnmis boruja toplanan cyryme qazlarıňnun miqdaryń nəçisdə bulunan zylai maddərinin miqdaryń təxminən gestərir. Qızqyrma və ja cyrymə proeslərini tə'jin etmək ycyn laqmus kaqzıñdan istifadə olunur. Sulu qarbonlar aycqyrdıqda reaqsiya turş, zylal maddəleri cyrydykdə isə reaqsiya qələvi olur.

A. Schmidtin sənəma dietası (nahar). Səhər  $\frac{1}{2}$  litr syd və 50 qr suxarı, nahar zamanı  $\frac{1}{2}$  litr cavardan sydly aş, jemək vaxtı 20 qr jaqla yzəri əvəcəq qızartılmış halda 125 qr deýilmuş et (ətin ici cij qalmalıdbır) və 250 qr qartoflu pjuresi (190 qr qartoflu, 100 qr syd, 10 qr jaq və bir az da duz), aqşam saat 6-da  $\frac{1}{2}$  litr syd və 50 qr suxarı və ja quru cərək verilir, şam dəxi naharda olduqnu kibi.

## VIII—FƏSİL.

### EQSUDAT VƏ TRANSUDATLAR.

Bədənin əytyn boşluqları (qarın boşluğu, plevra boşluğu, periqard, ojaqlar, bel vejini boşluğu) ja iltihabdan tərəniş maje'lərilə egsudatlar və ja qan dəvəranı pozulması nəticəsində mexaniki olaraq transudatlar ilə əla bilərlər

Egsudatlar əzəri: 1) əroz, 2) Seroz-irinli, 3) irinli, 4) cyryntyly, 5) qanlı və 6) sydvari olurlar.

Egsudat və tansudatların xarakteristiqasına kecməden əvvəl nymunə ucyn dəlmələr haqqında bir neçə sez sej-ləmək lazımdır. Nymunə dəlmələrdən məqsəd myəjən boşluqda nə kibit məjein olduğunu tə'jin etməkdir.

#### Nymunə ucyn dəlmə.

Nymunə ucyn dəlmədən etry 5–10 sm<sup>3</sup>-li şprisler olmalıdır. Şprisin ijnəsi adı Pravats şprisinin ijnəsindən bir qədər joqun, uzunluğu da 5–10 sm olmalıdır. Bunu ların hamısı jaşş steriliye edilməlidirlər. Plevra boşluğunundan maje almaq ucyn adət yzə *lin. axill. posterior* ilə 7–8-ci qavşıqda arası nahiye dəlinir; ijnəni plevra boşluğununa altdakı qavşıqdan yst kənarılə aparmalı ki, qavşıqdan alt kənarılə gedən qan damarları jarlanmasın. Xəstəni taburet ystndə dyz oturdurlar. Xəstə dəlinen tərəfdəki qolunu vaşına qaldırmalıdbır. Dəlinən tərəfin qavşıqlar arası nahiyyəsinin genişlənməsi və ijnənin rahat girməsi ucyn, xəstənin vaşını saqlam tərəfə əjib və halda vərk dutub, saqlamalı.

Plevra boşluqunda maje artıq miqdarda toplanmışsa nymunə ucyn dəlməklə barabar plevra boşluqundan müaləcə ucyn majei cıqarırlar. Belə ittifaqlarda bu məqsədə ujdurulmuş xysusi Paten aparatından istifadə edirlər. Bu aparat vasitəsilə plevra boşluqunda coq maje toplanıqda  $1-1\frac{1}{2}$  litr majei rahat cıqarmaq olur.

Periqardial majei almaq ucyn dəlməni 5-ci qavşıqda arası nahiyyəsində, kəkys gəmiginin sol kənarından 5–6 sm

aralıq olaraq edirlər, ancaq ijnəni ejrisinə juqarış və icarlılığıdır. Majen qarətin boşluqun a toplanışında dəlməni həm nümayənləri təşkil, həm də majen qarətindən boşaltmaq məqsədilə edirlər. Bu axırıncı məqsəd yənən Spris qət' jənən kifajət etməz; belə ittiifaqlarda qarətin boşluğununu toplanmış majedən azad etmək yənən xüsusi aparadın troaqardan istifadə edilir. Bu alət iognun, içi boş ijnədən ibarət olsun, qarətin divarlarını desə bilmək üçün içində metalik qanulə vardır, Qarətin boşluqunu adətən *lin alba* yzərə, gəvəkdən 3–4 sm aşağıda dəlirlər. Deşməkdən qavaq xəstə i işətdirirlər; bu əl verməzə, sidigini qatetr ilə vuraqlarlar. Bütün xəstənin dartsılmış sidik kisəsini jaralamamaq məqsədi yənən edilir. Troaqar ilə qarətin boşluqundan bir vədrə və bundan da artıq majen cıqar naq mümkin olur.

Bel dəlinməsi 4–5 bel fəsərələri arasında, ja'nı bel və jini olmajan jerdə edilir. Xəstə ja vəjry ystə, beli şiddətli əjilmiş və ajaqlarla da qarnı və səqəlmış halda olmalıdır, və ja jataq kənarlarında, ja taburet yətündə ajaqlarla sallaq və deşəsi də siddi tli ənənə əjilmiş vəzijətdə oturmalarıdır. Dəlinəcək jer sol baş barmaqılıqə vəlli edilib, saq ətilə ijnəni *lin mediaina* ilə, ja 1 sm bundan xarıçə ijnəni bir qədər juqartıya və icarijə dutaraq vətərərlər. Ojnaqların dəlinməsi olnaq boşluqlarıyla ən rahat giriləcək jerlərdə edilir.

Bədən boşluqlarından cıqarılan bytyn majenlərdən xəriç gəryynış e'tibarılı seroz eqsudat transudatdan ajyrmata, hər ikisi sarı - lim in rəngində şəffaf majen olduqlarından, olduqça cətin olur, amma bunlar həm xüsusi çəkiləri həm də iclərindəki zylətə qəra vəri-vərindən fərqlidir. Eqsdudatın xüsusi cəkisi 1.018-dir, zylal bunlarda 3%-dən artıq olur, transudatların xüsusi cəkisi isə 1002-dən 1015 qədər olur; zylalı isə 0.05% dən 3% qədərdir. Bəzən iltihabi proses və ədəm və jerdə ola bilər, onda bunların xüsusi çəkilərində o xüsusiyyət olmayıb.

Eqsudatlar tənsudatlardan ajyrmata yənən Rivalta reaksiyasına etməli.

Rivalta reaksiyası.—Hyndry şışə bir qava, 200 sm<sup>2</sup> su alaraq, onu 2 damçə buzlu sirkə turşusu ilə turş etməli və sonra buna dəlinmə ilə alıcılmış majedən damçə-damçə aqxtımla. Eqsudatlarda qavın dibinə düşən damçə təstik kibi dutqun jerlər tərədəçək, transudatda isə dutqunluq olmayaqdadır. Dəlinmə vasitəsilə alıcılmış

majen qaraqterini təj'in etmək ucın miqrosqop altında majen morfolozi elementlərini myajənə etmənin, ja'nı sitosqopijalı vəjyek əhəmiyyəti vardır.

## 2. Sitosqopija—morfolozi elementlərin myajənəsi.

Sitosqopija vasitəsilə transudatlar şəroz eqsudatdan ajyrmadan başqa myxtərif şəroz eqsudatları nəşətinə də təj'in etmək mymkyn olur. Miqrosqop altında myajənə etmək ucın dəlinmə vasitəsilə alıcılmış majenlərdən təzə və quru preparatlar hazırlanmaq olar.

Təzə preparatlarla hazırlanan məsələ. Dəlinmə vasitəsilə alıcılmış majen sentrifuqə mixvələrinə təkib vər necə (5–10) dəqiqə sentrifuqada fırladırlar. Sonra yətəki majen hissəsini əzəbdər cəkintidən bir damçə əşja şışəsi yəzirinə salıb yestyni ərtək şışəsilə ərtək miqrosqop altında vəqfırlar. Təzə preparat hazırlananda ərtək şışəsinin altına Methylen blau-nun 1% su məhlilündən bir damçə aqxtımaq olar. Bu voja hycəjrəvi elementləri tədrīçən vojağıb.

Quru vojanmış preparatlarla hazırlanan məsələ. Majen cəkintisindən quru vojanmış preparatlar, quru vojanmış qan preparatları kibə hazırlanır. Jaxmalar ha, zırlaşdırılmış havada qurudurlar, metilalqohol ilə təssit edərək Gimza yzər vojağırlar. Sentrifuqada fərətindən ləktalar hycəjrəvi elementlərini syrykləməməkləri ucın, qavaqça majen fibrindən azad etməyi məsləhət gəryrlər. Transudat miqrosqop altında bir coq endotelial hycəjrələrin, qırmızı qan kyrəçiklərinin, limfositlərin və tək-tək lejqositlərin olmasına qaraqterize edilir.

Streptoqoqq, stafiloqoqq, pnejmocoqqlardan tərəmiş şəroz eqsudat bir coq lejqosit və eritrositlərin olmasına qaraqterize edilir. Burada limfosit və endotelial hycəjrələr ja hec olmayıb, ja olsa da coq az olur.

Tuberquljəzdan nəşət etmiş eqsudat miqrosqop altında coq miqdarda limfosit və az miqdarda eritrosit və lejqositlər verir.

Plevra boşluğunda pis xasiyətli şislər (xərcənk ja sarqoma) olduqda miq osqop altınpia vəzən xüsusi, olduqça vəjyek protoplazmalaşdırılmış və xırda vəquollarla havi nyuvaçılık və nyuvalı hycəjrələr də tapmaq olur.

### 3. Baqteriolozi myajənə.

Ajryr-ajryr seroz eqsudat şəkillərinin nəşətini tə'jin etmək məsələsində baqteriolozi myajənə ysulların vəjyik əha-mijət qazanmışlar. Bu ysul eqsudatda myxtəlif miqro-organizmlərdən hansılarının olduğunu tə'jin etməgə imkan verir. Burada əvvəlcə eqsudat cəkyntysından quru preparatlar hazırlanmaq və hansı miqroorganizmi aştarmaq zənn edildigindən asyl olaraq bunları myxtəlif ysullar ilə (Qram, Ziehl-Neelsin yzrə) bojarmaq mümkyndir. Amma burasınp sejəmək lazımdır ki, coq vaqt seroz eqsudatlar olduqça az miqroorganizmləri havi olurlar və ja bunlarda hec miqroorganizm olmayırlar. Bunun ycsyn seroz eqsudatlar myxtəlif qədə myhitlərinə baqteriolozi qajdalara istinadən, əkmək, tevsiyə edilir. Bə'zən seroz eqsudatlar myxtəlif hejvanlara şəxşənə etmək də lazımlıdır. Seroz eqsudatın tuberquljozlu qaraqterini tə'jin etmək ycsyn dəniz donuzunun qarın boşluquna  $1-10 \text{ sm}^3$  sentrifüqoda fırlatmadan alınpüşeqsudat cəkyntysından şəxşənə edirlər. 2-3 həftədən sonra bu dəniz donuzunda tuberquljoz peritoniti və ja limfadeniti müşahədə etmək olur. Equsudatın streptoqoq ja stafiloqoqq qaraqterini tə'jin etmək istənilirsə, şəxşənən ada davşanınpın qarın boşluquna edirlər; eqsudatın pnejmocoqq qaraqterində olmasına şybə gedirsə, səcənən qarın boşluquna şəxşənə edirlər.

### 4. Başqa eqsudatların myxtəsər qaraqteristiqası.

Seroz eqsudatdan başqa, qejri eqsudat şəkilləcindən aşacaqdakılarla gestərlərim. **Əvvəlcə, seroz-irinli və xalis irinli eqsudati**—gətirəlim; seroz irinli eqsudatdan xalis irinli eqsudata qədər myxtəlif kecidlər ola bilər. Equsudat seroz irinli isə bulanlıq olur və belə eqsudat durduqda irinli kyrəçiklər cəkyntisy əmələ gəlir, cəkyntynyn ystiyndə isə şəlfəf zərdəb maje qatı durur. Xalis-irinli eqsudatlar nissətən daha bulanlıq gərynyr, və'zən də qan piqmentlərindən boz və ja qırmızı-boz rəngə bojanmış olur. Miqrosqop altındə seroz-irinli eqsudatda olduqça coq irin kyrəçikləri gərynyr; irinli; eqsudatda isə əytyn gərgy sahəsi tamamilə irin kyrəçiklərlə dolmuş olur; ancaq bunlarda myxtəlif dərəcədə dəgişikliklər müşahədə olunur: əbyzışmyş piy və dənəçikli degenerasiya halında olurlar.

**Qanlı (hemorragijalı) eqsudat.** Bu eqsudat bulanlıq və bundan başqa, qan qarışığından qırmızı olur. Qanın varlığı həm kimjəvi reaksiya ilə, həm də miqrosqop altındə təzə eqsudat preparatı myajənə vasitəsilə işbat edilir. Miqrosqop altındə eritrositlərdən başqa hər dəfə lejpositlər və ejni suratlı endotelial hycərələr də tapmaq olur. Qanlı eqsudat tbc-də, travmatik plevritlərdə, sqortbutda və şışlər əmələ gələndə müşahədə olunur.

**Cyryntly eqsudat.** Cyryntly eqsudatın voz-jaşy rəngi və olduqça pis indol və sqatol qoqusu olur. Miqrosqop altındə hədsiz irin kyrəçikləri, coq xollesterin və pij turşuların qristalları və hədsiz baqterilər gərynyr.

**Sydvarts eqsudatlar.** Bu eqsudatlar zahiri gərynyşə gerə limfaja vənzəjir. Miqrosqop altındə hədsiz pij damçaları və bir qədər lejpositlərə təsaduf olunur. Bunlar iki hissəjə vəlynır. Xiljoz və xilusvar. Xiljoz eqsudatlar pij damçaları emulsiasından ibarət olub limfa jolları (damar) partlajanda mejdانا səqar. Xilusvar eqsudatlar isə lejpositlərinin, endotelinin və şışlər hycərələrinin pij degenerasiyası nəticəsində əmələ gəlir. Təbii ki, miqrosqop altındə bu elementləri myxtəlif pij degenerasiyası devrlərində gərmək olur.

Qan (A. Schittenhelm'a gərə).

Aq qan kyrəçikləri.

## 1. Mijeloblastlar.

## 2. Promijelositlər

## 3. Mijelositor:

## a) nejtrofil mijelosit

b) eozinofil " "

c) bazoofil " "

## 4. Gonç lejqositor.

## 5. Cubuq nyvəli lejqositorlar

## 6. Segmentli lejqositorlar

## 7. Bazoofil

## 8. Eozinofilər

## 9. Monositlər

## 10. Limfositlər

## 11. Plazmatik hycəjər

## 12. Vaquollu nejtrofil

## 13. Toqsık danəvi nejtrofil

## C E D V E L № 4.

Qan (malariajada) (V. Je. Predtencenskiy gərə).

**Səkil № 1. Malaria tertiana-da qanlı preparat.** Gonç və qoça parazitlər. Aşağı və saqda sporulasiya şəkli. Gimza yusulila bojanıb: 700 dəfə boydylmışdır.

**Səkil № 2. Malaria tropica-da qanlı preparat.** Bunlar xaraqterə ajpara şəklinde olurlar (qametlər). Gimza yusulila bojanıb; 700 dəfə boydylmışdır.

**Səkil № 3. Malaria tertiana parazitlərinin inkişaf devrları.** Gonç parazitin tədrici olaraq sporulasiya şəkli kecməsi. Gimza yusulila bojanıb: 700 dəfə boydylmışdır.

**Səkil № 4. Malaria quartana parazitinin inkişaf devri;** ilk 4 həlqə gonç şəklin tədrici olaraq sporulasiya şəkli kecməsini göstərir; son 2 həlqələr isə qametlər, solda—idisi və saqda isə—erkək qametləndir. Gimza yusulila bojanıb: 700 dəfə boydylmışdır.

**Səkil № 5. Malaria tropica parazitinin inkişaf devri.**

## C E D V E L № 5.

B a l o q a m (V. Je. Predtencenskiy gərə).

**Səkil № 1. Boləqəmin təzə preparat.** Sxematik şəkil. Görümyrlər: nyvoli irin kyrəçikləri (a), piş degenerasiya devrində (a'), komyr parçasıqlarları ilə (a''); qırmızı, qan kyrəçikləri (b); justlı epitel (c); silindrvari epitel (d); alveola epitelisi (e); haman epitel piş degenerasiya devrində (e'); toz komyr parçasıqlarları (e'') və hematoidia kristallarları ilə dolu halında (e''); mijelin şəkilləri (i); *corpora amylacea* (k); sarbast qara pigment (l); yırık qysurluq (*vitium cordis*) hycəjəraları (m); 350 dəfə boydylmışdır.

**Səkil № 2. Irini boləqəmin təzə preparat.** (*gangraena pulmonalisda*). Pozulmaya myxtolilə devirlərində irin kyrəçikləri və alveola epitelisi; bir coq myxtellilə baqtialalar; piş damallarla və piş tursusu kristallarla; xolesterin kristallarla (aşağı və saqda); hematoidin kristallarla və qarçıq olmayan qara şəkildə parçasıqlarla (*Lungenschwarz*); 350 dəfə boydylmışdır.

**Səkil № 3. Boləqəmdə elastiki liflər.** Jüqarıda elastiki liflər alveoljar vəziyyətdə gərynr; aşaqında solda tək-tək elastiki liflər, aşaqı saqda—daha kobut şəkildə kətan dasmalıb lifləri gərynr. 480 dəfə boydylmışdır.

## C E D V E L № 1.

Qan (V. Je. Predtencenskiy gərə).

**Səkil № 1. Normal qanlı təzə preparat.** Qırmızı qan kyrəçikləri texmisi nən bir bojud olub 6,5—8,5 miq. boyukiyyindadir; əksariyyət manat sytunu şəklinədir, tək-tək kyrəçiklərin mərkəzində cuqurluq vardır və jaxud kyrəçiklər bisqıt şəklindədirler. İki aq qan kyrəçiklərində biri figyrlı nyvə və dənəçikli protoplazmaya, digəri isə kiçik dajiravı tak bir nyvə və nazik protoplazma tabaqasına malikdirler. Şəkilde *Bizzozero*-nın bir neca qan levhəçikləri dəstəsində nazik fibrin telleri gərynr. 480 dəfə boydylmışdır.

**Səkil № 2. Pernisioz (pis xasiyli) qansızlıq xastalığında qanlı təzə preparat.** Kiçik və az miqdarda manat sytunları (2—3 qan kyrəçiklərindən ibarət), parats. Kiçik və az miqdarda manat sytunları (2—3 qan kyrəçiklərindən ibarət), qəti pojklositoz və anizasitoz, aq qan kyrəçiklərinin ədədi artmamışdır; 480 dəfə boydylmışdır.

**Səkil № 3. Normal qanlı bojalı preparat.** Qırmızı qan kyrəçikləri cozin ilə intensiv suradə bojanıb: Dört aq qan kyrəçikləri: sağda askar cəhrayı dənəçikli protoplazmala eozinofil; bunun solunda, kiçik bənəşəvi dənəçikli nejtrofil və daha solda—künfosit; aşaqında monositin kecidə devri. Qırmızı qan kyrəçikləri arasında bənəşə rəngdə *Bizzozero* levhəçikləri gərynr. *Eosin Methylenblau* ilə Gimza yusulila bojanıb: 480 dəfə boydylmışdır.

**Səkil № 4. Gəmik illi lejqomiliyində bojanıb qan preparat.** Njejtrofil və eozinofilərin hesabına olaraq aq qan kyrəçiklərin miqdardında xəlli artması; eozinofilərin hissəsi əsaslına olaraq aq qan kyrəçiklərin miqdardında xəlli artması; nejtrofil və cozinofil mijelositorlərinin mevcudiyətləri coq əhəmiyyətlidir; bu axşıplı xüsusi rəngə malik olub, protoplazmalarında iri qırmızı banəşəvi dənəçiklər xüsusi rəngə malik olub, protoplazmalarında iri qırmızı banəşəvi dənəçiklər vəardi. Aşağıda solda kiçik eozinofil; onun saqında—iki bazoofil; juqarışda sağda—iki tək nyvəli və bazoofil protoplazmala lejqositorlar; iki, nyvəli qırmızı qan kyrəçikləri və bir coq qan levhəçikləri. *Eosin-Methylenblau* ilə Gimza yusulila bojanıb: 480 dəfə boydylmışdır.

## C E D V E L № 2.

Qan (A. Schittenhelm'a gərə).

1. Normoblastlar
2. Megaloblast
3. Zoli cismələr
4. Qabot həlqələri
5. Polixromatofıl
6. Retikulosit
7. Bazoofil nejteli eritrosit
8. Megalositorlar
9. Normositorlar
10. Pojkilositorlar.
11. Acsəq rəngli (solmuş) eritrositlər.

**Səkil № 4.** Bronzial astma xəstəliyində bələdəmən təzə preparat. Aşkar mərkəzi lili Qursman (Oerschman) spiral; daçlıq, rəngsiz, iti uclu qataedralar kibi Charcot—Leyden kristalları. İrin kyrəçikləri arasında protoplazmalarla boyik danəvi bir coq iki danaçılık lejışotları (cozinofil danaçıkları). 275 dəfə böydülmüşdür.

**Səkil № 5.** Etilinoqoq kisasiñin möhtəviyati. Gəryunyrlər: bər coq kiso qur-dunun qırmaqları, pərdə parçaları, ahanglaşmış scolex; bu axçılıq qırmaqla və əmziliklə basdan ibarət olub, kiso şəklində olan arqə qızılı qabaq qışlımdan həlqəvari kopyryçık ilə ətmişdir. 350 dəfə böydülmüşdür.

**Səkil № 6.** Aqtinomiqoz danələri. Jugarlıdakı danələrin kənarlarında qol-bavari cıxıntıtlar və alt hissədə ferləşən danələr isə budaqlı tellərlə ihmat olunurlar. Aqtinomiqoz danələri arasında daçlıq şəkildə aşıy-ajrıq qolbalar və irin kyrəçikləri gəryunur. 480 dəfə böydülmüşdür.

#### CƏD VƏL № 6.

Bələdəmən (V. Je. Predtecsenkiyə görə).

**Səkil № 1.** Bələdəmən vərəm copları. Tak-tak və ja jaçılıq şəklində qırmızı coplar. Başqa mikroplər mavi rəngə bojanmışlar, Ziehl-Neelsen-Qabot ysulılı bojanmış. 700 dəfə böydülmüşdür.

**Səkil № 2** Fränkel diploqoqları. Qırmızı sahə üzərində bir coq tünd-bənəfə rəngində qoqlar gəryunur; bunlar iki-iki olyb, coq vəqt kapsula ilə ərtelydyrlər; bəzən bunlar uzun zəncir hysula gətirirlər. Gram ysulılı bojanmış. 700 dəfə böydülmüşdür.

#### AŞİZ, BURUN, BOQAZ İFRASATЬ.

**Səkil № 3.** Aşırı boşluquñun ifrazatı (təzə preparat). Gəryunyrlər: Jastı epitieli (a); qismən piy degenerasiyası, hələndə aq qan kyrəçikləri (b); spirochaet (c); leptothrix buccalis (d) və mikroorganizmaların başqa formalaları copları və qoqlar (e). 350 dəfə böydülmüşdür.

**Səkil № 4.** Syt gobələji (*Oidium albicans*). Epitieli hycərəfləri və irin kyrəçikləri arasında, uzun, budaqlı, qejri-miyntəzəm yzvli lillər şəklində; bəzən ferlərdə gobələjin sporları, jumurtca şəklində gəryunyrlər. Təzə, bojanmamış preparat. 350 dəfə böydülmüşdür.

**Səkil № 5.** Badamçıq vəzibəri yzorundan alınan ortəkdə disteri basilləri. Irin kyrəçikləri arasında miyntəzəm, uçları bir az juvarlaq olaraq disteri basilləri ferləşmişdir. Spesifik disteri coplarından başqa, digar mikroplarda bulunur, streptocoq, diploqoq və stafiloqoqlar. Roux mavisi bojanmışlar. 700 dəfə böydülmüşdür.

**Səkil № 6.** Vincent basilləri. Buñular uzun coplardan ibarət olub, uçları iti, ortaları isə qalındır. Bunlardan başqa spiril və qoqlarda gəryunyrlər. Roux mavisi bojanmışlar. 700 dəfə böydülmüşür.

#### CƏD VƏL № 7.

Sidik (Cokintysy) (V. Je. Predtecsenkiyə görə).

**Səkil № 1.** Vagina və sidik kisasi epitieli. Vagina epitieli boyik, qejri miyntəzəm, coq kyncılı, xırda danaçılık protoplazmalsı və kicik oval nyəvol jastı epitieli hycərəsi şəklində; öksəriyət təbəqə şəklində qurulmuşdur. Sidik kisasi epitieli—boyik qolba şəklində dajirəvi hycərələr olub, bəzən cıxıntıtlar vərdir.

**Səkil № 2.** Bejrək lajəni epitieli. Bu hycərələr myxtəlli şəkildə və boyik-lykda olub bir ja iki cıxıntıya malikdirlər; qismən bunlar kırımid şəklində ferləşmişlər (quruluq hycərələr).

102

**Səkil № 3.** Bejrək epitieli. Bunlar poligonallı (coq buçaqlı) dajirəvi və ja oval şəkildə hycərələrden ibarət olub, olduqca boyik dajirəvi nyəvol malikdirlər; bəzən hycərələrin piy degenerasiyası, devrində protoplazmalarında dajirəvi şəffaf danaçıklar bulunur, nyəvoləri isə olmayırlar.

**Səkil № 4.** Otrıq-qan kyrəçikləri. Qismən tək, qismən qan silindri şəklində qurulmuşlar. Hycərələrin bəzili normal olaraq bojanmışlar, digərləri isə rəngsiz həlqə şəklindidirlər (hemqılıblarınları joqdur, blütschatten).

**Səkil № 5.** Irin kyrəçikləri. Ba'zan tak-tak və bəzən irin silindrləri şəkildə qurulmuşlar. Jugarlıdakı lejışotları piy degenerasiyası, devrində, aşaqıda kılarda isə siddikdə üzün myddət içərisində qaldıqlarından soñflanmışlar.

**Səkil № 6.** Epiteli silindrləri. Mərkəz ya saqda bir tək boyırk epitellərdən iki silindr; bunlara epiteli borusu deñilir. Solda, yəzindən bejrək epiteli olaraq hajalın silindri və daçlıq halda bejrək epiteli gəryunur.

#### CƏD VƏL № 8.

Sidik (cokintysy) (V. Je. Predtecsenkiyə görə).

**Səkil № 1.** Danaçılık silindrləri. Kicik və boyik danaçılık silindrlər. Bəzən ferlərdə bunlарын yzorundə degenerasiya devrində bulunan epiteli hycərələri vardır.

**Səkil № 2.** Mama bənzər silindrləri. Bunlar dutqun-parlaq bir çinsli, qatlı hidudlanmış, kənarlarında basqı bir silindrlərdir.

**Səkil № 3.** Piy silindrləri: Bunlar boyik və kicik piy kyrəçiklərindən və habelə piy qristallarından ibarətdirlər. Saqda piy degenerasiyası üçü boyırk epiteli, onları arasında piy tursularının inəkləri gəryunur. Aşağıda—yzorunda piy degenerasiyalı boyırk epiteli oluan hajalın silindri gəryunur.

**Səkil № 4.** Hajalın silindrləri. Bunlar ensiz və geniş olub, təmiz və ja yzərləri aq qan kyrəçikləri və boyırk epitelisilə ərtelydyrlər.

**Səkil № 5.** Sidik tərsəsu qristalları. Bunkar sarı-boz rengdə myxtəlli (məsolən: bilev, bəcəq, topraq, saat, dərz, xac, kyt buçaqlı) şəkillərdədir; qristallar arasında sarımtraq, kicik—danəvi urat işçimələri gəryunur.

**Səkil № 6.** Qalsium oqsalat qristalları. Bu qristallar rəngsiz, kicik qavdarlı oqtadərləri şəklindidirlər; bəzən qristallar prizmalara oqsayıb, uclarında da piramodikləri vardır, bəziləri isə zimməstik daşı, və coq kicik qristallardan ibarətdir, öksəriyət qoşa piramid şəklində olurlar.

#### CƏD VƏL № 9.

Sidik (cokintysy) (V. Je. Predtecsenkiyə görə).

**Səkil № 1.** Qalsium-sulfat. Uzun, rəngsiz iğnə; nadir olaraq tablet şəklində və bəzən ucları kəsikdirlər.

**Səkil № 2.** Fosfatlar (qalsium və losfat və magneziyum və losfat duzlarsı). Rəngsiz danoçık, juvarlaq şəkildə, myxtəlli bəyliklikdə bəzən isə qejri-miyntəzəm silindirdə bir araya toplanmışlar.

**Səkil № 3.** Qalsium karbonat (qarbonatlar). Zimməstik daşları, formasında və rəngsiz danoçıklar olub, myxtəlli bəyliklikdə bir jerdə toplanmışlar.

**Səkil № 4.** Turs Sidik amoniası. Qonur, sarımtraq rəngdə bəzən ikinci kyotular şəklində, bəzən isə zimməstik daşları və Max... şəklindidirlər.

**Səkil № 5.** Trippellosfat qristalları. Bunlar yax, dər və altı buçaqlı rəngsiz prizmalara şəklindidirlər (habut qapıq şəkli). Bəzən bu qristallar, qar danaçılığı, qaynacılıq şəklində olurlar.

**Səkil № 6.** Neftal qalsium losfat qristalları. Aşıy-ajrıq və ja qırıntılarla zətna, dəstəjə, jelpik təşkil edirlər; bunlarda amorf duzları isə əq toz halında dərldərlər.

## ÇƏDVƏL №10.

Mədə mehtəvijatı (V. Je. Predtecenskiyə gərə).

**Şəkil №1.** Mədə mehtəvijatı yəmumi gərynyşy. Əzələ tifləri (a); qarxamal danoçıkları (b); piy damçaları və piy ijanələri (c); nəbatı hycərələr (d); aqzəb boşluğunun jastı epitelisi (e); silindrvari epitel (i); tam aq qan kyrocikləri (k); anqad nyvələri (k'); *sarcinae ventriculi* (l); qəçqərmə gəbələkləri (m); süt turşusu qıçqırmışın cepləri (n); 480 dəfə beiydylmişdir.

Nəçis (V. Je. Predtecenskiyə gərə).

**Şəkil №2.** Nəçis kytlosinin yəmumi gərynyşy. Əzələ tifləri (a); birləşdirici toquma (b); epitel (c); aq qan kyrocikləri (d); piy damçaları və piy kristallar (e); myxtəlif nobati hycərələr (f); spiral tiflər (k); qutiquları maddələr (m); xolcerstein (n); *Charcot-Leiden* kristallar (o); qəçqərmə gəbələkləri (p); 480 dəfə beiydylmişdir.

## ÇƏDVƏL №11.

İnsan baçqırsaqdakı protozoa (V. Je. Predtecenskiyə gərə).

**Şəkil №1.** İnsan baçqırsaqdakı təsadüfi olunan protozoa. I R h i z o - p o d a : diri (a) və oly a' monadlar; *Entamoeba histolytica* (b b' b'') və *Entamoeba coli* (c, c', c'') II. I n f u s o r i a. *Cercamonas intestinalis* (d); *Mequistoma entericum* (e); *Trichomonas intestinalis* (i); *Balanitidium coli* (k). 480 dəfə beiydylmişdir.

Baçqırsaq qurtlarlaşın jumurtaları. (V. Je. Predtecenskiyə gərə).

İnsan baçqırsaqdakı bulunan qurtlarlaşın jumurtaları (myagılış etmək üçün bir jerdə cəkilmişdir). *Taenia saginata s. medicaginea* (a); *Taenia solium* (b); *Taenia nana* (c); *Bothriocephalus latus* (d); *Distoma hepaticum* (e); *Distoma lanceolatum* (i); *Ascaris lumbricoides* (b); *Oxyuris vermicularis* (l); *Ankylostomum duodenale* (m); *Trihocephalus dispar* (n); 480 dəfə beiydylmişdir.

## ÇƏDVƏL №12.

İnsan baçqırsaqdakı metazoia (Helmintha) (V. Je. Predtecenskiyə gərə).

**Şəkil №1.** İnsan baçqırsaqdakı ən coq təsadüfi olunan qurtlar-metazoia; *Taenia saginata seu medicaginea*; başı (a), yuzi (a'); *Taenia solium*: başı (b), yuzi (b'); *Bothriocephalus latus*; başı (an qojulmuş) (c), başı jastı, tərəfdən (c') və yuzləri (c''); *Oxyuris vermicularis*: dişisi (d), erkəgi (d'); *Ankylostomum duodenale*: dişisi (e), ergəgi (e'), başı (e''), erkəgin arqa hissəsi (e'''); *Anguillula intestinalis*: dişisi (i), erkəgi (i'); *Trichocephalus dispar*: dişisi (k); baçqırsaq *trichina spiralis*-i erkəgi (l), erkəjinin arqa hissəsi (l'), dişisi (l'').

## KITABIN İCİNDƏKİLƏR.

### Myqaddəmə

Səhifə  
4

### I-FƏSİL.

#### QAN.

1. Yəmumi mə'lumat	5
2. Qan almaq (gəlirymək) texniqası	6
3. Hemoqlobin (Hb) miqdərələrin tə'jini	6
a) myajənə və ulu	7
4. Rəng göstərticisinin (Färbe index'in F. I.) tə'jini	7
5. Qanın formalı elementlərinin (kyrociklərinin) sajılmassı	8
a) <i>Thoma-Zeiss</i> qəllərəsə	9
b) <i>Bürker</i> qamerəsə	10
c) Qatışdırıcı məhlullar	11
d) Qırmızı və aq qan kyrociklərinin sajılıma texniqası	11
e) Qırmızı və aq qan kyrocikləri miqdərələrin artıb eksilməsi	12
6. Təzə qan preparatının hazırlanması və myajənəsi	14
a) Hazırlama texniqası	14
b) Təzə preparatda qanın mikroskopik şəkilli	14
7. Quru, vojanıyyət qan preparatlarının hazırlanma və myajənəsi	15
a) Qan jaxmasının hazırlanması	15
b) " təsbiti	15
c) Qan prepartatlarının vojanıyyət	17
8. Qalın damçaların hazırlanma və vojanıyyət	18
9. Qan levhəciklərinin trombositlərinin sajılıməsi	18
10. Retikulositlərin sajılıməsi	19
11. Eritrositlərin (qırmızı qan kyrociklərinin) normal və patolozi morfolozisi	20
12. Aq qan kyrociklərinin normal və patolozi morfolozisi	22
13. Plazmotik hycərələr— <i>Türkin</i> çəvəqlənmə hycərələri	24
14. Lejqositar formula	24
15. Malaria plazmodialarının qanda aranılması	26

### II-FƏSİL.

#### BƏLƏDİƏM

1. Yəmumi mə'lumat	28
2. Bələdəmin makroskopik myajənəsi	28
a) Bələdəmin gyndələk miqdara	28
b) " " iji	29
c) " qonsistensiyası	29
d) " rəngi	29

3. Bəlqəmin mikroskopik myajənəsi . . . . .	29
a) Təzə bəlqəm preparatının hazırlanma və myajənəsi . . . . .	29
b) Quru və soğanma bəlqəm preparatının hazırlanma və myajənəsi . . . . .	32
c) " . . . . .	32
d) Hazırlanma və təsdit . . . . .	32
e) Tuberçitox səsliyin tapşaq ucun quru bəlqəm preparatının hazırlanma və myajənəsi . . . . .	33
f) Frenzel diplogogqların tapşaq ucun quru bəlqəm preparatının hazırlanma və myajənəsi . . . . .	36

### III-FƏSİL.

#### AQŞB. UDLAQ VƏ BURUN BOŞLUQLAR BİFRAZATI.

1. Yumumi mə'lumat . . . . .	38
2. Soor (odium albiicans). . . . .	38
3. Difteriya basili . . . . .	38
4. Vensan (vincent) basili . . . . .	39

### IV-FƏSİL.

#### MƏ'DƏ ŞİRƏSİ.

1. Yumumi mə'lumat . . . . .	40
2. Mə'də şirəsinin cıqarmaq yolu . . . . .	40
3. Mə'də şirəsinin mikroskopik myajənəsi . . . . .	44
a) Yumumi miqdardır . . . . .	44
b) Mə'də şirəsinin rəngi . . . . .	45
c) qoqusu . . . . .	45
d) reaqsiyası . . . . .	45
4. Mə'də şirəsinin kimjəvi myajənəsi . . . . .	45
a) Sərbəst duz turşusunun (HCl) tə'jini Gunburq reaqsiyası . . . . .	45
b) Syd turşusunun tə'jini Uffelann reaqsiyası . . . . .	46
c) Mə'də məhtəvijatında turşuların miqdarda tə'jini . . . . .	46
d) Yumuni turşulucun miqdarda tə'jini . . . . .	46
e) Sərəast duz turşusunun . . . . .	47
f) Baqlı duz turşusunun . . . . .	47
g) Fermentlərin tə'jini . . . . .	47
h) Mə'də şirəsinin mikroskopik myajənəsi . . . . .	48

### V-FƏSİL.

#### (12 BƏRMƏQ BAQIERSAQ) DUODENUM ŞİRƏSİ

1. Yumumi mə'lumat . . . . .	50
2. Duodenum şirəsinin alınya texniqası və myajənəsi . . . . .	50

### VI-FƏSİL.

#### SİDIK.

1. Yumumi mə'lumat . . . . .	53
2. Sidigin fiziki və kimjəvi xassələri . . . . .	53
a) Sidigin rəngi . . . . .	53
b) " şəffaflıq, avsəfliq . . . . .	54
c) " qoqusu . . . . .	54

d) " bir gynlyk miqdardır . . . . .	55
e) " xysusi cəkisi . . . . .	56
f) " reaqsiyası . . . . .	57
3. Sidigin kimjəvi myajənəsi . . . . .	57
a) Zylalın tə'jini . . . . .	57
b) Albuluzun . . . . .	59
c) Qanın . . . . .	60
d) Əd turşularının . . . . .	61
e) Əd piqmentlərinin tə'jini . . . . .	62
f) Urobilinin . . . . .	62
g) Urobilinoqenin . . . . .	63
h) İndicadan . . . . .	64
i) Sulu qarbonlarlaq . . . . .	64
j) Yzym şəkəri - qlyqoz . . . . .	64
k) Mejəə şəkəri - levuloza . . . . .	66
l) Syd şəkəri - laqtoza . . . . .	67
m) Pentoza . . . . .	67
n) Asetonın tə'jini . . . . .	67
o) Aseto-sirkə turşusunun tə'jini . . . . .	68
p) B-oqsi-jaoq turşusunun tə'jini . . . . .	68
q) Ehrlich diazo reaqsiyası . . . . .	69
4. Sidigin mikroskopik myajənəsi . . . . .	69
a) Sidigin myteş kki cekintiləri . . . . .	70
b) Epitelii hipejraları eritrosillər . . . . .	70
c) Qərməzə qan kyrəcikləri . . . . .	71
d) Aq qan kyrəcikləri lejositlər . . . . .	72
e) Sidik silindrləri . . . . .	72
f) Sidigin qejri-myətəşəkkil cekintiləri . . . . .	74

### VII FƏSİL.

#### NƏÇİS



1. Yumumi mə'lumat . . . . .	78
2. Naçisin makroskopik tədqiqi . . . . .	78
a) Naçisin miqdardır . . . . .	78
b) " şəkli və vərkligi (qonsistensiyası) . . . . .	79
c) " rəngi . . . . .	80
d) " iji . . . . .	80
e) Naçisədə javanç cisimlər və parazitlərin bulunması . . . . .	80
f) " qısa qalqlarların bulunması . . . . .	80
g) " selik, irin və qanın bulunması . . . . .	80
3. Naçisin mikroskopik myajənəsi . . . . .	81
a) Naçisədə jeni preparatın hazırlanma texniqası və myajənəsi . . . . .	81
b) Əyldə qalqlarlar. Əzələ lifləri . . . . .	81
c) Baqlıqların morfoloji elementləri . . . . .	82
d) Hejvani parazitlər . . . . .	83
e) Protozoa . . . . .	83
f) Metazoa. (Hel, intxa) . . . . .	87
g) Nəəpati parazitlər . . . . .	91

4. Nəçisin kimjəvi myajənəsi . . . . .	92
a) Qapıñ aranыlmazı Gregersen reaqsjası . . . . .	92
b) Əd rıqmentlərinin aranыlmazı . . . . .	92
c) Albumin aranыlmazı . . . . .	93
d) Schmidt-in qəçqyrma sənmasız . . . . .	93


**VIII- FƏSİL****EQSUDAT VƏ TRANSUDATLAR.**


1. Nymuna ycyn dəlmə . . . . .	95
2. Sitoskopija—morpholozi elementlərin myajənəsi . . . . .	97
3. Baqteriozi myajənəsi . . . . .	98
4. Başqa eqsudatların myxtəsər qaraqteristiqası . . . . .	98
Çədvəller . . . . .	100



---





Redaktoru: Əfəndijev M. Ə.  
Texredaktoru: Z. Rəqibov.  
Buraqççı: H. Rəhimov.

















7




2




3





4




5




6







1




2




1



2



Э-5



1933  
252